

“RABİTƏBANK”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səhifə

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ 1-3

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI:

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat 4

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabat 5-6

Kapitalda dəyişikliklər haqqında konsolidə edilmiş hesabat 7

Pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabat 8-9

Konsolidə edilmiş maliyyə hesabatları üzrə qeydlər 10-98

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları, Müşahidə Şurası və İdarə Heyətinə:

Rəy

Biz “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (“Bank”) və onun törəməsinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatdan və həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatdan, kapitalda dəyişikliklər haqqında konsolidə edilmiş hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2025-ci il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditə Üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz konsolidə edilmiş maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESŞ məəcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün konsolidə edilmiş maliyyə hesabatlarının auditə zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər ümumilikdə konsolidə edilmiş maliyyə hesabatlarının auditə çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Əsas Audit Məsələsi

Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərəri ehtiyatı

31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlər cəmi aktivlərin 66%-ni təşkil edir və müntəzəm olaraq təxmin edilən və istifadə edilən fərziyyələrə qarşı həssas olan ehtimal olunan kredit zərərləri (“EOKZ”) üzrə ehtiyat çıxılmaqla qiymətləndirilir.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi rəhbərlikdən defolt ehtimalını (DE), ehtimal olunan defolt vəziyyətində riskə məruz qalmanı (DVRMQ) və defolt zamanı yaranan zərəri (DZZY) müəyyən etmək üçün müşahidə edilən tarixi məlumatları, cari iqtisadi vəziyyəti və mövcud perspektivli məlumatları nəzərə alaraq əhəmiyyətli mülahizələri və qiymətləndirmə üsullarını tətbiq etməyi tələb edir.

Müştərilərə verilmiş kreditlər üzrə kredit zərəri ehtiyatı Qrupun maliyyə aktivlərinin qalıqlarının əhəmiyyətli olması və “Maliyyə Alətləri” adlı 9 sayılı MHBS üzrə EOKZ məbləğinin hesablanması ilə bağlı mürəkkəblik və mülahizələrə görə əsas audit məsələsi hesab edilir.

Maliyyə hesabatlarına daxil edilən “Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr” adlı 3 sayılı Qeyd, “Əhəmiyyətli uçot prinsiplərinə dair məlumat” adlı 4 sayılı Qeyd “Müştərilərə verilmiş kreditlər” adlı 10 sayılı Qeyd və “Risklərin idarə edilməsi, korporativ idarəçilik və daxili nəzarət” adlı 28 sayılı Qeyd ehtiyatlar üzrə ətraflı məlumat təqdim edir.

Audit zamanı bu məsələ necə nəzərdən keçirilmişdir?

Biz “Maliyyə Alətləri” adlı 9 sayılı MHBS-nin tələblərinə uyğunluğun EOKZ qiymətləndirməsi ilə bağlı Qrupun metodologiyası və daxili qaydalarının əsas aspektlərini təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə öz mütəxəssislərimizi cəlb etmişik.

Rəhbərlik tərəfindən irəli sürülən peşəkar mülahizə və fərziyyələrin EOKZ ehtimalları üzrə ehtiyatlar ilə uyğunluğunu təhlil etmək üçün biz aşağıdakı prosedurları həyata keçirmişik:

Biz, müştərilərə verilmiş kreditlər üzrə DE, DZZY və DVRMQ hesablanması, gecikmələrin və kredit ödənişlərinin əsas sistemlərdə vaxtında əks olunması və kreditlərin müvafiq mərhələlərə bölüşdürülməsi üçün məlumatların düzgünlüyünü sınaqdan keçirmişik. Biz nümunə əsasında dəstəkləyici sənədlərə daxil edilmiş məlumatları razılaşdırmışıq.

Biz həmçinin konsolidə edilmiş maliyyə hesabatlarının açıqlanmasının Qrupun kredit riskinə məruz qalmasını lazımı şəkildə əks etdirib-etdirmədiyini qiymətləndirmişik.

Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər firıldaqqılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırladaqcılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsəduyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda konsolidə edilmiş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Biz həmçinin idarəetmə səlahiyyətləri verilmiş şəxslərə müstəqilliklə bağlı müvafiq etik tələblərə riayət etdiyimiz barədə bəyannamə təqdim edir və müstəqilliyimizə əsaslı şəkildə təsir göstərə biləcəyi ehtimal olunan bütün münasibətlər və digər məsələlər, habelə tətbiq olunduğu hallarda əlaqəli qoruyucu tədbirlər barədə onlarla məlumat mübadiləsi aparırıq.

İdarəetməyə məsul şəxslərlə məlumat mübadiləsi aparılmış məsələlər arasından cari dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarının audit zamanı ən əhəmiyyətli olan və buna görə də əsas audit məsələləri hesab edilən məsələləri müəyyən edirik. Qanun və ya normativ akt həmin məsələ barədə ictimai açıqlamanı qadağan etmədiyi hallar istisna olmaqla və ya olduqca nadir hallarda, belə məlumatın açıqlanmasının mənfi nəticələrinin həmin məlumat mübadiləsinin ictimai maraq baxımından faydalarından əsaslı şəkildə daha çox olacağı qənaətinə gəldiyimiz hallar istisna olmaqla, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

Baker Tilly Azerbaijan

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	7	217,552	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	8	81,891	60,146
İnvestisiya qiymətli kağızları	9	111,380	115,220
Müştərilərə verilmiş kreditlər	10, 32	904,011	824,653
Satış üçün saxlanılan aktivlər		94	186
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	11	13,392	10,316
İstifadə hüququ olan aktivlər	12	8,760	3,818
Təxirə salınmış mənfəət vergisi aktivləri	26	6,885	4,484
Digər aktivlər	13	26,186	35,075
Cəmi aktivlər		1,370,151	1,122,890
ÖHDƏLİKLƏR			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	14	75,860	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	15, 32	868,225	681,470
Borc alınmış vəsaitlər	16	264,613	237,709
Subordinasiya olunmuş borclar	16, 32	8,535	14,590
Buraxılmış borc qiymətli kağızları	17	8,646	8,619
İcarə öhdəlikləri	18	9,145	4,080
Digər öhdəliklər	19	23,826	24,543
Cəmi öhdəliklər		1,258,850	1,019,253
KAPİTAL			
Səhmdar kapitalı	20	102,047	102,047
Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat	20	4,556	2,136
İnvestisiya qiymətli kağızları üzrə xalis realizə olunmamış zərər		(72)	(72)
Bölüşdürülməmiş mənfəət/(yığılmış zərər)		4,770	(474)
Cəmi kapital		111,301	103,637
Cəmi öhdəliklər və kapital		1,370,151	1,122,890

İdarə Heyətinin adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Samir Rzayev
Baş maliyyə inzibətçisi

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-98-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Faiz gəliri	21, 32	141,495	117,467
Faiz xərci	21, 32	(58,632)	(44,383)
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərindən əvvəl xalis faiz gəliri		82,863	73,084
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	10, 32	(15,405)	(6,263)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	8	299	186
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	9	-	650
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	13	273	(557)
Xalis faiz gəliri		68,030	67,100
Haqq və komissiya gəliri	22	33,961	38,977
Haqq və komissiya xərci	23	(38,935)	(44,501)
Xalis haqq və komissiya zərəri		(4,974)	(5,524)
Xarici valyuta ilə ticarət üzrə xalis gəlir		2,158	4,059
Xarici valyuta əməliyyatları üzrə xalis (zərər)/gəlir		(594)	8
Digər əməliyyat gəliri, xalis		3,923	4,236
Əməliyyat gəliri		68,543	69,879
İşçi heyəti ilə bağlı xərclər	24, 32	(40,407)	(36,662)
Ümumi və inzibati xərclər	25	(21,202)	(18,602)
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik		532	169
Zəmanətlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)		3,907	(1,095)
Mənfəət vergisindən əvvəl mənfəət		11,373	13,689
Mənfəət vergisi xərci	26	(1,721)	(3,078)
İl üzrə xalis mənfəət		9,652	10,611
Digər məcmu gəlir/(zərər)			

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)


(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
<i>Sonradan mənfəət və ya zərərə yenidən təsnifləşdirilməyəcək maddələr</i>			
Binaların yenidən qiymətləndirilməsi üzrə xalis gəlir	11	3,140	-
Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən kapital alətlərinin ədalətli dəyərində xalis dəyişiklik		-	(90)
Birbaşa olaraq digər məcmu gəlirdə/(zərərdə) uçota alınmış mənfəət vergisi	26	(628)	18
Xalis digər məcmu gəlir/(zərər)		2,512	(72)
İl üzrə cəmi məcmu gəlir		12,164	10,539
Bir səhm üzrə mənfəət	20	1.93	2.13

İdarə Heyətinin adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Samir Rzayev
Baş maliyyə inzibatçısı

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-98-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ


(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Səhmdar kapitalı	Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat	İnvestisiya qiymətli kağızları üzrə xalis realizə olunmamış zərər	Bölüşdürülməmiş mənfəət/ (yığılmış zərər)	Cəmi kapital
1 yanvar 2024-cü il tarixinə qalıq	102,047	2,228	-	(1,477)	102,798
İl üzrə xalis mənfəət	-	-	-	10,611	10,611
İl üzrə digər məcmu zərər	-	-	(72)	-	(72)
Elan edilmiş dividendlər	-	-	-	(9,700)	(9,700)
Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatın amortizasiyası	-	(92)	-	92	-
31 dekabr 2024-cü il tarixinə qalıq	102,047	2,136	(72)	(474)	103,637
İl üzrə xalis mənfəət	-	-	-	9,652	9,652
İl üzrə digər məcmu gəlir	-	2,512	-	-	2,512
Elan edilmiş dividendlər	-	-	-	(4,500)	(4,500)
Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatın amortizasiyası	-	(92)	-	92	-
31 dekabr 2025-ci il tarixinə qalıq	102,047	4,556	(72)	4,770	111,301

İdarə Heyətinin adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Samir Rzayev
Baş maliyyə inzibətçisi

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-98-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış faizlər		144,130	116,283
Ödənilmiş faizlər		(55,433)	(41,129)
Alınmış haqq və komissiyalar		33,961	38,977
Ödənilmiş haqq və komissiyalar		(38,935)	(44,501)
Xarici valyuta əməliyyatlarından xalis gəlir		2,158	4,059
İşçi heyəti ilə bağlı ödənilmiş xərclər		(39,451)	(36,362)
Ödənilmiş ümumi və inzibati xərclər		(15,228)	(12,784)
Alınmış digər əməliyyat gəliri		3,817	4,342
Əməliyyat aktivlərində (artma)/azalma			
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər		(21,268)	(9,222)
Müştərilərə verilmiş kreditlər		(95,362)	(132,679)
Satış üçün saxlanılan aktivlər		664	868
Digər aktivlər		10,116	16,164
Əməliyyat öhdəliklərində artma/(azalma)			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər		26,934	36,814
Müştərilərə ödəniləcək vəsaitlər		183,737	(88,047)
Digər öhdəliklər		2,673	(559)
Mənfəət vergisi ödənilməzdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan/(əməliyyat fəaliyyətində istifadə edilən) xalis pul vəsaitləri			
Ödənilmiş mənfəət vergisi		(6,119)	(5,521)
Əməliyyat fəaliyyəti üzrə daxil olmuş/(istifadə edilmiş) pul vəsaitlərinin hərəkəti			
		136,394	(153,297)
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə ödənişlər		(3,388)	(3,081)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışından daxilolmalar		74	106
İnvestisiya qiymətli kağızlarının satışından daxilolmalar/(investisiya qiymətli kağızlarının alınması üzrə ödənişlər), xalis		1,910	(14,162)
İnvestisiya fəaliyyətində istifadə olunan pul vəsaitləri			
		(1,404)	(17,137)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	16	81,489	105,692
Borc alınmış vəsaitlərin ödənilməsi	16	(55,245)	(70,946)
Subordinasiya olunmuş borclar üzrə daxilolmalar	16	-	14,450
Subordinasiya olunmuş borcların ödənilməsi	16	(5,950)	(5,950)
Buraxılmış borc qiymətli kağızları üzrə daxilolmalar	17	-	9,943
Buraxılmış borc qiymətli kağızlarının ödənilməsi	17	-	(1,445)
İcarə öhdəliklərinin ödənilməsi	18	(3,049)	(2,231)
Səhmdarlara ödənilmiş dividendlər	20	(4,500)	(9,700)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitləri			
		12,745	39,813
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)			
		147,735	(130,621)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentləri üzrə təsiri		825	(205)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	7	68,992	199,818
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	7	217,552	68,992

İdarə Heyətinin adından:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Səmir Rzayev
Baş maliyyə inzibatçısı

26 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-98-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

1. GİRİŞ

Bank və onun əsas fəaliyyəti

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları “Rabitəbank” ASC-nin (“Bank”) və onun törəməsinin (birlikdə “Qrup”) maliyyə hesabatlarından ibarətdir.

Bank 1993-cü ildə açıq səhmdar cəmiyyəti kimi Azərbaycan Respublikasında yaradılmışdır. Bankın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası daxilində kommersiya və pərakəndə bank əməliyyatları həyata keçirməkdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir. Bank ümumi bank lisenziyasına malikdir və Azərbaycan Respublikasında dövlət əmanətlərinin sığortalanması sisteminin üzvüdür.

Bankın qeydiyyat ünvanı Füzuli küçəsi 71, AZ 1014, Bakı şəhəri, Azərbaycan Respublikasıdır.

31 dekabr 2025-ci il tarixinə Bankın 30 filialı mövcud olmuş və heç bir bölməsi (31 dekabr 2024-cü il: 27 filial və 1 bölmə) olmamışdır. Onun aktiv və öhdəliklərinin əsas hissəsi Azərbaycan Respublikasında yerləşir.

Konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilmiş əsas törəmə müəssisə haqqında məlumat aşağıdakı kimidir:

Adı	Qeydiyyatdan keçdiyi ölkə	Əsas fəaliyyəti	Mülkiyyət %	
			31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
“Kapital Partners” ASC	Azərbaycan	İnvestisiya	100	100

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Bankın fəaliyyətsiz törəmə müəssisəsinə investisiyası olmuşdur, lakin bu investisiyalar konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilməmişdir.

Bankın səhmdarları aşağıdakı cədvəldə təqdim olunmuşdur:

Səhmdarlar	31 dekabr 2025-ci il %	31 dekabr 2024-cü il, %
Rauf Əliyev	38.60	38.60
Validə Abasova	34.64	34.64
Zakir Nuriyev	11.48	13.51
Dilarə Nuriyeva	9.11	9.11
Aslan Xasıyev	6.03	4.00
Digər	0.14	0.14
Cəmi	100.00	100.00

Qrupun əməliyyat mühiti

Qrup öz əməliyyatlarını Azərbaycan Respublikasında həyata keçirir. Qrup Azərbaycanın inkişaf etməkdə olan bazar xüsusiyyətlərini əks etdirən iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquqi, vergi və tənzimləyici strukturlar daimi inkişafda olmasına baxmayaraq, mütəmadi olaraq yeni şərtlərə və dəyişikliklərə məruz qalır, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Təchizat zəncirlərindəki əvvəlki pozulmalar, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə fonunda yaranan geosiyasi gərginliklər və qlobal tələbat strukturundakı dəyişikliklərdən sonra qlobal iqtisadiyyat 2025-ci il ərzində uyğunlaşma prosesini davam etdirmişdir. Əmtəə qiymətlərinin geosiyasi hadisələrə və qlobal ticarət axınlarındakı dəyişikliklərə həssas qalmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə inflyasiya təzyiqləri zəifləmişdir.

2025-ci il ərzində hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sabit məzənnə rejimi və kifayət qədər xarici valyuta ehtiyatlarının mövcudluğu fonunda Azərbaycan iqtisadiyyatı ümumi makroiqtisadi sabitliyi qoruyub saxlamışdır.

İlkin məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM 2024-cü illə müqayisədə 1.4% artaraq 129.1 milyard AZN-ə (75.9 milyard ABŞ dollarına) çatmışdır. Neft və qaz sektorunda yaradılmış əlavə dəyər 1.6% azaldığı halda, qeyri-neft sektorunda yaradılmış əlavə dəyər 2.7% artmışdır.

2025-ci il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 48.9 milyard ABŞ dollarına çatmışdır. Bu məbləğin 24.5 milyard ABŞ dolları ixrac olunan malların, 24.38 milyard ABŞ dolları isə idxal olunan malların payına düşərək, 0.12 milyard ABŞ dolları məbləğində müsbət ticarət saldosu formalaşmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) məlumatına əsasən 2025-ci ilin yanvar-dekabr ayları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105.6% təşkil etmişdir. ARMB monetar siyasətinin idarə edilməsi və Azərbaycan manatının sabitliyinin təmin edilməsi məqsədilə fəaliyyətini davam etdirmişdir. Qlobal inflyasiya tendensiyalarına uyğun olaraq uçot dərəcəsi tənzimlənmiş və 31 dekabr 2025-ci il tarixinə yenidən maliyyələşdirmə dərəcəsi 6.75% müəyyən edilmişdir (31 dekabr 2024-cü il: 7.25%).

31 dekabr 2025-ci il tarixinə Azərbaycanın strateji xarici valyuta ehtiyatları, 31 dekabr 2024-cü il tarixinə 71 milyard ABŞ dolları ilə müqayisədə 83.5 milyard ABŞ dolları təşkil edərək Azərbaycan manatının sabitliyi və bütövlükdə makroiqtisadi dayanıqlılığı dəstəkləyən əhəmiyyətli artımı əks etdirmişdir.

2024-cü il üzrə 19,899 min aktiv plastik kartla müqayisədə 2025-ci ilin dekabr ayının sonuna qədər aktiv plastik kartların sayı 21,980 min ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.

“Fitch” reyting agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta kredit reytingini “BBB-” səviyyəsində, 2025-ci il üzrə sabit proqnozla qiymətləndirmişdir. Bu qiymətləndirmə fiskal göstəriciləri, güclü xarici balans mövqeyi və əhəmiyyətli dövlət aktivlərini əks etdirir.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı vergi, hüquqi, qanunverici və siyasi sahədə irəliləyişlər ilə yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə və monetar tədbirlərdən də asılıdır. Rəhbərlik iqtisadi mühitdə baş verən hadisələrin Qrupun əməliyyatlarına təsirini və nəticə etibarilə bunun Qrupun maliyyə vəziyyətinə necə təsir edəcəyini proqnozlaşdırma bilmir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2. HAZIRLIĞIN ƏSASLARI

Uyğunluq bəyanatı

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (“MHBS Mühəsibat Uçotu Standartları”) uyğun olaraq hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Qrupun fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik, Azərbaycan Respublikasının qanunlarına və qaydalarına müvafiq olaraq Qrupu ləğv etmək, kommersiya fəaliyyətini dayandırmaq və ya kreditordən müdafiə üçün müraciət etmək yollarını axtarmaq niyyəti və ya zərurəti olmadan Qrupun yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyini düşünür. Müvafiq olaraq, aktivlər və öhdəliklər normal şərtlər altında Qrupun aktivlərini reallaşdıracağı və öhdəliklərini yerinə yetirəcəyi əsaslar üzrə qeydə alınır. Bəzi maliyyə hesabatlılığı çərçivələri rəhbərlik tərəfindən Qrupun fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Fasiləsizlik prinsipi üzrə təxminlərə dair rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisə və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

Qiymətləndirmənin əsasları

Konsolidə edilmiş maliyyə hesabatları, DMGVƏD-də əks olunan ədalətli dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları və yenidən qiymətləndirilmiş dəyərdə olan binalar istisna olmaqla, tarixi dəyər əsasında hazırlanmışdır.

Funksional və təqdimat valyutası

Qrupun əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və əsas hadisələrin və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan manatıdır (“AZN”).

31 dekabr 2025-ci il tarixində xarici valyuta qalıqlarının çevrilməsi üçün əsas mübadilə məzənnəsi aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.700 AZN və 1 Avro = 2.0022 AZN (31 dekabr 2024-cü il: 1 ABŞ dolları = 1.700 AZN və 1 Avro = 1.7724 AZN).

AZN, həmçinin hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

Əksi göstərilmədiyi təqdirdə, AZN ilə ifadə edilən maliyyə məlumatları ən yaxın minliyədək yuvarlaqlaşdırılmışdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

3. UÇOT SİYASƏTİNİN TƏTBİQİ ZAMANI ƏHƏMİYYƏTLİ EHTİMALLAR VƏ MÜLAHİZƏLƏR

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları hazırlanarkən rəhbərlik Qrupun uçot siyasətlərinin tətbiqinə və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mühakimə, ehtimal və fərziyyələr irəli sürmüşdür. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

Ehtimallar və fərziyyələr, mütəmadi olaraq, nəzərdən keçirilir. Mühəsibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklər edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə əks olunur.

Mühakimələr

Konsolidə edilmiş maliyyə hesabatlarında tanınan məbləğlərə ən əhəmiyyətli təsir göstərən uçot siyasətinin tətbiqi zamanı qəbul edilmiş mühakimələrə dair məlumatlar aşağıdakı qeydlərə daxil edilir:

- maliyyə aktivlərinin təsnifatı: aktivlərin saxlandığı biznes modelinin qiymətləndirilməsi və maliyyə aktivinin müqavilə şərtlərinin sırf əsas borc və faiz ödəmələrindən ibarət olub-olmamasının qiymətləndirilməsi – 4 sayılı Qeyd.
- maliyyə aktivləri üzrə kredit risklərinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən etmək üçün meyarların təyin edilməsi, proqnoz xarakterli məlumatların EOKZ-nin ölçülməsinə daxil edilməsi metodologiyasının müəyyən edilməsi və EOKZ-nin ölçülməsi üçün istifadə edilən modellərin seçilməsi və təsdiqi – 28 sayılı Qeyd.

Ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə əhəmiyyətli düzəlişlərlə nəticələnmək riskinə malik ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik haqqında məlumat aşağıdakı qeydlərdə verilmişdir:

- maliyyə alətlərinin dəyərsizləşməsi: proqnoz xarakterli məlumatın tətbiqi daxil olmaqla EOKZ-nin ölçülməsi modelinin müəyyən edilməsi – 28 sayılı Qeyd;
- kreditin dəyərsizləşməsi hesablamaları – 10 sayılı Qeyd;
- binanın yenidən qiymətləndirilməsinə dair hesablamalar – 11 sayılı Qeyd;
- maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyər hesablamaları – 33 sayılı Qeyd.

4. ƏHƏMİYYƏTLİ UÇOT PRİNSİPLƏRİNƏ DAİR MƏLUMAT

Qrup hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında göstərilən bütün dövrlərə aid aşağıdakı uçot prinsiplərini davamlı şəkildə tətbiq etmişdir.

Xarici valyuta

Xarici valyutalarda aparılmış əməliyyatlar onların həyata keçirildiyi tarixlərdə qüvvədə olan məzənnələrlə Qrupun əməliyyat valyutasına çevrilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Hesabat tarixinə xarici valyutalarda əks olunmuş maliyyə aktivləri və öhdəlikləri həmin tarixdə olan məzənnə ilə yenidən əməliyyat valyutasına çevrilir. Maliyyə maddələri üzrə xarici valyuta gəliri və ya zərəri dövr ərzində effektiv faiz və ödənişlər nəzərə alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasının amortizasiya edilmiş dəyərlə hesabat dövrünün sonunda məzənnəyə uyğun çevrilmiş xarici valyutada amortizasiya edilmiş dəyər arasında olan fərkdir.

Xarici valyutada ifadə olunan və ədalətli dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyər müəyyən edildiyi tarixdə olan məzənnə ilə əməliyyat valyutasına çevrilir. Xarici valyutada ilkin dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri əməliyyat tarixinə olan məzənnə ilə çevrilir.

Konvertasiya zamanı yaranan valyuta fərqləri, DMGVƏD-də ölçülən kapital qiymətli kağızlarının konvertasiyasından yaranan fərqlər istisna olmaqla, mənfəət və ya zərərdə tanınır.

Faiz

Effektiv faiz dərəcəsi

Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə mənfəət və ya zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin ehtimal olunan istifadə müddəti boyu gələcək pul ödənişləri və daxilolmaları dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyərində azaldan dərəcədir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, maliyyə alətlərinin effektiv faiz dərəcəsini hesablayarkən Qrup gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin ehtimal olunan kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla, gələcək pul vəsaitlərini nəzərə almaqla hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və haqlar, ödənilmiş və ya alınmış məbləğlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya buraxılmasına bilavasitə tətbiq edilə bilən əlavə xərclər daxildir.

Amortizasiya edilmiş dəyər və ümumi balans dəyəri

Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin “amortizasiya edilmiş dəyəri”, əsas məbləğ üzrə ödəmələr çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındakı hər hansı fərqin məcmu amortizasiyası əlavə edilməklə və ya çıxılmaqla maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı qiymətləndirildiyi məbləğdir. Bu zaman maliyyə aktivlərinin amortizasiya edilmiş dəyərində ehtimal olunan kredit zərəri üzrə ehtiyat nəzərə alınır.

Amortizasiya edilmiş dəyərində hesablanan “maliyyə aktivinin ümumi balans dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz gəliri və xərcinin hesablanması

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit dəyərsizləşməsinə məruz qalmadıqda) ümumi balans dəyərində və ya öhdəliyin amortizasiya edilmiş dəyərində tətbiq edilir. Dəyişkən dərəcəli alətlər üzrə pul vəsaitlərinin hərəkəti, dövrü olaraq, təkrar qiymətləndirildiyi üçün effektiv faiz dərəcəsi bazar faiz dərəcələrində dəyişiklikləri əks etdirməsi məqsədilə yenilənir.

İlkin tanınmadan sonra kredit üzrə dəyərsizləşən maliyyə aktivlərinin faiz gəlirləri isə effektiv faiz dərəcəsinə maliyyə aktivinin amortizasiya edilmiş dəyərində tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərsizləşməyə məruz qalmadıqda, faiz gəlirləri yenə ümumi balans dəyərində hesablanır.

İlkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərində kredit üzrə düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır. Aktivin kredit riski azaldıqda belə faiz gəliri ümumi balans dəyəri əsasında hesablanır.

Maliyyə aktivlərinin nə zaman kredit üzrə dəyərsizləşməyə məruz qaldığı haqqında məlumat üçün 4 sayılı Qeydə baxın.

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatda təqdim olunan effektiv faiz metodu ilə hesablanan faiz gəlirlərinə daxildir:

- amortizasiya edilmiş dəyerdə ölçülən maliyyə aktivləri üzrə faizlər.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabatda təqdim olunan faiz xərclərinə daxildir:

- amortizasiya edilmiş dəyerdə ölçülən maliyyə öhdəlikləri üzrə faizlər.

Haqq və komissiyalar

Maliyyə aktivi və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir (bax: 4(b) sayılı Qeyd).

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin ayrılmaz tərkib hissəsi sayılan digər haqlar müvafiq əməliyyat xərcləri ilə birlikdə effektiv faiz metodundan istifadə etməklə maliyyə alətinin proqnoz edilən müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Hesaba xidmət haqları və satış komissiyası daxil olmaqla digər haqq və komissiya gəlirləri əlaqədar xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düz xətt metodu əsasında tanınır.

Qrupun maliyyə hesabatında tanınan maliyyə aləti ilə nəticələnən müştəri ilə müqavilə qismən 9 sayılı MHBS, qismən də 15 sayılı MHBS çərçivəsində ola bilər. Belə olduğu təqdirdə, Qrup müqavilənin 9 sayılı MHBS çərçivəsinə aid olan hissəsini ayırmaq və ölçmək üçün əvvəlcə 9 sayılı MHBS-ni, daha sonra qalan hissəyə 15 sayılı MHBS-ni tətbiq edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Digər haqq və komissiya xərcləri, əsasən, qəbul edilən xidmət xərcləri kimi göstərilən əməliyyat və xidmət haqlarına aid edilir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentlərinə ədalətli dəyərinin dəyişmə riski çox aşağı olan və Qrup tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilən kağız və metal pullar, ARMB və digər banklarda saxlanılan blokləşdirilməmiş hesab qalıqları (nostro hesablar) və ilkin ödəniş müddəti üç aydan az olan yüksək likvidli maliyyə aktivləri daxildir. ARMB-də saxlanılan məcburi ehtiyat, onun çıxarılması ilə bağlı məhdudiyyətlər nəzərə alınaraq pul vəsaitlərinin ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda amortizasiya edilmiş dəyerdə əks olunur.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri

Təsnifat

Maliyyə aktivləri

İlkin tanınma zamanı maliyyə aktivini amortizasiya edilmiş dəyərində, digər məcmu gəlir vasitəsilə ədalətli dəyerdə (“DMGVƏD”) ölçülmüş dəyerdə və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə (“MZVƏD”) təsnif edilir.

Maliyyə aktivini aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- aktiv müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- aktiv müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən (YƏMFÖ) ibarət olan pul axınlarının yaranmasına səbəb olur.

Borc aləti aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

- aktiv həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- aktiv müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən ibarət olan pul axınlarının yaranmasına səbəb olur.

Amortizasiya edilmiş dəyerdə ölçülən maliyyə aktivləri kimi mənfəət və ya zərərdə tanınan aşağıdakılar istisna olmaqla, DMGVƏD-də qiymətləndirilən borc maliyyə aktivləri üzrə mənfəət və zərər digər məcmu gəlirdə tanınır:

- effektiv faiz metodundan istifadə etməklə faiz gəliri;
- ehtimal olunan kredit zərərləri və əvəzləşdirmələr; və
- xarici valyuta mübadiləsi üzrə gəlirlər və zərərlər.

DMGVƏD-də ölçülən borc maliyyə aktivinin tanınması dayandırıldıqda, digər məcmu gəlirdə tanınan gəlir və ya zərər cəmi kapitaldan silinərək mənfəət və ya zərəyə aid edilir.

Ticarət üçün nəzərdə tutulmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Qrup ədalətli dəyərdəki sonrakı dəyişiklikləri digər məcmu gəlirdə (DMG) təqdim etməyi seçə bilər. Bu seçim hər bir kapital qoyuluşu üçün ayrıca edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Belə kapital alətləri üzrə gəlirlər və zərərlər heç vaxt mənfəət və ya zərərdə təkrar təsnif edilmir və mənfəət və ya zərərdə heç bir dəyərsizləşmə tanınmır. Dividendlər mənfəət və ya zərərdə tanınır. İnvestisiya xərclərinin bir qisminin bərpasını aydın əks etdirən dividendlər istisnadır. Belə ki, bu halda onlar digər məcmu gəlirdə tanınır. Digər məcmu gəlirdə tanınan gəlirlər və zərərlərin cəmi investisiya ləğv edilərkən bölüşdürülməmiş mənfəətə köçürülür.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülən alətlər olaraq təsnif edilir.

Biznes modelinin qiymətləndirilməsi

Qrup maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünki bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmamasına;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Qrupun rəhbərliyinə necə çatdırılması;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerlərinin hansı tərzdə mükafatlandırılması – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır mı; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, Qrupun maliyyə aktivlərinin idarə olunması üzrə məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Ticarət məqsədləri üçün saxlanılan və ya fəaliyyəti ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri MZVƏD-də qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin toplanması, nə də eyni zamanda həm müqavilə üzrə pul vəsaitlərinin toplanması, həm də maliyyə aktivlərinin satışı üçün saxlanılır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məsələn, likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirərkən Qrup alətin müqavilə şərtlərini nəzərə alır. Bura maliyyə aktivləri üzrə müqavilədə pul vəsaitlərinin müddətini və ya məbləğini dəyişərək əsas borc və faiz ödənişi meyarına cavab verməməsinə səbəb olacaq şərtin olub-olmamasının qiymətləndirilməsi daxildir. Qiymətləndirmə zamanı Qrup aşağıdakıları nəzərə alır:

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- maliyyə levereci;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılması şərtləri;

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

- Qrupun müəyyən aktivlərdən gələn pul axınlarına olan iddialarını məhdudlaşdıran şərtlər (məsələn, repressiz aktivlər); və
- pulun zaman dəyərini dəyişən xüsusiyyətlər, məsələn, faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Yenidən təsnifat

Maliyyə aktivləri Qrupun maliyyə aktivlərini idarə etdiyi biznes modelini dəyişdikdən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Maliyyə öhdəlikləri

Qrup maliyyə zamanətləri və kredit öhdəliklərindən fərqli maliyyə öhdəliklərini amortizasiya edilmiş dəyərdə və ya MZVƏD-də qiymətləndirir.

Maliyyə öhdəlikləri (maliyyə təşkilatları və müştərilərin əmanətləri, müddətli borc alınmış vəsaitlər və digər maliyyə öhdəlikləri daxil olmaqla) ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə və faiz xərcləri faktiki gəlir əsasında tanınmaqla amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

Təkrar təsnifat

Maliyyə öhdəlikləri ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Tanınmanın dayandırılması

Maliyyə aktivləri

Maliyyə aktivindən pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqları başa çatdıqda, maliyyə aktivinə mülkiyyət hüququ ilə bağlı əsas etibarilə bütün risklərin və mükafatların ötürüldüyü əməliyyatda müqavilə üzrə pul vəsaitlərinin hərəkətini almaq hüquqlarını ötürdükdə, mülkiyyət hüququ ilə bağlı bütün risk və mükafatları köçürmədikdə və maliyyə aktivinə nəzarəti özündə saxlamadıqda Qrup maliyyə aktivinin tanınmasını dayandırır.

Maliyyə aktivinin tanınması dayandırıldıqda aktivin ümumi balans dəyəri (və ya aktivin tanınması dayandırılmış hissəsinə aid edilən ümumi balans dəyəri) və (i) əldə edilmiş məbləğ (o cümlədən əldə edilmiş hər hansı yeni aktiv, çıxılşın götürülmüş hər hansı yeni öhdəlik) və (ii) digər məcmu gəlirdə tanınan hər hansı toplam gəlir və zərərin cəmi arasındakı fərq mənfəət və ya zərərdə tanınır.

Digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə təyin olunan kapital investisiya qiymətli kağızları ilə əlaqəli digər məcmu gəlirdə tanınan toplam gəlir/zərər belə qiymətli kağızların tanınması dayandırılarkən mənfəət və ya zərərdə tanınmır (bax: 4 sayılı Qeyd). Qrup tərəfindən yaradılan və ya saxlanılan tanınması dayandırılmalı olan köçürülən maliyyə aktivləri üzrə faiz ayrıca aktiv və ya öhdəlik kimi tanınır.

Qrup maliyyə vəziyyəti haqqında hesabatında tanınan aktivlərin ötürüldüyü əməliyyatlarda iştirak edir, lakin ötürülən aktivlər və ya onların bir qisminə aid risk və faydaların ya hamısını, ya da əhəmiyyətli hissəsini saxlayır. Belə olan hallarda ötürülən aktivlərin tanınması dayandırılmaz. Belə əməliyyatlara misal olaraq, qiymətli kağızların icarəsini və satış və repo əməliyyatlarını göstərmək olar.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qrupun maliyyə aktivləri üzrə risk və mülkiyyət hüquqlarının əhəmiyyətli hissəsini saxlamadığı, ötürmədiyi və aktiv üzərində nəzarəti saxladığı əməliyyatlarda Qrup ötürülən aktivin dəyərindəki dəyişikliklərin təsirinə məruz qaldığı dərəcədə aktivləri tanımağa davam edir.

Maliyyə öhdəlikləri

Qrup müqavilə üzrə öhdəlikləri yerinə yetirildikdə və ya ləğv edildikdə və ya müddəti bitdikdə maliyyə öhdəliyini tanımağı dayandırır.

Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin modifikasiyası

Maliyyə aktivləri

Maliyyə aktivlərinin şərtləri dəyişərsə, Qrup dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə (“əhəmiyyətli modifikasiya”) ilkin maliyyə aktivləri üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivlərinin tanınması dayandırılır və yeni maliyyə aktivləri müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyər təyin edilir. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçotu aşağıdakı şəkildə aparılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınan haqlar və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- digər haqlar tanınmanın dayandırılması üzrə gəlir və ya zərərin bir hissəsi kimi mənfəət və ya zərər təyin edilir.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində dəyişikliklər mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılmır. Məsələn, kredit sövdələşməsi Qrupdan tələb etdiyi təqdirdə ARMB-nin əsas faiz dərəcələrindəki dəyişikliklərə görə Qrupun faiz dərəcələrinə tətbiq etdiyi modifikasiyalar.

Qrup modifikasiyanın əhəmiyyətli olub-olmadığına, yəni ilkin maliyyə aktivləri və dəyişikliyə uğramış və ya yeri dəyişdirilmiş maliyyə aktivləri üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Qrup kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqda qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birgə təsiri. Pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə ilkin maliyyə aktivləri üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Qrup maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

Qrup aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə aktivlərinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- maliyyə aktivlərinin şərtlərində yalnız əsas məbləğ və faizin ödənişləri (YƏMFÖ) meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məsələn, konvertasiya funksiyasının əlavə edilməsi).

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Pul vəsaitləri borcunanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən, modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavilə şərtlərinin mümkün qədər bərpa edilməsidir. Qrup maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələncək şəkildə dəyişməyi planlaşdırdıqda, ilk öncə, aktivin bir hissəsinin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyasəti aşağıda təqdim edilib). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Qrup modifikasiyanın əhəmiyyətli olub-olmamasına dair keyfiyyət qiymətləndirməsi aparır.

Amortizasiya edilmiş dəyərdə və ya digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktivinin modifikasiyası maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Qrup, ilk öncə, aktivin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə maliyyə aktivinin ümumi balans dəyərini təkrar hesablayır və alınmış düzəlişi mənfəət və ya zərərdə modifikasiya üzrə gəlir və ya zərər kimi tanıyır. Dəyişkən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istənilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi balans dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcunanın maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə (bax: 4 sayılı Qeyd) gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birlikdə təqdim edilir. Digər hallarda isə bu effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir (bax: 4 sayılı Qeyd).

Borcunun kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli cəriməyə məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Qrup faiz dərəcəsini dəyişkən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

Maliyyə öhdəlikləri

Qrup maliyyə öhdəliyinin tanınmasını şərtlər dəyişdikdə və dəyişmiş öhdəlik üzrə pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin balans dəyərindəki fərq ləğv edilir və yeni maliyyə öhdəliyi dəyişmiş şərtlərlə mənfəət və ya zərərdə tanınır. Ödənilmiş kompensasiyaya ötürülmüş qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi daxil olmaqla öhdəliklər daxildir.

Qrup keyfiyyət amilləri, kəmiyyət amilləri və birlikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq modifikasiyanın əhəmiyyətli olub-olmamasının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Qrup aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qərarına gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi.

Yeni şərtlərə əsasən, alınmış haqlar çıxılmaqla ödənilmiş haqlar daxil və ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılmış cari dəyər ilkin maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin diskontlaşdırılmış cari dəyərindən ən azı 10 faiz fərqləndikdə kəmiyyət qiymətləndirməsinin şərtləri əhəmiyyətli dərəcədə fərqlənir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə öhdəliyində modifikasiya tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılması və alınan gəlir və ya zərərin mənfəət və ya zərərdə tanınması ilə təkrar hesablanır. Dəyişkən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə modifikasiya zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin balans dəyərinə düzəliş kimi tanınır və alətin effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

Dəyərsizləşmə

Qrup MZVƏD-də qiymətləndirilməyən növbəti maliyyə alətlərinin ehtimal olunan kredit zərərləri üçün zərər ehtiyatlarını tanıyır:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc alətləri olan maliyyə aktivləri;
- buraxılmış maliyyə təminatı üzrə müqavilələr; və
- buraxılmış kredit öhdəlikləri.

Qrup zərər ehtiyatlarını, aşağıda göstərilmiş 12 aylıq EOKZ kimi hesablananlar istisna olmaqla, ömürlük EOKZ məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc investisiya qiymətli kağızları; və
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri (bax: 28 sayılı Qeyd).

Qrup kreditin risk dərəcəsi qlobal olaraq qəbul edilmiş “investisiya dərəcəsi” anlayışına bərabər olduğu təqdirdə borc investisiya qiymətli kağızlarının kredit riskinin aşağı olduğunu qəbul edir.

12 aylıq EOKZ hesabat tarixindən sonra 12 ay ərzində maliyyə alətinin defolt hadisəsindən yaranması ehtimal olunan kredit zərəri hissəsidir. 12 aylıq EOKZ kimi tanınan maliyyə alətləri “1-ci Mərhələ” maliyyə alətləri adlandırılır.

Ömürlük EOKZ maliyyə alətinin ehtimal olunan müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan ehtimal olunan kredit zərərləridir. Ömürlük EOKZ kimi tanınan maliyyə alətləri “2-ci Mərhələ” və “3-cü Mərhələ” maliyyə alətləri adlandırılır.

EOKZ-nin ölçülməsi

EOKZ kredit zərərlərinin ehtimal əsasında qiymətləndirilməsidir və aşağıdakı kimi ölçülür:

- *hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri*: bütün ehtimal olunan əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri – yəni müqavilə əsasında müəssisəyə ödənilməli pul axınları ilə Qrupun əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq;
- *hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri*: ümumi balans dəyəri ilə hesablanmış gələcək pul axınları arasındakı fərq;
- *istifadə edilməmiş kredit öhdəlikləri*: kredit istifadə edildikdə Qrupa ödənilməli pul vəsaitləri ilə Qrupun əldə etməyi gözlədiyi pul vəsaitləri arasındakı fərqi cari dəyəri; və
- *maliyyə zamanəti üzrə müqavilələr*: Qrupun bərpa etməyi gözlədiyi məbləğlər çıxılmaqla ödənilməsi ehtimal olunan borcların cari dəyəri.

Həmçinin bax: 28 sayılı Qeyd.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Restrukturizasiya edilmiş maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri yenidən nəzərdən keçirildikdə və ya modifikasiya edildikdə və ya mövcud maliyyə aktivini borcalanın maliyyə çətinlikləri yaşaması səbəbindən yenisi ilə əvəzləndikdə maliyyə aktivinin tanınmasının dayandırılıb-dayandırılmaması dəyərləndirilir (bax: 4 sayılı Qeyd) və ehtimal olunan kredit zərərləri aşağıdakı şəkildə ölçülür:

- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olmadıqda dəyişikliyə məruz qalmış maliyyə aktivindən ehtimal olunan pul vəsaitləri mövcud aktiv üzrə azalacaq pul vəsaitlərinin hesablanmasına daxil edilir (bax: 28 sayılı Qeyd).
- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olacaqsa, yeni aktivin ehtimal olunan ədalətli dəyəri ilə mövcud maliyyə aktivinin tanınmasının dayandırılması anında bu aktiv üzrə yekun pul vəsaiti kimi davranılır. Bu məbləğ mövcud maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə mövcud maliyyə aktivini üzrə tanınmanın dayandırılmasının ehtimal olunan tarixdən hesabat tarixinədək diskont edilən çatışmayan pul vəsaitlərinin hesablanmasına əlavə edilir.

Kredit üzrə dəyərsizləşmiş aktivlər

Hər hesabat tarixində Qrup amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsinə qiymətləndirir (bu aktivlər “3-cü Mərhələ maliyyə aktivləri” adlanır). Maliyyə aktivini üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini “kredit üzrə dəyərsizləşmiş” sayılır.

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyinə sübutuna aşağıdakı müşahidə edilə bilən məlumatlar daxildir:

- borcalan və ya borcverən mühüm maliyyə çətinliyi yaşadığında;
- müqavilə şərti pozulduqda, məsələn, defolt olduqda və ya ödəniş gecikdikdə;
- Qrup tərəfindən Qrupun əks təqdirdə nəzərdən keçirməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazar olmadıqda.

Borcalanın maliyyə vəziyyətinin pisləşməsinə görə şərtləri yenidən razılaşdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riskinin əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətlərinin olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gündən çox gecikdirilmiş kredit üzrə dəyərsizləşmiş sayılır.

Dövlət borcuna investisiyanın kredit üzrə dəyərsizləşmiş olub-olmamasını qiymətləndirərkən Qrup aşağıdakı amilləri nəzərə alır:

- İstiqraz üzrə gəlirlərdə əks olunan kredit qabiliyyətinin bazar qiymətləndirməsi;
- Kredit qabiliyyətinə reyting agentliklərinin qiyməti;
- Ölkənin yeni borc üçün kapital bazarlarına çıxış imkanı;
- Borcverənin könüllü və ya icbari borc bağışlama nəticəsində zərər çəkə biləcəyi borc restrukturlaşdırılması ehtimalı;
- Həmin ölkəyə “son instansiya borcverən” kimi lazımi dəstəyi göstərmək üçün beynəlxalq dəstək mexanizmlərinin olması və belə mexanizmlərdən istifadə ilə bağlı dövlət və agentliklərin niyyətinin əks olunduğu ictimai bəyannamələr. Bura həmin mexanizmlərin dərinliyinin və siyasi niyyətdən asılı olmayaraq tələb olunan meyarlara cavab vermək qabiliyyətinin olub-olmamasının qiymətləndirilməsi daxildir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Satın alınmış və ya əldə olunmuş kredit üzrə dəyərsizləşmiş (SƏKD) maliyyə aktivləri

Satın alınmış və ya əldə olunmuş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş aktivlərdir. Belə aktivlər üçün ömürlük EOKZ ilkin tanınma zamanı effektiv faiz dərəcəsinin hesablanmasına daxil edilir. Beləliklə, bu aktivlər ilkin tanınma zamanı dəyərsizləşmə üzrə ehtiyata malik olmur. İlkin tanınmadan sonra tanınan zərər üzrə ehtiyat aktivin ilkin tanınmasından sonra ömürlük EOKZ-də baş verən dəyişikliklərə bərabər olur.

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda EOKZ üzrə ehtiyatın təqdimatı

EOKZ üzrə zərər ehtiyatları maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda aşağıdakı şəkildə təqdim edilir:

- *amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri:* aktivlərin ümumi balans dəyərindən çıxılan məbləğ kimi;
- *kredit öhdəlikləri və maliyyə zəmanəti üzrə müqavilələr:* ümumi olaraq, ehtiyat kimi;
- *maliyyə aləti həm istifadə edilmiş, həm də edilməmiş komponentlərdən ibarət olduqda və Qrup kredit öhdəliyi komponenti üzrə EOKZ-ni istifadə edilmiş komponentdən ayrı müəyyən edə bilmədikdə:* Qrup hər iki komponent üçün zərər ehtiyatını birgə təqdim edir. Birləşdirilmiş məbləğ istifadə edilmiş kredit komponentinin ümumi balans dəyərindən tutulma kimi təqdim edilir. İstifadə edilmiş kredit komponentinin ümumi balans dəyərindən artıq qalan zərər ehtiyatı ehtiyat kimi təqdim edilir.

Silinmələr

Kreditlər və borc qiymətli kağızları maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu, adətən, Qrup borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivlərinin və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə fərdi aktiv səviyyəsində həyata keçirilir.

Silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda “Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası”na aid edilir.

Silinmiş maliyyə aktivləri ödənilməli məbləğlərin bərpası üzrə Qrup prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

Ədalətli dəyərin qiymətləndirilməsi prinsipləri

Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və ya həmin tarixdə Qrup üçün ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.

Bazar qiyməti mövcud olduqda, Qrup maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyəri cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm və kifayət həcmdə aparıldıqda bazar fəal hesab edilir.

Aktiv bazarda qiymət mövcud olmadıqda, Qrup müvafiq müşahidə edilə bilən daxilolmaların istifadəsini maksimum dərəcədə artıran və müşahidə olunmayan daxilolmaların istifadəsini minimuma endirən qiymətləndirmə üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu bazar iştirakçılarının qiymət qoyarkən nəzərə aldıkları bütün faktorları özündə birləşdirir.

Maliyyə alətinin ilkin tanınma zamanı ədalətli dəyərinin ən dəqiq göstəricisi əməliyyat qiyməti, yəni verilən və ya qəbul edilən məbləğin ədalətli dəyəridir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əgər Qrup ilkin tanınma zamanı ədalətli dəyərin əməliyyat qiymətindən fərqləndiyini müəyyən edərsə və ədalətli dəyər fəal bazarda oxşar aktiv və öhdəlik üçün kotirovka olunan qiymətlə sübut oluna bilmədikdə, eləcə də müşahidə edilə bilən bazarlardan olan məlumatlar vasitəsilə qiymətləndirmə metoduna əsaslanmadıqda, maliyyə aləti ilkin tanıma zamanı ədalətli dəyər əməliyyat qiyməti arasında fərqin aradan qaldırılmasına uyğunlaşdırılmış ilkin ədalətli dəyərində qiymətləndirilir. Nəticədə, fərq, qiymətləndirmənin müşahidə edilə bilən bazar məlumatı ilə əsaslandırılmasından, yaxud əməliyyatın bağlanma tarixindən gec olmayaraq, alətin istifadə müddəti ərzində uyğun əsasla mənfəət və zərərdə tanınır.

Ədalətli dəyərində qiymətləndirilən aktiv və ya öhdəlik təklif və satış qiymətinə malik olduqda, Qrup aktivləri və uzun müvqeləri təklif qiymətində, öhdəlikləri və qısa müvqeləri isə satış qiymətində qiymətləndirir.

Qrup dəyişikliyin baş verdiyi hesabat müddətinin sonuna ədalətli dəyər iyerarxiyasında səviyyələr arasında köçürmələri tanıyır.

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi, Qrupun hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivini realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirilə bilər. Qrup gələcək hadisə üzrə xüsusi şərtlər olmadıqda və həm normal şərtlər altında, həm də Qrupun defoltu, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

Müştərilərə verilmiş kreditlər

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda “Müştərilərə verilmiş kreditlər” bəndinə daxildir:

- müştərilərə verilmiş amortizasiya edilmiş dəyərdə qiymətləndirilən kreditlər (bax: 4 sayılı Qeyd); onlar, ilkin olaraq, məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

İnvestisiya qiymətli kağızları

Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda “investisiya qiymətli kağızları” bəndinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc investisiya qiymətli kağızları; bura, ilkin olaraq, əlaqədar birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilənlər daxildir;
- DMGVƏD-də qiymətləndirilən kapital investisiya qiymətli kağızları.

Depozitlər, borc alınmış vəsaitlər, subordinasiya olunmuş borclar və buraxılmış borc qiymətli kağızları

Depozitlər, borc alınmış vəsaitlər, subordinasiya olunmuş borclar və buraxılmış borc qiymətli kağızları ilkin olaraq ədalətli dəyərdən əlavə birbaşa əməliyyat xərcləri çıxılmaqla ölçülür və sonradan Qrupun MZVƏD üzrə təyin etdiyi hallar istisna olmaqla, effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə hesablanır.

"RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qrup özünün buraxılmış borc qiymətli kağızlarını alırsa, onlar maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş kompensasiya arasındakı fərq borcun vaxtından əvvəl silinməsindən yaranan gəlirlərə daxil edilir.

Əmlak və avadanlıqlar

Mülkiyyətdə olan aktivlər

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və dəyərsizləşmə üzrə zərərlər çıxılmaqla, ilkin dəyərdə uçota alınır. Binalar istisnadır, belə ki, onlar aşağıda göstəriləndi kimi yenidən qiymətləndirilmiş dəyərdə təqdim olunur.

Əmlak və ya avadanlıqlar müxtəlif faydalı istismar müddətləri olan böyük komponentlərdən ibarət olduqda, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq kimi aparılır.

Yenidən qiymətləndirmə

Binalar, mütəmadi olaraq, yenidən qiymətləndirilir. Yenidən qiymətləndirmənin tezliyi yenidən qiymətləndirilməli binaların ədalətli dəyərindəki dəyişikliklərin intensivliyindən asılıdır. Binanın yenidən qiymətləndirilməsi zamanı dəyərin artması əvvəlki yenidən qiymətləndirilmə zamanı azalma həcmində olduqda mənfəət və ya zərər hesablarında, ondan daha çox olduqda isə digər məcmu gəlir hesablarında tanınır. Yenidən qiymətləndirilmə zamanı binanın dəyərində azalma əvvəlki yenidən qiymətləndirmə zamanı bilavasitə kapitalda digər məcmu gəlir kimi tanınmış artım həcmində olduqda digər məcmu gəlir hesablarında, daha çox azalma isə mənfəət və ya zərər hesablarında tanınır.

Amortizasiya

Amortizasiya ayrı-ayrı aktivlərin hesablanmış faydalı istismar müddətləri üzrə düz xətt metodu əsasında mənfəət və ya zərəyə aid edilir. Amortizasiya aktiv əldə edildiyi tarixdən, yaxud daxili qaydada inşa edilən aktivlər halında, aktiv tam istifadə üçün hazır olduğu tarixdən etibarən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır.

Təxmin edilən faydalı istismar müddətləri aşağıdakı kimidir:

Binalar	50 il
Kompüterlər	4 il
Mebel və avadanlıqlar	5-10 il
Nəqliyyat vasitələri	4 il
İcarəyə götürülmüş aktivlərinin təkmilləşdirilməsi	Müqavilə müddəti ərzində

Qeyri-maddi aktivlər

Alınmış qeyri-maddi aktivlər ilkin dəyərdən amortizasiya və dəyərsizləşmə üzrə zərərlər çıxıldıqdan sonra göstərilir.

Alınmış kompüter lisenziyaları və proqram təminatı onları istifadəyə yararlı hala gətirmək üçün çəkilmiş xərc əsasında kapitallaşdırılır.

Qeyri-maddi aktivlərin faydalı istifadə müddəti məhdud müddət üzrə hesablanır. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər 3 ildən 10 ilə qədər olan faydalı iqtisadi istifadə müddəti ərzində düz xətt əsasında amortizasiya olunur və qeyri-maddi aktivin dəyərsizləşməsinə dair hər hansı bir əlamət olduqda dəyərsizləşmə baxımından qiymətləndirilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

İcarələr

Müqavilə bağlanarkən, Qrup müqavilənin icarə olduğunu və ya icarə elementlərini özündə ehtiva etdiyini qiymətləndirir. Bu hal, müqavilənin müəyyən bir ödəniş müqabilində müəyyən edilmiş aktivin təyin edilmiş bir müddət ərzində istifadəsinə nəzarət etmək hüququnun əldə edilməsi zamanı baş verir.

Qrup icarəyə götürən qismində

Qrup qısamüddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə yanaşmasını tətbiq edir. Qrup icarə ödənişlərini həyata keçirmək üçün icarə öhdəliklərini, eləcə də əsas istifadə hüququ olan aktivləri tanıyır.

İstifadə hüququ olan aktivlər

Qrup istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlərin dəyərində tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər icarə müddəti ərzində düz xətt metodu əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Qrupa keçirsə və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin təxmin edilən faydalı ömrü istifadə olunmaqla hesablanır. İstifadə hüququ olan aktivlər də dəyərsizləşməyə məruz qalır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Qrup, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Qrup tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Qrupun ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Qrup icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsidəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Satış üçün saxlanılan aktivlər

İlk növbədə davamlı istifadə ilə deyil, satış ilə bərpa olunması ehtimal olunan uzunmüddətli aktivlər satış üçün saxlanılan alət kimi təsnif edilir. Satış üçün saxlanılan kateqoriyaya təsnif edilməzdən əvvəl aktivlər və ya realizasiya qrupunun komponentləri Qrupun uçot siyasətlərinə əsasən yenidən qiymətləndirilir. Bundan sonra bir qayda olaraq aktivlər və ya realizasiya qrupu balans dəyərinin ən kiçik qiymətində və satış xərcləri çıxılmaqla ədalətli dəyərində ölçülür.

Ehtiyatlar

Qrupun keçmiş dövrlərdə baş vermiş hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi olduqda və həmin öhdəliyin ödənilməsi üçün iqtisadi faydaların məxaricinin tələb olunacağı ehtimal olunduqda, ehtiyat maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda əks olunur. Təsiri əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki dərəcə və müvafiq olarsa, həmin öhdəliyə aid olan xüsusi risklər əsasında ehtimal olunan gələcək pul vəsaitlərinin diskontlaşdırılması yolu ilə müəyyənləşdirilir.

Maliyyə zəmanətləri və kredit öhdəlikləri

Maliyyə zəmanətləri borcalan borc alətinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş edə bilmədikdə zəmanət sahibinin məruz qaldığı zərəri qarşılamaq üçün Qrupun müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Kredit öhdəlikləri əvvəlcədən müəyyənləşdirilmiş şərtlər və müddətlərlə kredit vermək öhdəlikləridir.

Verilən maliyyə zəmanətləri və ya bazarda mövcud faiz dərəcəsindən aşağı faizlə kredit vermək öhdəlikləri, ilkin olaraq, ədalətli dəyərdə, daha sonra 9 sayılı MHBS-yə əsasən müəyyən edilmiş zərər ehtiyatı ilə 15 sayılı MHBS-yə əsasən tanınmış məcmu gəlir çıxılmaqla, ilkin tanınan məbləğin ən böyük olanında qiymətləndirilir.

Qrup mənfəət və ya zərərdə əks olunan ədalətli dəyər kateqoriyalı kredit verməmişdir.

Digər kredit öhdəlikləri üçün Qrup zərər üzrə ehtiyatı tanıyır.

Maliyyə zəmanətləri və kredit öhdəliklərindən yaranan öhdəliklər ehtiyatlara aid edilir.

Səhmdar kapitalı

Adi səhmlər

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergi təsirləri çıxılmaqla kapitaldan çıxılan məbləğ kimi uçota alınır.

Dividendlər

Qrupun dividendləri elan edib ödəməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adi səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Vergi

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi mənfəət və zərərdə tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

Cari vergi

Cari vergi xərclərinə il üzrə vergilərə cəlb olunan gəlir üzrə ehtimal olunan ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə edilən müəyyən düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi aşağıdakı müvəqqəti fərqlər üçün tanınır:

- nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərərə təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınması.

Təxirə salınmış vergi aktivini yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Gələcəkdə vergi tutula bilən mənfəət müvafiq vergi tutulan müvəqqəti fərqlərin bərpası əsasında müəyyən edilir. Vergi tutulan müvəqqəti fərqlərin məbləği təxirə salınmış vergi aktivini tam tanımaq üçün kifayət deyilsə, gələcəkdə vergi tutula bilən mənfəət Qrupda ayrı-ayrı törəmə müəssisələr üzrə biznes planlar əsasında nəzərə alınır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və əlaqəli vergi gəlirləri yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artıqda, bu azaldılmalar geri qaytarılır.

Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində təkrar qiymətləndirilir və o zaman uçota alınır ki, onların əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun.

Təxirə salınmış vergi hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək ehtimal olunan vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış verginin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Qrupun gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Qrup qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır.

5. YENİ VƏ YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR ŞƏRHLƏRİN TƏTBİQİ

Qrup MUBSS tərəfindən qəbul edilmiş, Qrupun fəaliyyəti üçün münasib olan və 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə bütün hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2023-cü ilin avqust ayında MUBSS valyutanın digər bir valyutaya konvertasiya olunması və valyuta konvertasiya oluna bilmədikdə müəssisənin spot məzənnəni qiymətləndirmə qaydası haqqında açıqlama vermək üçün “**Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri**” adlı **21 sayılı MUBS-a** düzəliş dərc etmişdir. Müəssisə xüsusi bir məqsədlə qiymətləndirmə tarixində digər bir valyutaya konvertasiya oluna bilməyən xarici valyutada köçürmə və ya əməliyyat həyata keçirərsə, düzəlişlərin təsirinə məruz qala bilər. Normal inzibati təxirəsalma ilə başqa bir valyuta əldə etmək imkanı olarsa, valyutanın mübadiləsi mümkündür və əməliyyat icra oluna bilən hüquq və öhdəliklər yaradan bazar və ya mübadilə mexanizmi vasitəsilə həyata keçirilir.

Əksi göstərilmədiyi təqdirdə, yeni və yenidən işlənmiş standartların və şərtlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsiri olmamışdır.

6 DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIŞ STANDARTLAR VƏ ŞƏRTLƏR

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Qrup tərəfindən, qüvvəyə minən tarixdən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir. Qrup qüvvəyə mindiyi təqdirdə bu yeni və düzəliş edilmiş standartlar və şərtləri qəbul etməyi nəzərdə tutur.

30 may 2024-cü il tarixində MUBSS maliyyə alətlərinin təsnifatı və qiymətləndirilməsi ilə bağlı **9 sayılı MHBS “Maliyyə Alətləri”** və **7 sayılı MHBS “Maliyyə Alətləri: Məlumatların Açıqlanması”**na düzəlişlər dərc etmişdir. Əsas dəyişikliklərə aşağıdakılar daxildir:

- Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması: müəyyən edilmiş meyarlara əsasən elektron köçürmə yolu ilə ödənilmiş borcların, ödəniş tarixindən əvvəl yerinə yetirilmiş öhdəliklər hesab edilməsinə imkan verir.
- Maliyyə aktivlərinin təsnifatı: əsas kreditləşmə razılaşmaları üzrə müqavilə şərtlərinin qiymətləndirilməsinə dair təlimat verir, reqressiz xüsusiyyətlərin tərifini genişləndirir və müqavilə ilə əlaqəli alətlərin xüsusiyyətlərinə aydınlıq gətirir.
- Açıqlamalar: DMGVƏD-də ölçülən kapital investisiyaları və pul vəsaitlərinin hərəkətinə təsir edən şərti öhdəliklər üçün yeni tələblər müəyyən edir.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir, həm retrospektiv, həm də erkən tətbiqinə icazə verilir.

18 iyul 2024-cü il tarixində MUBSS “**MHBS Mühəsibat Uçotu Standartlarının İllik Təkmilləşdirilməsi – 11-ci Cild**”i dərc etmişdir.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 sayılı MHBS: Standartları ilk dəfə tətbiq edən müəssisələr üçün hedcinq uçotu ilə bağlı izahlar;
- 7 sayılı MHBS: Tanınmanın dayandırılması zamanı gəlir və ya zərərlərin tanınması ilə bağlı tövsiyələr;
- 7 sayılı MHBS: Ədalətli dəyər və əməliyyat dəyəri arasında təxirə salınmış fərqlər üzrə təkmilləşdirilmiş açıqlamalar;
- 7 sayılı MHBS: Təqdimat və kredit riskinin açıqlanmasına dair təkmilləşdirmələr;
- 9 sayılı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahlar;
- 9 sayılı MHBS: Əməliyyat dəyərinin müəyyən olunmasına dair əlavə təlimat;
- 10 sayılı MHBS: “De-fakto agent”inin müəyyən olunması üzrə açıqlamalar;
- 7 sayılı MUBS: Xərc metodu ilə əlaqədar təkmilləşdirmələr.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur.

2024-cü ilin dekabr ayında MUBSS “Təbiətdən Asılı Elektrik Enerjisinə İstinad edən Müqavilələr” dərc etmişdir (9 sayılı MHBS və 7 sayılı MHBS-yə Düzəlişlər). Düzəlişlər bərpa olunan enerji bazarlarında getdikcə daha geniş istifadə olunan, pul vəsaitlərinin hərəkəti külək və ya günəş işığı kimi təbii şəraitdən asılı olaraq dəyişən müəyyən uzunmüddətli elektrik enerjisinin satınalma müqavilələrinin və oxşar müqavilələrin uçotunu əhatə edir.

Düzəlişlərə əsasən təchiz olunan elektrik enerjisinin həcmi (və müvafiq olaraq pul vəsaitlərinin hərəkəti) təbiət amillərindən asılı olaraq dəyişsə belə, təbiət amillərindən asılı elektrik enerjisinə istinad edən müqavilələr yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olan pul vəsaitlərinin hərəkəti (YƏMFÖ) meyarına cavab verə bilər. 9 sayılı MHBS üzrə müvafiq olan bütün digər şərtlər yerinə yetirildiyi halda, bu cür müqavilələr amortizasiya olunmuş dəyər və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə (DMGVƏD) ölçülə bilər.

Əlavə olaraq, düzəlişlər 7 sayılı MHBS çərçivəsində məqsədyönlü açıqlama tələbləri təqdim edir ki, bu da maliyyə hesabatlarının istifadəçilərinə həmin müqavilələrin müəssisənin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsirini, o cümlədən həcm riski və qiymət mexanizmləri barədə məlumatları anlamağa şərait yaradır.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur və erkən tətbiqinə icazə verilir. İlk tətbiq zamanı müqayisəli məlumatların yenidən təsnifləşdirilməsi tələb olunmur.

9 aprel 2024-cü il tarixində MUBSS müəssisələrin fəaliyyəti haqqında hesabatın müqayisəliliyi və şəffaflığı ilə bağlı investorların suallarına cavab olaraq “**Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlanması**” adlı 18 sayılı yeni MHBS standartını dərc etmişdir. 18 sayılı MHBS-də təqdim olunan yeni tələblər bənzər müəssisələrin maliyyə fəaliyyətinin, xüsusilə də “əməliyyat mənfəət və ya zərəri” ilə bağlı məsələlərin müqayisəli məlumatlarını əldə etməyə kömək edəcək. 18 sayılı MHBS-yə daxil edilən əsas yeni müddəalar aşağıdakı məsələləri əhatə edir:

- Mənfəət və ya zərər hesabatının strukturu;
- Müəssisənin maliyyə hesabatlarından kənar məruzə olunan müəyyən mənfəət və ya zərər ilə bağlı maliyyə hesabatlarında tələb olunan açıqlamalar (rəhbərlik tərəfindən müəyyən edilən fəaliyyət göstəriciləri); və
- Ümumilikdə əsas maliyyə hesabatları və qeydlərinə tətbiq olunan cəmləşdirmə və bölünmə üzrə gücləndirilmiş prinsiplər.

18 sayılı MHBS 1 sayılı MUBS-u əvəz edəcək; 1 sayılı MUBS üzrə bir sıra mövcud prinsiplər məhdud sayda dəyişikliklər ilə saxlanmışdır. 18 sayılı MHBS maliyyə hesabatlarında qeyd olunan maddələrin tanınması və ya ölçülməsinə təsir göstərməyəcək, lakin bu standart müəssisənin “əməliyyat mənfəəti və ya zərər” hesabatlarında dəyişikliyə səbəb ola bilər.

18 sayılı MHBS 1 yanvar 2027-ci il tarixində başlayan və həmin tarixdən sonrakı hesabat dövrlərinə və həmçinin müqayisəli məlumatlara tətbiq olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2024-cü ilin may ayında MUBSS tərəfindən 19 sayılı “İctimai Hesabatlılığı olmayan Törəmə Müəssisələr: Məlumatların Açıqlanması” adlı yeni standartı dərc edilmişdir, bu standart əsasən törəmə müəssisə maliyyə hesabatlarına MHBS Mühəsibat Uçotu Standartlarını tətbiq edərkən maliyyə məlumatlarına dair qısaldılmış açıqlamalar təqdim edə bilər. 19 sayılı MHBS törəmə müəssisələrin seçimi əsasında tətbiq edilir və bu standartı tətbiq etməyi seçən törəmə müəssisələr üçün məlumatların açıqlanması tələblərini müəyyən edir.

Müəssisəyə yalnız aşağıdakı hallarda 19 sayılı MHBS-nin tətbiqinə icazə verilir:

- törəmə müəssisə olmalı;
- ictimai hesabatlılığı olmamalıdır; və
- onun birbaşa və ya hər hansı vasitəçi ana müəssisəsi MHBS Mühəsibat Uçot Standartlarına uyğun olan konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamalıdır.

2025-ci ilin avqust ayında MUBSS standartda dəyişikliklər dərc etmişdir. Bu dəyişikliklər 2021-ci ilin fevral ayından 2024-cü ilin may aymadək dərc edilmiş yeni və düzəliş edilmiş MHBS Mühəsibat Uçotu Standartlarını əks etdirmək məqsədilə 19 sayılı MHBS-ni yeniləyir və azaldılmış açıqlama çərçivəsinin cari MHBS Mühəsibat Uçotu Standartlarının tələblərinə uyğunluğunu təmin edir.

Düzəlişlər yeni dərc olunmuş standartlar və düzəlişlərdən yaranan dəyişiklikləri əhatə etmək məqsədilə 19 sayılı MHBS daxilində açıqlama tələblərini yenidən nəzərdən keçirir və əlavə edir. Eyni zamanda, 19 sayılı MHBS-nin məqsədini MHBS Mühəsibat Uçotu Standartlarını tətbiq edən və ictimai hesabatlılığı olmayan uyğun törəmə müəssisələr üçün açıqlama yükünün azaldılmasını qoruyub saxlayır.

Düzəlişlər 19 sayılı MHBS-nin tətbiq edilməsi üçün uyğunluq meyarlarını dəyişmir və törəmə müəssisələr tərəfindən tətbiq olunan tanınma və ya ölçülmə tələblərinə təsir göstərmir. Bunun əvəzinə, düzəlişlərə əsasən 19 sayılı MHBS-ni tətbiq edən müəssisələr MHBS Mühəsibat Uçotu Standartlarının işlənilməsində müvafiq və qərar qəbul etmə üçün faydalı olan açıqlamalar verməlidirlər.

Yeni standart 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minir və erkən tətbiqinə icazə verilir.

2025-ci ilin noyabr ayında MUBSS **Hiperinflasiyalı Təqdimat Valyutasına Çevrilməni (21 sayılı MUBS-a düzəlişlər)** dərc etmişdir. Dəyişiklik əsasən 21 sayılı MUBS-da mövcud boşluğun aradan qaldırılmasına yönəlmişdir, buraya müəssisənin funksional valyutası hiperinflasiyalı olmadığı təqdirdə, müəssisənin təqdimat valyutası hiperinflasiyalı olduğu hallar şamil olunur.

Düzəlişlər müəssisə tərəfindən maliyyə hesabatlarının hiperinflasiyalı təqdimat valyutasına çevrilməsi, o cümlədən müqayisəli məlumatların təqdim olunması qaydalarını müəyyən edir. Xüsusilə də, düzəlişlərə əsasən müəssisə maliyyə hesabatlarını hiperinflasiyalı valyutada təqdim etdiyi zaman müəssisənin funksional valyutası hiperinflasiyalı olmadığı halda belə təqdimat valyutasına “Hiperinflasiyalı İqtisadiyyatlarda Maliyyə Hesabatlılığı” adlı 29 sayılı MUBS standartını tətbiq edir.

Düzəlişlər hiperinflasiyalı valyutada təqdim olunan maliyyə hesabatlarının hiperinflasiyanın təsirlərini maliyyə hesabatlarının istifadəçiləri üçün müvafiq şəkildə əks etdirməsini təmin etməklə ardıcılıq və müqayisəliliyi artırır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Düzəlişlər 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minir və erkən tətbiqinə icazə verilir.

“Konsolidə edilmiş Maliyyə Hesabatları” adlı 10 sayılı MHBS və “İnvestor və onun Assosiasiya edilmiş və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi” adlı 28 sayılı MUBS (düzəlişlər): 10 sayılı MHBS və 28 sayılı MUBS-a edilən düzəlişlər investor, onun assosiasiya edilmiş və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin assosiasiya edilmiş və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtlə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya edilmiş və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi MUBSŞ tərəfindən hələ müəyyən edilməmişdir, lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (BDSS) 26 iyun 2023-cü il tarixində **MHBS S1 “Dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının açıqlanması üzrə ümumi tələblər”** və **MHBS S2 “İqlim ilə əlaqədar açıqlamalar”** adlı ilk iki MHBS Dayanıqlılığın Açıqlanması Standartlarını dərc etmişdir. Standartlar müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı əhəmiyyətli məlumatların açıqlanması üçün tələblərdən ibarətdir, bu məlumatlar investorlar tərəfindən müəssisənin dəyərləndirilməsi zamanı əhəmiyyətli hesab olunur.

MHBS S1 müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı məlumatların açıqlanması üzrə ümumi tələbləri müəyyən edir. MHBS S1 müəssisə tərəfindən dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının hazırlanması və təqdim olunması qaydalarını nəzərdə tutur. Standart açıqlamaların məzmunu və təqdimatı ilə bağlı ümumi tələbləri əks etdirir, standart əsasən açıqlanan məlumat müəssisə üçün ehtiyat təmin edən maliyyə hesabatının ilkin istifadəçiləri üçün faydalı olmalıdır.

MHBS S2 ümumi məqsədli maliyyə hesabatlarının ilkin istifadəçiləri üçün faydalı hesab olunan iqlim ilə əlaqədar risk və imkanlar haqqında məlumatların müəyyən olunması, qiymətləndirilməsi və açıqlanması üçün tələbləri müəyyən edir.

Hər iki standart 1 yanvar 2024-cü il tarixindən etibarən başlayan hesabat dövrlərinə şamil olunur. Standartların erkən tətbiqinə icazə verilir. Müəssisə MHBS S1 standartını daha erkən tətbiq etdiyi halda, həmin standartı müvafiq şəkildə açıqlamalı və eyni zamanda MHBS S2 standartını tətbiq etməlidir.

BDSS standartlarının məcburi tətbiqi həmin standartların müvafiq qanunvericilik tərəfindən qəbul edilməsindən asılıdır. Bu, müəssisələrin standartları könüllü şəkildə (əlavə olaraq) tətbiq etmə bacarığına heç bir təsir göstərmir. Hazırkı hesabat tarixində bu standartlar Bank fəaliyyət göstərdiyi yurisdiksiya tərəfindən qəbul edilməmişdir.

Əksi göstərilmədiyi təqdirdə, yeni və yenidən işlənmiş standartların və şərhlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

7. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ARMB-də qısamüddətli depozitlər	105,056	10,000
Kassadakı nağd pul vəsaitləri	37,229	36,724
ARMB-də nostro hesablar	25,890	5,646
Qeyri-rezident maliyyə təşkilatlarında nostro hesablar	19,614	8,379
Qeyri-rezident maliyyə təşkilatlarında qısamüddətli depozitlər	13,605	-
Rezident maliyyə təşkilatlarında nostro hesablar	10,304	8,243
Ödəmə müddəti 90 gündən az olan ARMB notları	5,854	-
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	217,552	68,992

ARMB istisna olmaqla, maliyyə təşkilatlarında qalıqlar aşağıdakı kimi qiymətləndirilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
- reytingi “AA-”dən “AA+”dək	4,071	-
- reytingi “A-”dən “A+”dək	13,624	29
- reytingi “BBB-”dən “BBB+”dək	3,404	3,243
- reytingi “BB-”dən “BB+”dək	20,208	9,322
- reytingi “B-”dən “B+”dək	396	2,678
- reytingi olmayan	1,820	1,350
Cəmi	43,523	16,622

31 dekabr 2025-ci il tarixinə Qrupun ARMB (31 dekabr 2024-cü il: ARMB istisna olmaqla heç bir maliyyə təşkilatı) istisna olmaqla, qalıqları kapitalın 10%-dən artıq olan maliyyə təşkilatı olmamışdır. 31 dekabr 2025-ci il tarixinə bu qalıqların ümumi məbləği sıfır olmuşdur (31 dekabr 2024-cü il: sıfır).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinə aid bütün qalıqlar 1-ci Mərhələyə təsnif edilmişdir və onların EOKZ məbləği əhəmiyyətli deyildir. 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

8. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ARMB-də yerləşdirilən məcburi ehtiyatlar	46,607	33,223
Qeyri-rezident maliyyə təşkilatlarında bloklanmış hesablar	14,628	4,058
Qeyri-rezident maliyyə təşkilatlarında müddətli depozitlər	9,535	1,185
Qeyri-rezident maliyyə təşkilatlarına verilmiş kreditlər	5,130	13,653
Rezident maliyyə təşkilatlarına verilmiş kreditlər	4,206	6,541
Rezident maliyyə təşkilatlarında bloklanmış hesablar	1,785	1,785
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq ümumi vəsaitlər	81,891	60,445
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	(299)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq xalis vəsaitlər	81,891	60,146

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

ARMB-də məcburi ehtiyatlar istisna olmaqla, maliyyə təşkilatlarında olan qalıqlar aşağıdakı kimi qiymətləndirilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
- reytingi “AA-”dən “AA+”dək	12,546	3,528
- reytingi “A-”dən “A+”dək	2,049	495
- reytingi “BBB-”dən “BBB+”dək	1,036	920
- reytingi “BB-”dən “BB+”dək	6,914	6,898
- reytingi “B-”dən “B+”dək	8,532	8,541
- reytingi olmayan	4,207	6,840
Cəmi	35,284	27,222

Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərin kredit keyfiyyətinin təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Vaxtı keçməmiş	81,891	60,146
Vaxtı 360 gündən çox keçmiş	-	299
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	(299)
Cəmi banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	81,891	60,146

31 dekabr 2025-ci il tarixinə Qrupun qalıqları ARMB-dən başqa onun kapitalının 10%-ni keçən bankı (31 dekabr 2024-cü il: ARMB-dən başqa, heç bir bank) olmamışdır.

31 dekabr 2025-ci il tarixinə banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərə daxil edilmiş hesablanmış alınacaq faiz məbləği 124 AZN (31 dekabr 2024-cü il: 94 AZN) təşkil etmişdir.

Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərə aid qalıqlar, kredit dəyərsizləşmiş vaxtı keçmiş qalıqlar istisna olmaqla, 1-ci Mərhələyə təsnif edilmişdir və onların EOKZ məbləği 31 dekabr 2025-ci il tarixinə əhəmiyyətli olmamışdır (31 dekabr 2024-cü il: əhəmiyyətli olmamışdır). 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

Ehtimal olunan kredit zərərləri üzrə dəyişikliklərin təhlili aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İlin əvvəlində qalıq	(299)	(485)
Ehtimal olunan kredit zərərlərinin bərpası	299	186
İlin sonunda qalıq	-	(299)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

ARMB-də məcburi ehtiyat

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə ARMB-də saxlanılan məcburi nağd pul qalıqları müvafiq olaraq 46,607 AZN və 33,223 AZN təşkil etmişdir ki, bu da ARMB-dəki məcburi minimum ehtiyat depozitlərini əks etdirir.

Məcburi ehtiyat fondu ARMB tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq hesablanan və geri çəkilmə qabiliyyəti məhdudlaşdırılan faizsiz əmanətdir. Ehtiyatlar ARMB tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq ölçülür və cəlb edilmiş müştəri vəsaitlərinin səviyyəsindən asılıdır.

20 noyabr 2023-cü il tarixində ARMB məcburi ehtiyatların hesablanması üzrə müəyyən yeniliklər etmişdir və kredit təşkilatları yeni qaydalara əsasən ARMB-də faiz gətirməyən nağd pul depozitləri (məcburi ehtiyatlar) saxlamalıdır. Məcburi ehtiyat dərəcələrinin müəyyən edildiyi yeni diferensiallaşdırma meyarları tətbiq edilmişdir. Diferensiallaşdırma meyarları aşağıdakılardır:

- Hüquqi şəxslərin yerli valyutada olan depozitlərinin 1,000,000 AZN-dən daha aşağı olub-olmaması (xarici valyutalar üçün 750,000 AZN);
- Əlaqəli tərəflərin depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa;
- Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa.

Bankın hüquqi şəxslərdən cəlb etdiyi yerli valyutada və xarici valyutada orta depozitlər müvafiq olaraq 1,000,000 AZN və 750,000 AZN-dən az olduğu, eləcə də əlaqəli tərəflərdən cəlb edilmiş depozitlərin və Banka aidiyyəti olan şəxslərin depozitlərinin ümumi depozitlərdə payı 20%-dən artıq olmadığı üçün 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə yerli valyutada depozitlər üzrə məcburi ehtiyat norması 5%, xarici valyutada depozitlər üzrə isə 6% olmuşdur.

9. İNVESTİSIYA QIYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları – borc alətləri	110,804	114,614
DMGVƏD-də qiymətləndirilən investisiya qiymətli kağızları – kapital alətləri	576	606
Ümumi investisiya qiymətli kağızları	111,380	115,220

31 dekabr 2025-ci il tarixinə investisiya qiymətli kağızlarına daxil edilmiş hesablanmış alınacaq faiz məbləği 815 AZN (31 dekabr 2024-cü il: 2,744 AZN) təşkil etmişdir.

Bütün investisiya qiymətli kağızlarına aid qalıqlar 1-ci Mərhələyə təsnif edilir və onların EOKZ məbləği 31 dekabr 2025-ci il tarixinə əhəmiyyətli olmamışdır (31 dekabr 2024-cü il: əhəmiyyətli olmamışdır). 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Azərbaycan Respublikası Mərkəzi Bankının notları	35,699	21,952
Qeyri-rezident maliyyə institutlarının istiqrazları	29,187	20,512
Korporativ istiqrazlar	21,362	26,686
Digər xarici dövlətlərin istiqrazları	13,808	13,719
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin istiqrazları	7,868	25,281
Rezident maliyyə institutlarının istiqrazları	2,016	3,066
Digər xarici mərkəzi bankların notları	864	3,398
Cəmi borc alətləri	110,804	114,614

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
“Azərbaycan Kredit Bürosu” MMC	250	250
“Bakı Fond Birjası” QSC	240	240
“Azərbaycan Beynəlxalq Bankı” ASC	54	54
“Master Card International”	32	32
“Milli Kart” MMC	-	30
Cəmi kapital alətləri	576	606

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə rəhbərlik ilin sonunda ədalətli dəyərin balans dəyərindən əhəmiyyətli dərəcədə fərqlənə biləcəyinə inanılır.

10. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2025-ci il	Cəmi ümumi kreditlərin %-i	31 dekabr 2024-cü il	Cəmi ümumi kreditlərin %-i
Korporativ müştərilərə verilmiş kreditlər				
Korporativ kreditlər	166,744	18%	184,400	21%
Cəmi korporativ müştərilərə verilmiş kreditlər	166,744		184,400	
Fiziki şəxslərə verilmiş kreditlər				
Nağd pul kreditləri	254,280	27%	218,310	25%
Mikro kreditlər	253,337	26%	230,112	27%
İpoteka kreditləri	185,369	20%	155,963	18%
Lombard kreditləri	61,075	6%	47,891	5%
İstehlak kreditləri	18,827	2%	22,170	3%
Kredit kartları	5,082	1%	3,454	1%
Avtomobil kreditləri	98	-	149	-
Cəmi fiziki şəxslərə verilmiş kreditlər	778,068	100%	678,049	100%
Müştərilərə verilmiş ümumi kreditlər	944,812		862,449	
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(40,801)		(37,796)	
Müştərilərə verilmiş xalis kreditlər	904,011		824,653	

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlərə daxil edilmiş hesablanmış alınacaq faiz məbləği 7,833 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 7,914 AZN).

Aşağıdakı cədvəldə müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilkin və yekun qalıqları üzləşdirilmişdir.

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər *								
1 yanvar tarixinə qalıq	9,990	5,011	22,795	37,796	10,721	1,192	13,318	25,231
1-ci Mərhələyə keçid	5	-	(5)	-	10	(3)	(7)	-
2-ci Mərhələyə keçid	(826)	826	-	-	(431)	439	(8)	-
3-cü Mərhələyə keçid	(7,952)	(2,430)	10,382	-	(4,210)	(1,030)	5,240	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(11,167)	(2,342)	9,332	(4,177)	(8,747)	4,413	(2,050)	(6,384)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	19,582	-	-	19,582	12,647	-	-	12,647
Silinmələr	-	-	(17,449)	(17,449)	-	-	(1,064)	(1,064)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	2,790	2,790	-	-	5,785	5,785
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	2,259	2,259	-	-	1,581	1,581
31 dekabr tarixinə qalıq	9,632	1,065	30,104	40,801	9,990	5,011	22,795	37,796

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – korporativ kreditlər*								
1 yanvar tarixinə qalıq	4,318	4,406	18,111	26,835	7,352	1,049	11,756	20,157
1-ci Mərhələyə keçid	2	-	(2)	-	4	-	(4)	-
2-ci Mərhələyə keçid	(115)	115	-	-	(70)	72	(2)	-
3-cü Mərhələyə keçid	(3,665)	(1,662)	5,327	-	(2,602)	(776)	3,378	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(10,450)	(2,677)	8,287	(4,840)	(9,377)	4,061	29	(5,287)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	13,240	-	-	13,240	9,011	-	-	9,011
Silinmələr	-	-	(13,545)	(13,545)	-	-	(489)	(489)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	2,040	2,040	-	-	2,029	2,029
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	1,521	1,521	-	-	1,414	1,414
31 dekabr tarixinə qalıq	3,330	182	21,739	25,251	4,318	4,406	18,111	26,835

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri*								
1 yanvar tarixinə qalıq	2,418	333	2,543	5,294	1,888	93	1,219	3,200
1-ci Mərhələyə keçid	3	-	(3)	-	6	(3)	(3)	-
2-ci Mərhələyə keçid	(177)	177	-	-	(153)	154	(1)	-
3-cü Mərhələyə keçid	(1,937)	(399)	2,336	-	(794)	(165)	959	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(336)	170	426	260	(930)	254	(955)	(1,631)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	2,836	-	-	2,836	2,401	-	-	2,401
Silinmələr	-	-	(2,732)	(2,732)	-	-	(214)	(214)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	412	412	-	-	1,458	1,458
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	289	289	-	-	80	80
31 dekabr tarixinə qalıq	2,807	281	3,271	6,359	2,418	333	2,543	5,294

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri*								
1 yanvar tarixinə qalıq	167	40	57	264	264	5	31	300
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(158)	158	-	-	(40)	40	-	-
3-cü Mərhələyə keçid	(111)	(2)	113	-	(38)	-	38	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(47)	(23)	(25)	(95)	(55)	(5)	(951)	(1,011)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	259	-	-	259	36	-	-	36
Silinmələr	-	-	(6)	(6)	-	-	(154)	(154)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	217	217	-	-	1,092	1,092
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	23	23	-	-	1	1
31 dekabr tarixinə qalıq	110	173	379	662	167	40	57	264

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	2025				2024			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – mikro kreditlər								
1 yanvar tarixinə qalıq	2,945	221	1,775	4,941	745	37	174	956
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(357)	357	-	-	(167)	172	(5)	-
3-cü Mərhələyə keçid	(2,148)	(355)	2,503	-	(632)	(79)	711	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(324)	184	738	598	1,884	91	207	2,182
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	3,168	-	-	3,168	1,115	-	-	1,115
Silinmələr	-	-	(1,081)	(1,081)	-	-	(129)	(129)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	121	121	-	-	745	745
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	386	386	-	-	72	72
31 dekabr tarixinə qalıq	3,284	407	4,442	8,133	2,945	221	1,775	4,941

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – lombard kreditləri*								
1 yanvar tarixinə qalıq	29	10	47	86	36	5	27	68
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(2)	2	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(5)	-	5	-	(3)	(1)	4	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(34)	(7)	5	(36)	(65)	6	(242)	(301)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	43	-	-	43	61	-	-	61
Silinmələr	-	-	(19)	(19)	-	-	(43)	(43)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	298	298
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	19	19	-	-	3	3
31 dekabr tarixinə qalıq	31	5	57	93	29	10	47	86

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – istehlak kreditləri*								
1 yanvar tarixinə qalıq	98	1	149	248	390	-	31	421
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(10)	10	-	-	(1)	1	-	-
3-cü Mərhələyə keçid	(59)	-	59	-	(90)	(2)	92	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(12)	(1)	(41)	(54)	(220)	2	(90)	(308)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	10	-	-	10	19	-	-	19
Silinmələr	-	-	(23)	(23)	-	-	(26)	(26)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	136	136
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	15	15	-	-	6	6
31 dekabr tarixinə qalıq	27	10	159	196	98	1	149	248

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – kredit kartları*								
1 yanvar tarixinə qalıq	15	-	113	128	44	2	80	126
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(7)	7	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(27)	(2)	29	-	(51)	(7)	58	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	36	2	(58)	(20)	18	5	(48)	(25)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	26	-	-	26	4	-	-	4
Silinmələr	-	-	(43)	(43)	-	-	(9)	(9)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	27	27
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	6	6	-	-	5	5
31 dekabr tarixinə qalıq	43	7	47	97	15	-	113	128

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	2025-ci il				2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri*								
1 yanvar tarixinə qalıq	-	-	-	-	2	1	-	3
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	-	-	(10)	(10)	-	-	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	-	-	10	-	(2)	(1)	-	(3)
Əldə edilmiş və ya satın alınmış yeni aktivlər	-	-	-	-	-	-	-	-
Silinmələr	-	-	-	-	-	-	-	-
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	-	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	-	-	-	-	-	-
31 dekabr tarixinə qalıq	-	-	10	10	-	-	-	-

* Bu cədvəllərdəki zərər ehtiyatına kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərləri də daxil edilmişdir, belə ki, Qrup kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərlərini maliyyə alətinin ehtimal olunan kredit zərərlərindən ayrı müəyyən etmir.

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə amortizasiya edilmiş dəyərli qiymətləndirilən müştərilərə verilmiş kreditlərin keyfiyyəti haqqında məlumatlar verilmişdir. Xüsusi olaraq göstərilmədiyi təqdirdə, cədvəldəki məbləğlər ümumi balans dəyərini əks etdirir.

Şərtlərin izahı: 1-ci Mərhələ, 2-ci Mərhələ və 3-cü Mərhələ 4 sayılı Qeydə daxil edilmişdir.

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – korporativ kreditlər				
Vaxtı keçməmiş	127,284	-	13,444	140,728
Vaxtı 30 gündən az keçmiş	8,540	-	1,445	9,985
Vaxtı 30-89 gün keçmiş	1,379	695	1,448	3,522
Vaxtı 90-179 gün keçmiş	-	-	2,936	2,936
Vaxtı 180-360 gün keçmiş	-	-	4,526	4,526
Vaxtı 360 gündən çox keçmiş	-	-	5,047	5,047
Cəmi	137,203	695	28,846	166,744
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(3,330)	(182)	(21,739)	(25,251)
Balans dəyəri	133,873	513	7,107	141,493

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – korporativ kreditlər				
Vaxtı keçməmiş	135,104	-	2,753	137,857
Vaxtı 30 gündən az keçmiş	10,727	-	418	11,145
Vaxtı 30-89 gün keçmiş	112	14,612	2,287	17,011
Vaxtı 90-179 gün keçmiş	-	-	501	501
Vaxtı 180-360 gün keçmiş	-	-	1,197	1,197
Vaxtı 360 gündən çox keçmiş	-	-	16,689	16,689
Cəmi	145,943	14,612	23,845	184,400
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(4,318)	(4,406)	(18,111)	(26,835)
Balans dəyəri	141,625	10,206	5,734	157,565

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri				
Vaxtı keçməmiş	235,504	11	748	236,263
Vaxtı 30 gündən az keçmiş	12,660	60	695	13,415
Vaxtı 30-89 gün keçmiş	447	683	441	1,571
Vaxtı 90-179 gün keçmiş	-	-	1,191	1,191
Vaxtı 180-360 gün keçmiş	-	-	1,389	1,389
Vaxtı 360 gündən çox keçmiş	-	-	451	451
Cəmi	248,611	754	4,915	254,280
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(2,807)	(281)	(3,271)	(6,359)
Balans dəyəri	245,804	473	1,644	247,921

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri				
Vaxtı keçməmiş	209,895	-	108	210,003
Vaxtı 30 gündən az keçmiş	4,127	-	71	4,198
Vaxtı 30-89 gün keçmiş	25	740	12	777
Vaxtı 90-179 gün keçmiş	-	4	637	641
Vaxtı 180-360 gün keçmiş	-	-	981	981
Vaxtı 360 gündən çox keçmiş	-	-	1,710	1,710
Cəmi	214,047	744	3,519	218,310
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(2,418)	(333)	(2,543)	(5,294)
Balans dəyəri	211,629	411	976	213,016

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri				
Vaxtı keçməmiş	182,239	227	-	182,466
Vaxtı 30 gündən az keçmiş	1,512	269	402	2,183
Vaxtı 30-89 gün keçmiş	204	345	38	587
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	2	2
Vaxtı 360 gündən çox keçmiş	-	-	131	131
Cəmi	183,955	841	573	185,369
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(110)	(173)	(379)	(662)
Balans dəyəri	183,845	668	194	184,707

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri				
Vaxtı keçməmiş	155,435	-	42	155,477
Vaxtı 30 gündən az keçmiş	95	-	-	95
Vaxtı 30-89 gün keçmiş	-	247	-	247
Vaxtı 90-179 gün keçmiş	-	-	99	99
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	45	45
Cəmi	155,530	247	186	155,963
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(167)	(40)	(57)	(264)
Balans dəyəri	155,363	207	129	155,699

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – mikro kreditlər				
Vaxtı keçməmiş	237,092	4	938	238,034
Vaxtı 30 gündən az keçmiş	7,824	11	537	8,372
Vaxtı 30-89 gün keçmiş	1,042	1,373	771	3,186
Vaxtı 90-179 gün keçmiş	-	4	775	779
Vaxtı 180-360 gün keçmiş	-	-	1,666	1,666
Vaxtı 360 gündən çox keçmiş	-	-	1,300	1,300
Cəmi	245,958	1,392	5,987	253,337
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(3,284)	(407)	(4,442)	(8,133)
Balans dəyəri	242,674	985	1,545	245,204

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – mikro kreditlər				
Vaxtı keçməmiş	213,234	226	396	213,856
Vaxtı 30 gündən az keçmiş	11,176	6	96	11,278
Vaxtı 30-89 gün keçmiş	30	637	-	667
Vaxtı 90-179 gün keçmiş	-	-	816	816
Vaxtı 180-360 gün keçmiş	-	-	949	949
Vaxtı 360 gündən çox keçmiş	-	-	2,546	2,546
Cəmi	224,440	869	4,803	230,112
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(2,945)	(221)	(1,775)	(4,941)
Balans dəyəri	221,495	648	3,028	225,171

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – lombard kreditləri				
Vaxtı keçməmiş	57,538	10	15	57,563
Vaxtı 30 gündən az keçmiş	3,324	10	-	3,334
Vaxtı 30-89 gün keçmiş	56	61	3	120
Vaxtı 90-179 gün keçmiş	-	-	6	6
Vaxtı 180-360 gün keçmiş	-	-	13	13
Vaxtı 360 gündən çox keçmiş	-	-	39	39
Cəmi	60,918	81	76	61,075
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(31)	(5)	(57)	(93)
Balans dəyəri	60,887	76	19	60,982

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – lombard kreditləri				
Vaxtı keçməmiş	45,903	-	-	45,903
Vaxtı 30 gündən az keçmiş	1,720	-	1	1,721
Vaxtı 30-89 gün keçmiş	10	92	-	102
Vaxtı 90-179 gün keçmiş	-	-	60	60
Vaxtı 180-360 gün keçmiş	-	-	52	52
Vaxtı 360 gündən çox keçmiş	-	-	53	53
Cəmi	47,633	92	166	47,891
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(29)	(10)	(47)	(86)
Balans dəyəri	47,604	82	119	47,805

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – istehlak kreditləri				
Vaxtı keçməmiş	17,158	102	50	17,310
Vaxtı 30 gündən az keçmiş	1,180	-	4	1,184
Vaxtı 30-89 gün keçmiş	2	128	-	130
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	44	44
Vaxtı 360 gündən çox keçmiş	-	-	159	159
Cəmi	18,340	230	257	18,827
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(27)	(10)	(159)	(196)
Balans dəyəri	18,313	220	98	18,631

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – istehlak kreditləri				
Vaxtı keçməmiş	14,711	-	-	14,711
Vaxtı 30 gündən az keçmiş	6,971	-	-	6,971
Vaxtı 30-89 gün keçmiş	-	21	8	29
Vaxtı 90-179 gün keçmiş	-	-	3	3
Vaxtı 180-360 gün keçmiş	-	-	371	371
Vaxtı 360 gündən çox keçmiş	-	-	85	85
Cəmi	21,682	21	467	22,170
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(98)	(1)	(149)	(248)
Balans dəyəri	21,584	20	318	21,922

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – kredit kartları				
Vaxtı keçməmiş	4,961	4	6	4,971
Vaxtı 30 gündən az keçmiş	24	1	2	27
Vaxtı 30-89 gün keçmiş	13	23	2	38
Vaxtı 90-179 gün keçmiş	-	-	7	7
Vaxtı 180-360 gün keçmiş	-	-	25	25
Vaxtı 360 gündən çox keçmiş	-	-	14	14
Cəmi	4,998	28	56	5,082
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(43)	(7)	(47)	(97)
Balans dəyəri	4,955	21	9	4,985

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə				
qiymətləndirilən müştərilərə verilmiş				
kreditlər – kredit kartları				
Vaxtı keçməmiş	3,325	-	1	3,326
Vaxtı 30 gündən az keçmiş	4	-	10	14
Vaxtı 30-89 gün keçmiş	-	7	12	19
Vaxtı 90-179 gün keçmiş	-	-	9	9
Vaxtı 180-360 gün keçmiş	-	-	22	22
Vaxtı 360 gündən çox keçmiş	-	-	64	64
Cəmi	3,329	7	118	3,454
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(15)	-	(113)	(128)
Balans dəyəri	3,314	7	5	3,326

	31 dekabr 2025-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə				
qiymətləndirilən müştərilərə verilmiş				
kreditlər – avtomobil kreditləri				
Vaxtı keçməmiş	88	-	-	88
Vaxtı 30 gündən az keçmiş	-	-	-	-
Vaxtı 30-89 gün keçmiş	-	-	10	10
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi	88	-	10	98
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(10)	(10)
Balans dəyəri	88	-	-	88

	31 dekabr 2024-cü il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə				
qiymətləndirilən müştərilərə verilmiş				
kreditlər – avtomobil kreditləri				
Vaxtı keçməmiş	134	-	-	134
Vaxtı 30 gündən az keçmiş	-	15	-	15
Vaxtı 30-89 gün keçmiş	-	-	-	-
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi	134	15	-	149
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	-	-
Balans dəyəri	134	15	-	149

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə potensial zərərləri azaltmaq üçün müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (SƏKD istisna olmaqla) və əlaqəli girovlar haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	Cəmi
Nağd pul kreditləri	4,915	(3,271)	1,644	106	2	-	-	108
Mikro kreditlər	5,987	(4,442)	1,545	-	22	8,340	3,106	11,468
İpoteka kreditləri	573	(379)	194	-	-	911	-	911
Korporativ kreditlər	28,846	(21,739)	7,107	478	-	9,603	4,733	14,814
Lombard kreditləri	76	(57)	19	-	187	-	-	187
İstehlak kreditləri	257	(159)	98	10	-	942	36	988
Kredit kartları	56	(47)	9	72	-	-	-	72
Avtomobil kreditləri	10	(10)	-	-	-	-	64	64
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	40,720	(30,104)	10,616	666	211	19,796	7,939	28,612

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	Cəmi
Nağd pul kreditləri	254,280	(6,359)	247,921	376	146	1,702	573	2,797
Mikro kreditlər	253,337	(8,133)	245,204	254	4,321	322,731	133,202	460,508
İpoteka kreditləri	185,369	(662)	184,707	-	-	287,681	-	287,681
Korporativ kreditlər	166,744	(25,251)	141,493	2,279	16	207,212	32,378	241,885
Lombard kreditləri	61,075	(93)	60,982	-	194,327	-	-	194,327
İstehlak kreditləri	18,827	(196)	18,631	20,489	-	9,302	36	29,827
Kredit kartları	5,082	(97)	4,985	1,753	-	320	32	2,105
Avtomobil kreditləri	98	(10)	88	-	-	-	394	394
Cəmi müştərilərə verilmiş kreditlər	944,812	(40,801)	904,011	25,151	198,810	828,948	166,615	1,219,524

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə potensial zərərləri azaltmaq üçün müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər və əlaqəli girovlar haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				Cəmi
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	
Mikro kreditlər	4,803	(1,775)	3,028	-	67	8,977	3,018	12,062
Nağd pul kreditləri	3,519	(2,543)	976	-	1	-	1	2
Korporativ kreditlər	23,845	(18,111)	5,734	2,343	3,096	12,431	50,583	68,453
İpoteka kreditləri	186	(57)	129	-	-	353	-	353
Lombard kreditləri	166	(47)	119	-	366	-	-	366
İstehlak kreditləri	467	(149)	318	12	425	1,139	434	2,010
Kredit kartları	118	(113)	5	-	-	-	-	-
Avtomobil kreditləri	-	-	-	-	-	-	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	33,104	(22,795)	10,309	2,355	3,955	22,900	54,036	83,246

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				Cəmi
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıqlar	
Mikro kreditlər	230,112	(4,941)	225,171	2,040	7,110	335,078	209,656	553,884
Nağd pul kreditləri	218,310	(5,294)	213,016	377	186	308	599	1,470
Korporativ kreditlər	184,400	(26,835)	157,565	5,638	39,247	284,344	99,030	428,259
İpoteka kreditləri	155,963	(264)	155,699	-	-	240,970	-	240,970
Lombard kreditləri	47,891	(86)	47,805	-	105,619	-	-	105,619
İstehlak kreditləri	22,170	(248)	21,922	22,787	449	14,119	457	37,812
Kredit kartları	3,454	(128)	3,326	1,106	-	-	45	1,151
Avtomobil kreditləri	149	-	149	-	-	-	472	472
Cəmi müştərilərə verilmiş kreditlər	862,449	(37,796)	824,653	31,948	152,611	874,819	310,259	1,369,637

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Müsadirə edilmiş girovlar

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Qrup müştərilərə verilmiş kreditlər üzrə girov müsadirə etməklə 40 AZN (31 dekabr 2024-cü il: 131 AZN) məbləğində ümumi balans dəyərində malik aktivləri balans almışdır.

Əhəmiyyətli kredit riskləri

31 dekabr 2025-ci il tarixinə ayrı-ayrılıqda ümumi kredit qalığı Qrupun kapitalının 10%-ni keçən 2 borcalanı və ya əlaqəli borcalanlar qrupu (31 dekabr 2024-cü il: 2) olmuşdur. Bu qalıqların 31 dekabr 2025-ci il tarixinə ümumi dəyəri 26,231 AZN (31 dekabr 2024-cü il: 26,161 AZN) təşkil etmişdir.

Kreditin dəyərsizləşməsinin hesablanması tətbiq olunan əsas fərziyyələr və mühakimələr

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Qrup 3-cü Mərhələdə olan əhəmiyyətli korporativ kreditlər üçün ehtimal olunan kredit zərərlərini hər kreditə ayrıca baxış keçirməklə və bu kredit üzrə təxmin edilən gələcək pul vəsaitlərinə əsaslanaraq hesablamışdır. Bu hesablama girovun hesablanmış dəyəri və girov satışı üzrə daxil olmalı məbləğlərin 12 aydan 48 ayadək gecikməsi amillərindən asılıdır. Sonra Qrup ehtimal olunan kredit zərərlərinin tələb olunan miqdarını müəyyən etmək üçün kreditin ilkin effektiv faiz dərəcəsinə diskontlaşdırmaqla bu pul vəsaitlərinin xalis cari dəyərini hesablayır.

Qalan kredit portfelleri üçün ehtimal olunan kredit zərərlərini Qrup 28 sayılı Qeyddə təsvir edildiyi kimi kollektiv əsasla hesablayır. Kollektiv dəyərsizləşmənin hesablanması zamanı əsas qeyri-müəyyən məqamlar və nəzərə alınan ehtimallar aşağıdakılardır:

- girovun müsadirəsindən gəlirlərin əldə olunmasında gecikmə;
- ilkin qiymətləndirilmiş dəyerdə daşınmaz əmlak üçün endirim.

Sözəgedən ehtimallarda dəyişikliklər ehtimal olunan kredit zərərlərinə təsir göstərə bilər. Məsələn, təxmin edilən pul vəsaitlərinin hərəkətinin xalis cari dəyəri bir faiz həcmində fərqli olsa, 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərəri 408 AZN az/çox (31 dekabr 2024-cü il: 378 AZN az/çox) təşkil edərdi.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

11. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Binalar	Kompüterlər	Mebel və avadanlıqlar	İcarə aktivlərinin təkmilləşdiril- məsi	Proqram təminatı	Nəqliyyat vasitələri	Cəmi
İlkin dəyər/yenidən qiymətləndirilmiş dəyər							
1 yanvar 2024-cü il tarixinə	5,470	6,695	6,787	1,434	1,736	2,325	24,447
Əlavələr	-	861	568	445	513	211	2,598
Silinmələr	-	(833)	(352)	(19)	-	(511)	(1,715)
31 dekabr 2024-cü il tarixinə	5,470	6,723	7,003	1,860	2,249	2,025	25,330
Əlavələr	267	1,076	538	441	402	-	2,724
Silinmələr	-	(240)	(123)	(142)	-	(70)	(575)
Yenidən qiymətləndirmənin təsiri	3,140	-	-	-	-	-	3,140
Yenidən qiymətləndirmə zamanı silinmiş xərc	(1,587)	-	-	-	-	-	(1,587)
31 dekabr 2025-ci il tarixinə	7,290	7,559	7,418	2,159	2,651	1,955	29,032
Yığılmış köhnəlmə və amortizasiya							
1 yanvar 2024-cü il tarixinə	(1,371)	(4,652)	(4,974)	(538)	(933)	(1,371)	(13,839)
İl üzrə köhnəlmə və amortizasiya	(108)	(960)	(718)	(287)	(274)	(332)	(2,679)
Silinmələr	-	786	273	19	-	426	1,504
31 dekabr 2024-cü il tarixinə	(1,479)	(4,826)	(5,419)	(806)	(1,207)	(1,277)	(15,014)
İl üzrə köhnəlmə və amortizasiya	(108)	(1,006)	(719)	(378)	(249)	(308)	(2,768)
Silinmələr	-	226	117	142	-	70	555
Yenidən qiymətləndirmə zamanı silinmiş yığılmış köhnəlmə	1,587	-	-	-	-	-	1,587
31 dekabr 2025-ci il tarixinə	-	(5,606)	(6,021)	(1,042)	(1,456)	(1,515)	(15,640)
Balans dəyəri							
31 dekabr 2025-ci il tarixinə	7,290	1,953	1,397	1,117	1,195	440	13,392
31 dekabr 2024-cü il tarixinə	3,991	1,897	1,584	1,054	1,042	748	10,316

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müvafiq olaraq 8,731 AZN və 7,531 AZN məbləğində əmlak, avadanlıq və qeyri-maddi aktivlərə daxil edilmiş aktivlər tam amortizasiya olunmuşdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə əmlak və avadanlıqlara müvafiq olaraq 7,730 AZN və 4,739 AZN məbləğində sığortalanmış aktivlər daxil edilmişdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə öhdəliklər üzrə girov olaraq qoyulmuş əmlak və avadanlıqlar mövcud olmamışdır.

Yenidən qiymətləndirilmiş aktivlər

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Qrupun binalarının ədalətli dəyərləri ədalətli dəyər iyerarxiyasının 3-cü Səviyyəsində təsnifləşdirilmişdir. 31 dekabr 2025-ci il tarixinə Qrup öz əmlakının yenidən qiymətləndirilmiş dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici olan “Value and Sources” MMC-ni cəlb etmişdir. Yenidən qiymətləndirilmiş dəyər bazar məlumatları və gəlir təhlili əsasında müəyyən edilmişdir. İstifadə olunan qiymətləndirmə metodları müqayisəli satışlar metodu və gəlir təhlili olmuşdur. 3,140 AZN (vergi təsiri çıxılmaqla) məbləğində yenidən qiymətləndirmə artımı digər məcmu gəlirdə tanınmışdır.

Binaların 31 dekabr 2025-ci il tarixinə balans dəyəri, onlar yenidən qiymətləndirilmədiyi halda 4,150 AZN (31 dekabr 2024-cü il: 3,991 AZN) təşkil etmiş olacaqdı.

12. İSTİFADƏ HÜQUQU OLAN AKTİVLƏR

Qrup ofis sahələri icarəyə götürür. İcarə müqavilələri adətən 1-5 il müddətinə bağlanır.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İlin əvvəlinə olan qalıq	3,818	4,137
Əlavələr	8,463	143
Dəyişikliklər	405	1,477
Silinmələr	(1,364)	-
İl üzrə köhnəlmə xərci	(2,562)	(1,939)
İlin sonuna olan qalıq	8,760	3,818

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

13. DİGƏR AKTİVLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Maliyyə aktivləri:		
Vasitəçilərdən alınacaq vəsaitlər	13,816	22,059
Ödənilməkdə olan vəsaitlər	5,929	9,455
Overdraftlar üzrə alınacaq vəsaitlər	3,115	2,048
Müsadirə edilmiş girovların satışı üzrə alınacaq vəsaitlər	1,575	1,770
Törəmə maliyyə alətləri	771	101
Digər	1,431	1,282
Çıxılsm: ehtimal olunan kredit zərərləri ehtiyatı	(3,226)	(3,499)
Cəmi digər maliyyə aktivləri	23,411	33,216
Qeyri-maliyyə aktivləri:		
Əmlak, avadanlıq və qeyir-maddi aktivlər üzrə avans ödənişləri	1,242	578
Öncədən ödənilmiş xərclər	1,227	1,051
Digər	306	230
Cəmi digər qeyri-maliyyə aktivləri	2,775	1,859
Cəmi digər aktivlər	26,186	35,075

Ehtimal olunan kredit zərərləri ehtiyatında hərəkətlərin təhlili aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İlin əvvəlinə qalıq	(3,499)	(2,942)
Ehtimal olunan kredit zərərlərinin bərpası/(ehtimal olunan kredit zərərləri üzrə tutulma)	273	(557)
İlin sonuna qalıq	(3,226)	(3,499)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

14. BANKLARA VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Rezident maliyyə təşkilatları tərəfindən müddətli yerləşdirmələr	60,291	29,327
Loro hesablar və rezident maliyyə təşkilatları tərəfindən tələbli depozitlər	15,569	18,915
Cəmi banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	75,860	48,242

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə qalıqları Qrupun kapitalının 10%-ni keçən 2 maliyyə təşkilatı (31 dekabr 2024-cü il: 1 maliyyə təşkilatı) olmuşdur. 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bu qalığın ümumi dəyəri 43,005 AZN (31 dekabr 2024-cü il: 15,114 AZN) təşkil etmişdir.

31 dekabr 2025-ci il tarixinə banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlərə daxil olan hesablanmış ödəniləcək faiz məbləği 1,101 AZN (31 dekabr 2024-cü il: 419 AZN) təşkil etmişdir.

15. MÜŞTƏRİLƏRƏ ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Loro hesablar və tələbli depozitlər		
- Pərakəndə	150,468	150,994
- Korporativ	194,605	136,901
Cəmi loro hesablar və tələbli depozitlər	345,073	287,895
Müddətli depozitlər		
- Pərakəndə	501,912	331,994
- Korporativ	21,240	61,581
Cəmi müddətli depozitlər	523,152	393,575
Cəmi müştərilərə ödəniləcək vəsaitlər	868,225	681,470

Qrupun 31 dekabr 2025-ci il tarixinə ayrı-ayrılıqda qalığı kapitalının 10%-dən çox olan 3 müştərisi (31 dekabr 2024-cü il: 4 müştərisi) vardır. 31 dekabr 2025-ci il tarixinə bu qalıqların ümumi dəyəri 117,169 AZN (31 dekabr 2024-cü il: 123,986 AZN) təşkil etmişdir.

31 dekabr 2025-ci il tarixinə Qrup kreditlər və kreditlə bağlı öhdəliklər üzrə təminat kimi xidmət edən 30,365 AZN məbləğində müştəri depozit qalıqlarına malik olmuşdur (31 dekabr 2024-cü il: 31,948 AZN).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müvafiq olaraq 501,100 AZN və 434,181 AZN məbləğlərində müştəri hesablarına Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilmiş əmanətlər daxildir.

31 dekabr 2025-ci il tarixinə, müştərilərə ödəniləcək vəsaitlərə daxil olan hesablanmış ödəniləcək faiz məbləği 14,038 AZN (31 dekabr 2024-cü il: 12,175 AZN) təşkil etmişdir.

Müştərilərə ödəniləcək vəsaitlər daxilində iqtisadi sektor konsentrasiyaları aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İqtisadi sektor üzrə təhlil/müştəri növü:		
Fiziki şəxslər	652,380	482,988
Energetika	79,510	41,910
Hökumətlə əlaqədar müəssisələr	54,043	38,424
Ticarət və xidmət	47,832	62,250
Tikinti	16,587	11,416
İstehsal	4,838	26,351
Nəqliyyat və rabitə	4,110	5,380
Digər	8,925	12,751
Cəmi müştərilərə ödəniləcək vəsaitlər	868,225	681,470

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

16. BORC ALINMIŞ VƏSAİTLƏR VƏ SUBORDİNASİYA BORCLARI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Borc alınmış vəsaitlər		
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	172,766	149,465
Azərbaycan Biznesinin İnkişafı Fondu	65,920	71,476
ECO Ticarət və İnkişaf Bankı	10,143	-
Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu	6,993	4,463
Qara Dəniz Ticarət və İnkişaf Bankı	5,254	8,755
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi	3,537	3,550
Cəmi borc alınmış vəsaitlər	264,613	237,709
Subordinasiya olunmuş borclar	8,535	14,590
Cəmi	273,148	252,299

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

İpoteka kreditlərinin 1-4% illik faiz dərəcəsi ilə ilkin və təkrar maliyyələşdirilməsi məqsədi ilə Bank 2 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlamışdır. Qrup bu kreditləri müvafiq meyarlara cavab verən borcalanlara illik 8%-dən yuxarı olmayan faizlə kreditə verir. 31 dekabr 2025-ci il tarixinə Qrupun fonda 2055-ci ilin dekabr ayına qədər ödənilməli olan 172,766 AZN (31 dekabr 2024-cü il: 149,465 AZN) borcu mövcuddur. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan olan borcla bağlı Qrupun yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Azərbaycan Biznesinin İnkişafı Fondu

Kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədi ilə Qrup, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində 26 noyabr 2009-cu il tarixində Sahibkarlığın İnkişafı Fondu ilə kredit müqaviləsi bağlamışdır. Həmin proqram çərçivəsində kredit vəsaitləri Qrupa 1.0% illik faiz dərəcəsi ilə verilir, Qrup isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab verən borcalanlara illik faiz dərəcəsi 6.0%-8.0% faizdən yüksək olmayan faiz dərəcəsi ilə verir. 31 dekabr 2025-ci il tarixinə Qrupun 2032-ci ilin oktyabr ayına qədər ödənilməli olan 65,920 AZN (31 dekabr 2024-cü il: 71,476 AZN) borcu vardır. Azərbaycan Biznesinin İnkişafı Fondundan olan borcla bağlı Qrupun yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

ECO Ticarət və İnkişaf Bankı

Qrup kreditləşmə fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 4 aprel 2025-ci il tarixində ECO Ticarət və İnkişaf Bankı ilə kredit müqaviləsi imzalamışdır. Qrup kredit siyasətlərinə uyğun olaraq bu vəsaitləri uyğun borcalanlara kredit şəklində təqdim edir. 31 dekabr 2025-ci il tarixinə ECO Ticarət və İnkişaf Bankına ödəniləcək vəsaitlər 10,143 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: sıfır) və onların ödəmə müddəti 2028-ci ilin aprel ayına qədərdir. 31 dekabr 2025-ci il tarixinə kreditor müəyyən müqavilə müddəaları üzrə güzəşt təqdim etmiş və nəticə etibarilə borc alınmış vəsaitlər ilkin müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu

Qrup ipoteka kreditlərinin illik 2-4.5 % dərəcəsi ilə ilkin maliyyələşdirilməsi və yenidən maliyyələşdirilməsi üçün 29 aprel 2024-cü il tarixində Naxçıvan İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə imzalamışdır. Qrup bu vəsaitləri daha sonra illik 8%-dən yüksək olmayaraq müvafiq borcalanlara kredit olaraq verir. 31 dekabr 2025-ci il tarixinə Qrupun 2055-ci ilin oktyabr ayına qədər ödənilməli olan 6,993 AZN (31 dekabr 2024-cü il: 4,463 AZN) borcu vardır. Qrupun Naxçıvan İpoteka və Kredit Zəmanəti Fondundan olan borcla bağlı yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Qara Dəniz Ticarət və İnkişaf Bankı

13 dekabr 2023-cü il tarixində Bank Azərbaycanda KOB-ların maliyyələşdirilməsinə dəstək məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə kredit müqaviləsi imzalamışdır. 31 dekabr 2025-ci il tarixinə Qrupun 2026-cı ilin oktyabr ayına qədər 12% dərəcəsi ilə ödənilməli olan 5,254 AZN (31 dekabr 2024-cü il: 8,755 AZN) borcu vardır. 31 dekabr 2025-ci il tarixinə kreditör müəyyən müqavilə müddəalarının tətbiqindən imtina etmiş və nəticə etibarilə borc alınmış vəsaitlər ilkin müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

Qrup 24 may 2018-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə kənd təsərrüfatı investisiyalarının maliyyələşdirilməsi haqqında müqavilə imzalamışdır. Bu proqram çərçivəsində Qrupa illik faiz dərəcəsi 2.0% olan vəsaitlər ayrılır və Qrup bu vəsaitlərdən müəyyən meyarlara cavab verən borcalanlara faiz dərəcəsi 7.0%-dən artıq olmayan kreditlər verir. 31 dekabr 2025-ci il tarixinə Qrupun fonda 2029-cu ilin may ayına qədər ödəməli olduğu 3,537 AZN (31 dekabr 2024-cü il: 3,550 AZN) borcu vardır. Qrupun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən olan borcla bağlı yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Azərbaycan Biznesinin İnkişafı Fondundan, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan, Naxçıvan İpoteka və Kredit Zəmanəti Fondundan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınan müddətli borc alınmış vəsaitlərin diskont dərəcəsini hesablayarkən Qrup bu öhdəlikləri digər kommersiya kreditləri bazarından ayrı nəzərdən keçirir, belə ki, bu kreditlər Azərbaycandakı bütün banklara eyni şərtlər, məqsədlər, müddətlərlə verilmiş və eyni risk dərəcəsinə malikdir.

31 dekabr 2025-ci il tarixinə borc alınmış vəsaitlərə daxil olan hesablanmış ödəniləcək faiz məbləği 853 AZN (31 dekabr 2024-cü il: 783 AZN) təşkil etmişdir.

Subordinasiya olunmuş borclar

Subordinasiya olunmuş borclar aşağıdakılar daxil olmaqla ABŞ dolları ilə ifadə olunan depozitlərdən təşkil edilmişdir:

- 31 dekabr 2025-ci il tarixinə “Kapital Bank” ASC tərəfindən yerləşdirilən 8,535 AZN məbləğində vəsait 2024-cü ilin dekabr ayında imzalanmış subordinasiya olunmuş borclara dair müqavilə əsasında illik 7.5% olmaqla, 2031-ci ilin dekabr ayına qədər ödənilməlidir (31 dekabr 2024-cü il: 8,528 AZN).
- 31 dekabr 2024-cü il tarixinə əlaqəli tərəf “Məqa Sığorta” ASC tərəfindən yerləşdirilən 6,062 AZN məbləğində vəsait, 2024-cü ilin aprel ayında imzalanmış subordinasiya olunmuş borclara dair müqavilə əsasında illik faiz dərəcəsi 7% olmaqla, 2031-ci ilin aprel ayına qədər ödənilməlidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bank müflisləşdiyi təqdirdə, subordinasıya olunmuş borclar Qrupun bütün digər öhdəlikləri tam həcmdə ödənildikdən sonra ödəniləcəkdir.

31 dekabr 2025-ci il tarixinə subordinasıya olunmuş borclara daxil olan hesablanmış ödəniləcək faiz məbləği 35 AZN (31 dekabr 2024-cü il: 140 AZN) təşkil etmişdir.

Borc alınmış vəsaitlər və subordinasıya olunmuş borcların hərəkətinin maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinə uyğunlaşdırılması:

	Borc alınmış vəsaitlər	Subordinasıya olunmuş borclar	Cəmi
1 yanvar 2025-ci il tarixinə qalıq	237,709	14,590	252,299
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı dəyişikliklər			
Daxilolmalar	81,489	-	81,489
Vəsaitlərin qaytarılması	(55,245)	(5,950)	(61,195)
Cəmi	263,953	8,640	272,593
Digər dəyişikliklər			
Faiz xərci	7,092	638	7,730
Ödənilmiş faiz	(7,022)	(743)	(7,765)
Xarici valyuta hərəkətləri	590	-	590
31 dekabr 2025-ci il tarixinə qalıq	264,613	8,535	273,148

	Borc alınmış vəsaitlər	Subordinasıya olunmuş borclar	Cəmi
1 yanvar 2024-cü il tarixinə qalıq	202,681	6,062	208,743
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı dəyişikliklər			
Daxilolmalar	105,692	14,450	120,142
Vəsaitlərin qaytarılması	(70,946)	(5,950)	(76,896)
Cəmi dəyişikliklər	237,427	14,562	251,989
Digər dəyişikliklər			
Faiz xərci	6,330	451	6,781
Ödənilmiş faiz	(6,048)	(423)	(6,471)
31 dekabr 2024-cü il tarixinə qalıq	237,709	14,590	252,299

17. BURAXILMIŞ BORC QİYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Yerli istiqrazlar	8,646	8,619
Cəmi	8,646	8,619

Buraxılmış borc qiymətli kağızları Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Qiymətli Kağızların Dövlət Reyestrində qeydiyyatata alınan istiqrazlardır. İstiqrazlar nominal dəyərdə buraxılmış, təminatlıdır və illik 9.5% dərəcəsi əsasında son ödəmə müddəti 2026-cı ilin may ayı nəzərdə tutulmuşdur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə buraxılmış borc qiymətli kağızları üzrə hesablanmış ödəniləcək faizlər müvafiq olaraq 95 AZN və 68 AZN təşkil etmişdir.

Buraxılmış borc qiymətli kağızlarının ilin əvvəlinə və sonuna olan məbləğləri ilə maliyyələşdirmə fəaliyyətindən əldə olunan müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İlin əvvəlinə qalıq	8,619	-
Pul vəsaitlərinin hərəkəti		
Daxilolmalar	-	9,943
Vəsaitlərin geri qaytarılması	-	(1,445)
Ödənilmiş faiz	(812)	(411)
Nağdsız dəyişikliklər		
Faiz xərci	839	532
İlin sonuna qalıq	8,646	8,619

18. İCARƏ ÖHDƏLİKLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari icarə öhdəlikləri	2,866	1,918
Uzunmüddətli icarə öhdəlikləri	6,279	2,162
Cəmi icarə öhdəlikləri	9,145	4,080

	Minimal icarə ödənişləri		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	2,977	7,579	10,556
Maliyyə xərcləri	(111)	(1,300)	(1,411)
31 dekabr 2025-ci il tarixinə xalis cari dəyər	2,866	6,279	9,145

	Minimal icarə ödənişləri		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	1,998	2,737	4,735
Maliyyə xərcləri	(80)	(575)	(655)
31 dekabr 2024-cü il tarixinə xalis cari dəyər	1,918	2,162	4,080

Qrup əsasən bir sıra filial və ofis binalarını icarəyə götürür. İcarələr adətən 1-5 il müddətinə, həmin tarix başa çatdıqdan sonra icarəni yeniləmək seçimi ilə həyata keçirilir. Bir sıra icarələr üzrə ödənişlər bazarda mövcud icarə qiymətlərinə uyğunlaşdırılması məqsədilə hər üç ildən bir yenidən müzakirə edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

İcarə öhdəlikləri üzrə ilin əvvəlinə və sonuna olan məbləğlərin maliyyə fəaliyyətindən əldə olunan müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	Məbləğ
1 yanvar 2024-cü il	4,337
Pul vəsaitlərinin hərəkəti	
Əsas borcun geri qaytarılması	(1,877)
Ödənilmiş faiz	(354)
Nağdsız dəyişikliklər	
Əlavələr	143
Dəyişikliklər	1,477
Faiz xərci	354
31 dekabr 2024-cü il	4,080
Pul vəsaitlərinin hərəkəti	
Əsas borcun geri qaytarılması	(2,387)
Ödənilmiş faiz	(662)
Nağdsız dəyişikliklər	
Əlavələr	8,463
Dəyişikliklər	405
Xitamvermələr	(1,416)
Faiz xərci	662
31 dekabr 2025-ci il	9,145

19. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Maliyyə öhdəlikləri:		
Ödənilməkdə olan vəsaitlər	9,571	8,834
Hesablanmış xərclər	915	2,028
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödəniləcək vəsaitlər	621	229
Cəmi digər maliyyə öhdəlikləri	11,107	11,091
Qeyri-maliyyə öhdəlikləri:		
İşçilərə ödəniləcək vəsaitlər	5,669	4,562
Buraxılmış zəmanətlər üzrə ehtiyat	1,714	5,621
Ödəniləcək vergilər	1,671	1,633
Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək vəsaitlər	1,252	1,403
Ödəniş şəbəkəsi operatorlarından alınmış və təxirə salınmış təşviq bonusları üzrə gəlir	1,020	-
Digər	1,393	233
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	12,719	13,452
Cəmi digər öhdəliklər	23,826	24,543

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

20. SƏHMDAR KAPİTALI VƏ BİNALARIN YENİDƏN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ EHTİYAT

Səhmdar kapitalı

31 dekabr 2025-ci il tarixinə təsdiq edilmiş, emissiya edilmiş və dövriyyədə olan səhmdar kapitalı 4,992,611 (31 dekabr 2024-cü il: 4,992,611) adi səhmdən ibarətdir. Hər bir səhmin nominal dəyəri 20.44 AZN təşkil edir.

Adi səhmdarların vaxtaşırı elan edilən dividendləri almaq və Qrupun illik və ümumi yığıncaqlarında hər bir səhmə görə bir səs vermək hüququ vardır.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə Qrup tərəfindən hər bir səhm üzrə 0.90 AZN dividend olmaqla, 4,500 AZN dəyərində dividend elan edilmiş və ödənilmişdir (31 dekabr 2024-cü il: 9,700 AZN, 1.94 AZN).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə səhmdar kapitalına 747 AZN düzəliş daxil edilmişdir. Bu düzəliş 1993-cü ildən 1997-ci ilin sonunadək Azərbaycan Respublikasında baş vermiş hiperinflasiya səbəbindən səhmdar kapitalının təkrar təqdim edilməsi ilə bağlıdır.

Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat

Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat aktivlərin tanınmasının dayandırılması və ya dəyərsizləşməsinə qədər binaların yenidən qiymətləndirilmiş ümumi müsbət dəyərini ehtiva edir.

Bir səhm üzrə qazanc

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Adi səhmdarlara aid edilən xalis mənfəət (AZN'000)	9,652	10,611
31 dekabr tarixində başa çatmış il üzrə adi səhmlərin orta çəkili sayı (min səhm)	4,993	4,993
Bir səhm üzrə əsas və azaldılmış mənfəət (hər səhm üzrə AZN ilə)	1.93	2.13

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

21. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə		
hesablanmış faiz gəliri		
Müştərilərə verilmiş kreditlər	130,347	104,687
Pul vəsaitləri və onların ekvivalentləri	4,687	3,458
İnvestisiya qiymətli kağızları	4,582	7,794
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	1,769	1,409
Buraxılmış zəmanətlər	110	119
	<u>141,495</u>	<u>117,467</u>
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə		
hesablanmış cəmi faiz gəliri	<u>141,495</u>	<u>117,467</u>
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə		
hesablanmış faiz xərci		
Müştərilərə ödəniləcək vəsaitlər	(44,607)	(34,971)
Borc alınmış vəsaitlər	(7,092)	(6,330)
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	(4,794)	(1,745)
Buraxılmış borc qiymətli kağızları	(839)	(532)
İcarə öhdəlikləri	(662)	(354)
Subordinasiya olunmuş borclar	(638)	(451)
	<u>(58,632)</u>	<u>(44,383)</u>
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə		
hesablanmış cəmi faiz xərci	<u>(58,632)</u>	<u>(44,383)</u>
Xalis faiz gəliri	<u>82,863</u>	<u>73,084</u>

22. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	25,290	27,299
Hesablaşmalar	4,552	4,733
Nağd əməliyyatlar	1,941	3,102
Zəmanətlər və akkreditivlər	903	2,186
Xarici valyuta əməliyyatları	845	867
Digər	430	790
	<u>33,961</u>	<u>38,977</u>
Cəmi haqq və komissiya gəliri	<u>33,961</u>	<u>38,977</u>

İcra öhdəlikləri və gəlirin tanınması siyasətləri

Müştərilərlə müqavilələrdən gələn haqq və komissiya gəlirləri müqavilədə müəyyən edilmiş ödəniləcək məbləğ əsasında qiymətləndirilir. Qrup gəliri xidmət üzərində nəzarət müştəriyə ötürüldükdən sonra tanınır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə müştərilərlə müqavilələr üzrə icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti, habelə əhəmiyyətli ödəniş müddətləri və əlaqəli gəlirin tanınması siyasətləri haqqında məlumat təqdim olunmuşdur:

Xidmət növü	Əhəmiyyətli ödəniş müddətləri daxil olmaqla icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti	15 sayılı MHBS-yə əsasən gəlirin tanınması
Pərakəndə və korporativ bank xidmətləri	Qrup pərakəndə və korporativ müştərilərə bankçılıq, overdraft xidmətləri, xarici valyuta, kredit kartı əməliyyat xidmətlərini göstərir.	Əməliyyatlardan gələn gəlir əməliyyatın baş verdiyi zaman anında tanınır.
	Qruplararası mübadilə, xarici valyuta əməliyyatları və overdraftlara görə əməliyyat haqları əməliyyat baş verərkən müştəri hesabından çıxılır.	
	Qrup buraxılmış zəmanət məktublarına görə müştərilərdən komissiya haqqı alır.	Müştəri müəssisənin fəaliyyət nəticəsini müəssisə bu fəaliyyəti göstərməyə davam edərkən qəbul edib istehlak etdiyi üçün, Qrup gəliri müəyyən müddət ərzində tanıyır.

23. HAQQ VƏ KOMİSSİYA XƏRCİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	(30,772)	(36,469)
Ödəniş terminalları	(3,567)	(4,044)
Kredit sorğusu xidmətləri	(2,073)	(1,680)
Hesablaşmalar	(1,713)	(1,652)
Nağd əməliyyatlar	(566)	(314)
Broker xidməti	(144)	(120)
Zəmanətlər və akkreditivlər	(55)	(180)
Digər	(45)	(42)
Cəmi haqq və komissiya xərci	(38,935)	(44,501)

24. İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
İşçilərə ödənilən vəsaitlər	(33,908)	(30,559)
Dövlət Sosial Müdafiə Fonduna ödənişlər	(6,126)	(5,555)
İşçi heyəti ilə bağlı digər xərclər	(373)	(548)
Cəmi işçi heyəti ilə bağlı xərclər	(40,407)	(36,662)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

25. ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Köhnəlmə və amortizasiya xərcləri	(5,330)	(4,618)
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənişlər	(3,308)	(3,196)
Marketing və reklam xərcləri	(2,474)	(3,073)
Proqram təminatı xərcləri	(1,866)	(1,146)
Binaların təhlükəsizliyi xərcləri	(1,278)	(1,194)
Rabitə xərcləri	(1,179)	(848)
Pəşəkar xidmət haqları	(1,046)	(556)
Ofis ləvazimatları	(779)	(844)
Əmlak və avadanlıqların saxlanması xərcləri	(637)	(503)
Aşağı dəyərli və qısamüddətli icarə xərcləri	(514)	(252)
Çap xərcləri	(505)	(264)
Ezamiyyə və əlaqəli xərclər	(475)	(512)
Mənfəət vergisindən başqa digər vergilər (cərimələr daxil olmaqla)	(314)	(266)
Kommunal xərclər	(313)	(220)
Sponsorluq xərcləri	(241)	(126)
Nəqliyyatdan istifadə xərcləri	(215)	(145)
Sığorta xərcləri	(163)	(142)
Üzvlük haqları	(123)	(22)
Xeyriyyə xərcləri	(104)	(107)
Digər	(338)	(568)
Cəmi ümumi və inzibati xərclər	(21,202)	(18,602)

26. MƏNFƏƏT VERGİSİ XƏRCİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari mənfəət vergisi xərci	(4,750)	(5,308)
Təxirə salınmış mənfəət vergisi gəliri	3,029	2,230
Cəmi mənfəət vergisi xərci	(1,721)	(3,078)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində cari və təxirə salınmış vergi üzrə tətbiq olunan vergi dərəcəsi 20% təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər üzrə effektiv vergi dərəcəsinin üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Mənfəət vergisindən əvvəl mənfəət	11,373	13,689
Müvafiq vergi dərəcəsi üzrə mənfəət vergisi	(2,275)	(2,738)
Gəlirdən azaldılmayan xərclər	(444)	(340)
Tanınmamış təxirə salınmış mənfəət vergisi aktivlərində dəyişiklik	998	-
Cəmi mənfəət vergisi xərci	(1,721)	(3,078)

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Maliyyə uçotu məqsədləri üçün aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər və növbəti dövrlərə keçirilən vergi zərərləri arasındakı müvəqqəti fərqlər nəticəsində 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə xalis təxirə salınmış vergi aktivləri yaranmışdır. Gələcək vergi güzəştləri yalnız o zaman realizasiya olunacaq ki, istifadə olunmayan vergi zərərlərinin istifadə oluna biləcəyi mənfəət mövcud olsun və qanun və qaydalarda Qrupun gələcək dövrlərdə gəlirdən çıxılan məbləğlərə iddia etmək hüququna mənfi təsir edən dəyişiklik baş verməsin. Cari vergi qanunvericiliyinə əsasən gəlirdən çıxılan müvəqqəti fərqlərin müddəti sonsuzdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər üzrə müvəqqəti fərqlərdə baş verən dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2025-ci il	Mənfəət və ya zərərdə hesaba alınmış	DMG-də hesaba alınmış	31 dekabr 2025-ci il
Müştərilərə verilmiş kreditlər	4,504	2,807	-	7,311
Digər öhdəliklər	1,525	(508)	-	1,017
Digər aktivlər	101	838	-	939
İstifadə hüququ olan aktivlər	(433)	785	-	352
Satış üçün saxlanılan aktivlər	36	(819)	-	(783)
İnvestisiya qiymətli kağızları	(336)	(324)	-	(660)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	(23)	155	(628)	(496)
İcarə öhdəlikləri	484	(761)	-	(277)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	(41)	(77)	-	(118)
Müştərilərə ödəniləcək vəsaitlər	(18)	(65)	-	(83)
Tanınmayan təxirə salınmış mənfəət vergisini aktivləri	(1,315)	998	-	(317)
Xalis təxirə salınmış mənfəət vergisini aktivləri	4,484	3,029	(628)	6,885

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1 yanvar 2024-cü il	Mənfəət və ya zərər də hesaba alınmış	DMG-də hesaba alınmış	31 dekabr 2024-cü il
Müştərilərə verilmiş kreditlər	2,654	1,850	-	4,504
Digər öhdəliklər	1,095	430	-	1,525
Satış üçün saxlanılan aktivlər	(97)	133	-	36
İcarə öhdəlikləri	859	(375)	-	484
Borc alınmış vəsaitlər	(15)	15	-	-
Digər aktivlər	28	73	-	101
İstifadə hüququ olan aktivlər	(821)	388	-	(433)
İnvestisiya qiymətli kağızları	(38)	(316)	18	(336)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	15	(56)	-	(41)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	(129)	106	-	(23)
Müştərilərə ödəniləcək vəsaitlər	-	(18)	-	(18)
Tanınmayan təxirə salınmış mənfəət vergisini aktivləri	(1,315)	-	-	(1,315)
Xalis təxirə salınmış mənfəət vergisini aktivləri	2,236	2,230	18	4,484

27. SEQMENT ÜZRƏ TƏHLİL

Qrupun strateji struktur vahidi olan və hesabatı verilən aşağıda göstərilən iki seqmenti var. Strateji struktur vahidləri fərqli məhsullar və xidmətlər təklif edir və ayrı-ayrılıqda idarə olunur, belə ki, onlar müxtəlif texnologiya və marketinq strategiyaları tələb edir. Hər strateji struktur vahidində əsas əməliyyat qərarlarını verən funksiya daxili rəhbərlik hesabatlarını ən azı rüblük əsasla nəzərdən keçirir. Hesabat verilən seqmentlərin hər birində əməliyyatların icmal aşağıda təqdim olunur:

- pərakəndə bankçılıq – bura pərakəndə müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir;
- korporativ bankçılıq – bura korporativ müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir.

Hər seqment üzrə fəaliyyət nəticələri haqqında məlumat aşağıda təqdim olunur. Fəaliyyət nəticələri qanunvericiliklə tələb olunan maliyyə məlumatına əsaslanan və baş icraçı direktor tərəfindən yoxlanılan daxili rəhbərlik hesabatlarında göstərildiyi kimi seqment üzrə mənfəət vergisindən əvvəlki mənfəətə əsaslanır. Seqment üzrə mənfəət fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilir, belə ki, rəhbərlik hesab edir ki, bu məlumat bu sahələrdə fəaliyyət göstərən digər seqmentlərlə müqayisədə müəyyən seqmentlərin nəticələrinin qiymətləndirilməsi üçün ən sabit məlumatdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aktiv və öhdəliklərin seqment üzrə təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2025-ci il (audit olunmamış)	31 dekabr 2024-cü il (audit olunmamış)
AKTİVLƏR		
Korporativ bankçılıq	658,682	545,734
Pərakəndə bankçılıq	639,444	529,795
Digər	94,427	78,733
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	1,392,553	1,154,262
MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	(22,402)	(31,372)
MHBS-yə əsasən cəmi məbləğ	1,370,151	1,122,890
ÖHDƏLİKLƏR		
Korporativ bankçılıq	613,390	497,561
Pərakəndə bankçılıq	613,635	497,759
Digər	44,517	36,277
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	1,271,542	1,031,597
MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	(12,692)	(12,344)
MHBS-yə əsasən cəmi məbləğ	1,258,850	1,019,253

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə hesabat verilən əsas seqmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir seqmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-yə əsasən cəmi məbləğ (audit olunmamış)
Faiz gəliri	80,019	57,443	-	137,462	4,033	141,495
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	(4)	(85)	-	(89)	388	299
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	306	-	240	546	(273)	273
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	-	-	-	-	532	532
Zəmanətlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	(861)	-	-	(861)	4,768	3,907
Haqq və komissiya gəliri	33,742	11,050	-	44,792	(10,831)	33,961
Xarici valyutada alqı-satqı üzrə xalis mənfəət	792	1,432	-	2,224	(66)	2,158
Digər əməliyyat gəliri, xalis	2,766	-	-	2,766	1,157	3,923
Gəlirlər	116,760	69,840	240	186,840	(292)	186,548
Faiz xərci	(33,736)	(23,841)	-	(57,577)	(1,055)	(58,632)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(1,554)	(9,839)	-	(11,393)	(4,012)	(15,405)
Haqq və komissiya xərci	(38,354)	(1,650)	-	(40,004)	1,069	(38,935)
Xarici valyuta əməliyyatları üzrə xalis zərər	(4)	(590)	-	(594)	-	(594)
İşçi heyəti ilə bağlı xərclər	(31,537)	(8,201)	-	(39,738)	(669)	(40,407)
Ümumi və inzibati xərclər	(4,221)	(17,329)	-	(21,550)	348	(21,202)
Xərclər	(109,406)	(61,450)	-	(170,856)	(4,319)	(175,175)
Gəlir vergisindən əvvəl mənfəət	7,354	8,390	240	15,984	(4,611)	11,373
Mənfəət vergisi xərci						(1,721)
İl üzrə xalis mənfəət						9,652

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə hesabat verilən əsas seqmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir seqmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-yə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-yə əsasən cəmi məbləğ (audit olunmamış)
Faiz gəliri	76,610	37,734	-	114,344	3,123	117,467
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	-	(6)	-	(6)	656	650
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	-	(92)	-	(92)	278	186
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	-	-	-	-	169	169
Haqq və komissiya gəliri	31,958	15,741	-	47,699	(8,722)	38,977
Xarici valyutada alqı-satqı üzrə xalis mənfəət	-	3,668	-	3,668	391	4,059
Xarici valyuta əməliyyatları üzrə xalis mənfəət	(5)	(3)	-	(8)	16	8
Digər əməliyyat gəliri, xalis	1,611	793	-	2,404	1,832	4,236
Gəlirlər	110,174	57,835	-	168,009	(2,257)	165,752
Faiz xərci	(30,950)	(12,719)	-	(43,669)	(714)	(44,383)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(3,412)	(1,681)	-	(5,093)	(1,170)	(6,263)
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	652	-	-	652	(1,209)	(557)
Haqq və komissiya xərci	(30,459)	(12,517)	-	(42,976)	(1,525)	(44,501)
Zəmanətlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	-	-	-	-	(1,095)	(1,095)
İşçi heyəti ilə bağlı xərclər	(34,952)	-	-	(34,952)	(1,710)	(36,662)
Ümumi və inzibati xərclər	(15,025)	(6,174)	-	(21,199)	2,597	(18,602)
Xərclər	(114,146)	(33,091)	-	(147,237)	(4,826)	(152,063)
Gəlir vergisindən əvvəl mənfəət	(3,972)	24,744	-	20,772	(7,083)	13,689
Mənfəət vergisi xərci						(3,078)
İl üzrə xalis mənfəət						10,611

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

28. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT

Risqlərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Qrup əməliyyatlarının əsas elementidir. Qrupun üzvləşdiyi əsas risklər bazar riski, kredit riski və likvidlik riski ilə bağlıdır.

Korporativ idarəçilik sistemi

Qrup Azərbaycan Respublikasının qanunları əsasında açıq səhmdar cəmiyyəti kimi təsis olunmuşdur. Qrupun ali idarəedici orqanı illik və ya fəvqəladə iclasları çağırılan Səhmdarların Ümumi Yığıncağıdır. Səhmdarların Ümumi Yığıncağı Qrupun əməliyyatları barədə strateji qərarlar verir.

Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasını seçir. Müşahidə Şurası Qrupun əməliyyatlarına ümumi rəhbərlik səlahiyyətlərinə malikdir.

Azərbaycan qanunvericiliyi və Qrupun nizamnaməsi müstəsna olaraq, Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunan qərarlar siyahısını müəyyən edir.

31 dekabr 2025-ci il tarixinə Müşahidə Şurasına aşağıdakı şəxslər daxildir:

- Zakir Nuriyev – Müşahidə Şurasının sədri;
- Rauf Əliyev – Müşahidə Şurasının üzvü;
- Rəşad Abbasov – Müşahidə Şurasının üzvü;
- Rəhman Əliyev – Müşahidə Şurasının müstəqil üzvü;
- Zaur Baxşəliyev – Müşahidə Şurasının müstəqil üzvü.

Qrupun ümumi fəaliyyəti Qrupun kollektiv icraedici orqanı tərəfindən idarə olunur. Səhmdarların Ümumi Yığıncağı İdarə Heyətini seçir. Qrupun icraedici orqanı Səhmdarların Ümumi Yığıncağının və Qrupun Müşahidə Şurasının verdiyi qərarların icrasına görə məsuliyyət daşıyır. Qrupun icraedici orqanı Qrupun Müşahidə Şurasına və Səhmdarların Ümumi Yığıncağına hesabat verir.

31 dekabr 2025-ci il tarixinə İdarə Heyətinə aşağıdakı şəxslər daxildir:

- Aydın Hüseynov – İdarə Heyətinin sədri;
- Orxan Gültəkin – İdarə Heyətinin sədrinin birinci müavini;
- Samir Rzayev – Baş maliyyə direktoru (CFO), İdarə Heyətinin üzvü;
- Ramil Nəsimov – Baş texniki direktor (CTO), İdarə Heyətinin üzvü;
- Natiq Novruzov – Baş risk direktoru (CRO), İdarə Heyətinin üzvü.

Daxili nəzarət siyasəti və prosedurları

Müşahidə Şurası və İdarə Heyəti Qrupda əməliyyatların həcminə və xarakterinə uyğun olan daxili nəzarət sistemlərinin işlənilib hazırlanması, icrası və saxlanması ilə bağlı məsuliyyət daşıyır.

Daxili nəzarət sistemlərinin məqsədi aşağıdakıları təmin etməkdir:

- Risklərin düzgün və hərtərəfli qiymətləndirilməsi və idarə olunması;
- Düzgün biznes, mühasibatlıq və maliyyə hesabatı funksiyaları, o cümlədən əməliyyatların düzgün təsdiqi, emalı və qeydə alınması;
- Mühasibatlıq qeydlərinin, rəhbərlik məlumatının, normativ hesabatların tamlığı, dəqiqliyi və vaxtında hazırlanması;
- IT sistemlərinin etibarlılığı, məlumatlar və sistemlərin bütövlüyü və mühafizəsi;
- Saxtakar və ya qeyri-qanuni hərəkətlərin, o cümlədən aktivlərin mənimsənilməsinin aradan qaldırılması;
- Qanun və qaydaların tələblərinə uyğunluq.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Rəhbərlik risklərin aşkarlanması və qiymətləndirilməsi, nəzarət sistemlərinin yaradılması və onların səmərəliliyinin yoxlanılmasına görə məsuliyyət daşıyır. Rəhbərlik Qrupun daxili nəzarət sistemlərinin səmərəliliyinə nəzarət edir və mütəmadi olaraq əlavə nəzarət sistemləri tətbiq edir, yaxud zəruri hesab olunduqda, mövcud nəzarət sistemlərinə düzəlişlər edir.

Qrup, səmərəli əməliyyatları və müvafiq hüquqi və normativ tələblərlə uyğunluğu, o cümlədən aşağıdakıları təmin etmək məqsədilə standartlar, siyasətlər və prosedurlar sistemi işləyib hazırlanmışdır:

- vəzifələrin düzgün bölünməsi, o cümlədən əməliyyatların müstəqil təsdiqi tələbləri;
- əməliyyatların qeydə alınması, üzləşdirilməsi və onlara nəzarət tələbləri;
- normativ və digər hüquqi tələblərə uyğunluq;
- nəzarət sistemləri və prosedurların sənədləşdirilməsi;
- qarşıya çıxan əməliyyat risklərinin mütəmadi qiymətləndirilməsi, müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün nəzarət sistemləri və prosedurlarının adekvatlıq tələbləri;
- əməliyyat zərərləri üzrə hesabat tələbləri və təklif olunan bərpa planı;
- şərtlilik planlarının işlənilib hazırlanması;
- təlim və peşəkar inkişaf;
- etika və biznes standartları; və
- risklərin azaldılması, o cümlədən səmərəli olduqda, sığorta.

Ölçüsündən və mürəkkəbliyindən asılı olaraq, əməliyyatların təsdiqi üçün tələblər iyerarxiyası mövcuddur. Əməliyyatların böyük bir hissəsi avtomatlaşdırılmışdır və Qrup avtomatlaşdırılmış nəzarət sistemindən istifadə edir.

Qrupun daxili nəzarət sistemi aşağıdakı şəxslərdən ibarətdir:

- Müşahidə Şurası və onun komitələri;
- Baş icraedici direktor və İdarə Heyəti;
- Baş mühasib;
- Risklərin idarə edilməsi funksiyası;
- Təhlükəsizlik funksiyası, o cümlədən IT təhlükəsizlik;
- İnsan resursları funksiyası;
- Daxili audit xidməti;
- Müəyyən edilmiş standartlar, siyasətlər və prosedurlara uyğunluq üzrə məsul olan digər
- əməkdaşlar, bölmə və funksiyalar, o cümlədən:
 - Filialların və biznes bölmələrinin rəhbərləri;
 - Biznes proseslərinin menecerləri;
 - Çirkli pulların yuyulmasına qarşı tələblərə uyğunluq üzrə məsul bölmə;
 - Hüquqşünas – hüquqi və normativ tələblərə uyğunluq üzrə məsul olan əməkdaş;
 - Nəzarət öhdəliklərinə malik digər əməkdaşlar.

Daxili Audit Funksiyasının əsas vəzifələrinə daxildir:

- Bütövlükdə daxili nəzarət sisteminin auditı və səmərəliliyinin qiymətləndirilməsi, əsas rəhbərlik strukturlarının qərarlarının icrası;
- Bank risklərinin və kredit təşkilatında daxili sənədlərlə tənzimlənən risklərin idarə edilməsi prosedurlarının qiymətləndirilmə metodologiyasının səmərəliliyinin auditı (bank əməliyyatları və tranzaksiyaları üçün, bank risklərinin idarə olunması metodları, proqramlar, qaydalar və prosedurlar);

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

- Avtomatlaşdırılmış informasiya sistemləri üzərindən daxili nəzarət sisteminin etibarlılığının auditi;
- Mühasibatlıq və hesabat funksiyasının ədalətliliyi, tamlığı və vaxtında icrasının, maliyyə məlumatının toplanması və təqdim olunmasının etibarlılığının (o cümlədən, etibarlılığı, tamlığı və obyektivliyi) auditi və sınaqdan keçirilməsi;
- Kredit təşkilatının əmlakının təhlükəsiz saxlanmasına tətbiq oluna bilən üsulların auditi;
- İqtisadi əsaslılığın, əməliyyatların və digər sövdələşmələrin səmərəliliyinin qiymətləndirilməsi;
- Daxili nəzarət prosesləri və prosedurlarının auditi;
- Risk departamentinin auditi.

Qrupun standartlarına uyğunluq Daxili Audit Funksiyası tərəfindən həyata keçirilən mütəmadi yoxlamalar proqramı ilə dəstəklənir. Daxili Audit Funksiyası rəhbərlikdən ayrılır və birbaşa Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir. Daxili audit yoxlamalarının nəticələri müvafiq biznes prosesi menecerləri ilə müzakirə olunur, yekunlar isə Audit Komitəsinə və Müşahidə Şurasına və Qrupun yuxarı səviyyəli rəhbərliyinə təqdim olunur.

Rəhbərlik hesab edir ki, Qrup risklərin idarə edilməsi və daxili nəzarət sistemləri, o cümlədən Daxili Audit Funksiyası ilə bağlı ARMB-nin tələblərinə cavab verir və risklərin idarə edilməsi və daxili nəzarət sistemləri əməliyyatların həcmi, xarakteri və mürəkkəbliyinə müvafiqdir.

Risklərin idarə edilməsi siyasəti və prosedurları

Risklərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Qrup əməliyyatlarının əsas elementidir. Qrupun üzləşdiyi əsas risklər bazar riski, kredit riski, likvidlik riski və əməliyyat, hüquqi və nüfuz riskləri ilə bağlıdır.

Risklərin idarə edilməsi siyasətləri Qrupun qarşılaşdığı riskləri müəyyən, təhlil və idarə etmək, müvafiq risk məhdudiyyətləri və nəzarətini təşkil etmək, davamlı olaraq riskin səviyyəsinə nəzarət etmək və məhdudiyyətlərə əməl etmək məqsədi daşıyır. Risklərin idarə edilməsi siyasətləri və prosedurları bazar şərtlərində, təklif edilən məhsul və xidmətlərdə, inkişaf etməkdə olan ən yaxşı təcrübədə baş verən dəyişiklikləri əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

Müşahidə Şurası risklərin idarə edilməsi çərçivəsində nəzarətə, əsas risklərin idarə edilməsinə nəzarətə, risklərin idarə edilməsi siyasətlərinə, o cümlədən, böyük xərclərin əhəmiyyətli dərəcədə təsdiqinə görə məsuliyyət daşıyır.

İdarə Heyəti risklərin azaldılması üzrə tədbirlərin monitorinqi və həyata keçirilməsinə, Qrupun yaradılmış risk parametrləri daxilində əməliyyatların keçirilməsində əminliyin təmin edilməsinə görə məsuliyyət daşıyır.

Risk departamentinin sədri bütövlükdə risklərin idarə edilməsi və funksiyalara əməl olunması, maliyyə və qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi və hesabatın verilməsi üçün ümumi prinsip və metodların həyata keçirilməsinə əmin olmağa görə məsuliyyət daşıyır. O, birbaşa İdarə Heyətinin sədrinin müavininə hesabat verir.

Qrupun İdarə Heyəti Qrupun ARMB-nin müəyyən etdiyi risk hədlərinə və kapital adekvatlığı əmsallarına riayət etməsinə nəzarət üçün məsuliyyət daşıyır. Qrupun risklərin idarə edilməsi prosedurlarının effektivliyinə və onların ardıcıl tətbiqinə nəzarət məqsədilə, Qrupun İdarə Heyəti dövrü əsaslarla Daxili Audit Funksiyasının və Risk departamentinin hazırladığı hesabatları əldə edir, bu hesabatların məzmununu müzakirə edir və təklif edilən təşhiedici tədbirləri nəzərdən keçirir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR **31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)** *(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)*

Həm portfel, həm əməliyyat səviyyəsindəki kredit, bazar və likvidlik risklərinin idarə edilməsi və nəzarəti Kredit Komitəsi və Aktivlərin və Öhdəliklərin İdarə Olunması Komitəsi (AÖİK) vasitəsilə icra olunur.

Həm xarici, həm daxili risk amilləri təşkilatın bütün səviyyələrində və sahələrində müəyyən edilərək idarə olunur və tənzimlənir. Risk amillərinin tam spektrinin və cari risklərin tənzimlənməsi prosedurlarının təminat səviyyəsinin müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kredit və bazar risklərinin standart təhlili ilə yanaşı, Risk departamenti əməliyyat şöbələri ilə dövrü görüşləri keçirməklə və onların ixtisas sahələri üzrə ekspert rəylərini əldə etməklə maliyyə və qeyri-maliyyə risklərinin monitorinqini aparır.

Bazar riski

Bazar riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətlərinin bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən tərəddüd edəcəyi riskdir. Bazar riski valyuta riskindən, faiz dərəcəsi riskindən və digər qiymət risklərindən ibarətdir. Bazar riski bazar qiymətlərində və xarici valyuta məzənnələrində ümumi və spesifik xarakterli dəyişikliklərin və bazar qiymətlərinin dəyişkənlik səviyyəsində dəyişikliklərin təsirinə məruz qalan faiz dərəcələrində və səhm maliyyə alətlərində açıq mövqelərlə əlaqədar yaranır.

Bazar risklərinin idarə edilməsi müəyyən parametrlər çərçivəsində bazar risklərinin idarə edilməsi və tənzimlənməsi və eyni zamanda, gəlirliliyin risklərə nisbətinin optimallaşdırılması məqsədinə xidmət edir.

Bazar riskləri üzrə ümumi səlahiyyət İdarə Heyəti sədrinin rəhbərlik etdiyi AÖİK-ya aiddir. Bazar riski üzrə limitlər AÖİK tərəfindən Risk departamentinin tövsiyələrinə əsasən təsdiq olunur.

Qrup bazar riskini maliyyə alətləri ilə, faiz dərəcələrin ödəniş müddətləri ilə, valyuta mövqeləri ilə və itkilər üzrə limitlərlə münasibətdə açıq mövqe limitlərini təyin etməklə tənzimləyir. Müşahidə Şurası qeyd edilən göstəricilərin mütəmadi monitorinqini və yoxlamalarını aparır.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəkətinə bazar faiz dərəcələrində dəyişikliklər nəticəsində dəyişəcəyi riskidir. Qrup, bazar faiz dərəcələrinin səviyyələrində dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin axını təsirinə məruz qalır. Faiz marjaları bu cür dəyişikliklər nəticəsində yüksələ bilər, lakin eyni zamanda, gözlənilməyən dəyişikliklər baş verdikdə azala, yaxud itkilərə gətirib çıxara bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz dərəcəsində fərqin təhlili

Faiz dərəcəsi riski, əsasən, faiz dərəcələri arasında fərqlərə nəzarət etməklə tənzimlənir. Aşağıdakı cədvəldə əsas maliyyə alətləri üzrə faiz dərəcələri arasında fərqlər təqdim olunur:

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Balans dəyəri
31 dekabr 2025-ci il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	105,047	-	-	-	-	112,505	217,552
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	8	-	17,868	1,367	15,581	47,067	81,891
İnvestisiya qiymətli kağızları	11,913	19,762	37,608	4,979	-	37,118	111,380
Müştərilərə verilmiş kreditlər	9,424	11,992	108,036	593,646	180,913	-	904,011
Digər maliyyə aktivləri	-	-	-	-	-	23,411	23,411
Cəmi maliyyə aktivləri	126,392	31,754	163,512	599,992	196,494	220,101	1,338,245
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,464	6,953	32,754	2,800	1,889	-	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	25,225	41,227	241,408	211,482	7,522	341,361	868,225
Borc alınmış vəsaitlər	813	243	14,296	69,920	179,341	-	264,613
Subordinasiya olunmuş borclar	-	-	35	-	8,500	-	8,535
Buraxılmış borc qiymətli kağızları	-	-	8,646	-	-	-	8,646
İcarə öhdəlikləri	270	536	2,060	6,103	176	-	9,145
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	11,107	11,107
Cəmi maliyyə öhdəlikləri	57,772	48,959	299,199	290,305	197,428	352,468	1,246,131
Faiz dərəcəsi boşluğu	68,620	(17,205)	(135,687)	309,687	(934)	(132,367)	92,114

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Balans dəyəri
31 dekabr 2024-cü il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	10,000	-	-	-	-	58,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	97	-	883	11,600	8,500	39,066	60,146
İnvestisiya qiymətli kağızları	8,983	39,148	35,365	31,118	-	606	115,220
Müştərilərə verilmiş kreditlər	67,735	60,455	250,529	320,637	125,297	-	824,653
Digər maliyyə aktivləri	-	-	-	-	-	33,216	33,216
Cəmi maliyyə aktivləri	86,815	99,603	286,777	363,355	133,797	131,880	1,102,227
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	15,385	935	250	1,800	14,450	15,422	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	70,937	39,311	181,640	97,071	4,616	287,895	681,470
Borc alınmış vəsaitlər	463	944	9,482	73,660	153,160	-	237,709
Subordinasiya olunmuş borclar	140	-	-	-	14,450	-	14,590
Buraxılmış borc qiymətli kağızları	-	104	-	8,515	-	-	8,619
İcarə öhdəlikləri	187	367	1,364	1,997	165	-	4,080
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	11,091	11,091
Cəmi maliyyə öhdəlikləri	87,112	41,661	192,736	183,043	186,841	314,408	1,005,801
Faiz dərəcəsi boşluğu	(297)	57,942	94,041	180,312	(53,044)	(182,528)	96,426

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz dərəcələri arasında fərqlər əsasən ödəniş müddəti müvafiq ödəniş tarixində bitən faiz yaradan öhdəliklərin eyni və ya daha aşağı faiz dərəcələrinə malik öhdəliklərlə təkrar maliyyələşdirilməsi vasitəsilə aradan qaldırılır.

Orta effektiv faiz dərəcələri

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə faiz yaradan aktivlər və öhdəliklər üzrə orta effektiv faiz dərəcələri təqdim olunur. Bu faiz dərəcələri gəlirlilik səviyyələrinin həmin aktivlərin və öhdəliklərin ödəniş müddətinə nisbətinin təxminidir.

	2025-ci il			2024-cü il		
	Orta effektiv faiz dərəcəsi, %			Orta effektiv faiz dərəcəsi, %		
	AZN	ABŞ dolları	Avro	AZN	ABŞ dolları	Avro
Faiz yaradan aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	6.66%	0.20%	0.00%	6.25%	-	-
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	13.33%	6.96%	4.70%	15.35%	6.73%	2.60%
İnvestisiya qiymətli kağızları	8.64%	3.87%	0.00%	7.95%	4.57%	-
Müştərilərə verilmiş kreditlər	15.21%	6.29%	6.71%	13.18%	6.02%	6.32%
Faiz yaradan öhdəliklər						
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	10.34%	6.59%	0.00%	5.73%	1.48%	-
Müştərilərə ödəniləcək vəsaitlər	11.17%	2.78%	0.53%	10.02%	3.01%	1.87%
Borc alınmış vəsaitlər	2.15%	-	5.58%	2.25%	-	-
Subordinasiya olunmuş borclar	7.00%	-	-	-	7.29%	-
Buraxılmış borc qiymətli kağızları	9.50%	-	-	9.50%	-	-
İcarə öhdəlikləri	7.45%	-	-	7.25%	-	-

Faiz dərəcəsi həssaslığının təhlili

Faiz dərəcələri boşluğunun təhlilinə əsaslanan faiz riskinin idarə edilməsi maliyyə aktivlərinin və öhdəliklərinin həssaslığının monitorinqi ilə həyata keçirilir. Xalis mənfəət və ya zərər və kapitalın (vergilər çıxılmaqla) faiz dərəcələrində dəyişikliklərə (qiymətlərin dəyişməsi riski) həssaslığının təhlili aşağıdakı cədvəldə təqdim olunur. Bu təhlil 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə mövcud olan bütün gəlir ayrılalarında və faiz yaradan aktiv və öhdəlik bəndlərində 100 baza nöqtəsi (bn) simmetrik enmə və ya qalxmada ibarət sadələşdirilmiş ssenariyə əsaslanır:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
100 bn paralel enmə	(1,133)	(964)
100 bn paralel qalxma	1,133	964

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Valyuta riski

Qrupun bir neçə xarici valyutada ifadə edilmiş aktivləri və öhdəlikləri vardır.

Valyuta riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətinin xarici valyutaların məzənnələrindəki dəyişikliklərin nəticəsində tərəddüd etməsi riskidir. Baxmayaraq ki, Qrup öz valyuta riskinin hədələşdirməsi tədbirlərini görür, MHBS Mühəsibət Uçotu Standartlarına əsasən belə tədbirlər hədəcinq əməliyyatları kimi qəbul edilmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	156,171	55,276	5,468	637	217,552
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	50,806	28,080	3,005	-	81,891
İnvestisiya qiymətli kağızları	47,145	64,235	-	-	111,380
Müştərilərə verilmiş kreditlər	862,299	40,873	839	-	904,011
Digər maliyyə aktivləri	18,340	4,845	226	-	23,411
Cəmi maliyyə aktivləri	1,134,761	193,309	9,538	637	1,338,245
Derivativlər	-	20,400	10,011	-	30,411
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	41,198	34,639	22	1	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	691,690	166,919	9,161	455	868,225
Borc alınmış vəsaitlər	254,470	-	10,143	-	264,613
Subordinasiya olunmuş borclar	-	8,535	-	-	8,535
Buraxılmış borc qiymətli kağızları	8,646	-	-	-	8,646
İcarə öhdəlikləri	9,145	-	-	-	9,145
Digər maliyyə öhdəlikləri	9,791	1,213	103	-	11,107
Cəmi maliyyə öhdəlikləri	1,014,940	211,306	19,429	456	1,246,131
Derivativlər	30,411	-	-	-	30,411
Xalis mövqe	89,410	2,403	120	181	92,114

Qrup yuxarıdakı cədvəl əsasında normativ valyuta mövqeyinə əməl etmə məqsədləri üçün hesabat verməli deyil, əvəzində prudensial rəqəmlər əsasında valyuta mövqeyi barədə tənzimləyiciyə hesabat verilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	48,990	13,289	6,556	157	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	32,391	26,869	886	-	60,146
İnvestisiya qiymətli kağızları	50,940	64,280	-	-	115,220
Müştərilərə verilmiş kreditlər	788,296	35,346	1,011	-	824,653
Digər maliyyə aktivləri	23,945	8,790	182	299	33,216
Cəmi maliyyə aktivləri	944,562	148,574	8,635	456	1,102,227
Derivativlər	11,904	5,100	-	-	17,004
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,562	16,668	12	-	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	553,787	118,658	8,664	361	681,470
Borc alınmış vəsaitlər	237,709	-	-	-	237,709
Subordinasiya olunmuş borclar	-	14,590	-	-	14,590
Buraxılmış borc qiymətli kağızları	8,619	-	-	-	8,619
İcarə öhdəlikləri	4,080	-	-	-	4,080
Digər maliyyə öhdəlikləri	8,643	2,430	18	-	11,091
Cəmi maliyyə öhdəlikləri	844,400	152,346	8,694	361	1,005,801
Derivativlər	5,100	11,904	-	-	17,004
Xalis mövqe	106,966	(10,576)	(59)	95	96,426

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə zəifləməsi nəticəsində kapital və mənfəət və ya zərər aşağıda göstərilən məbləğlər qədər (azala)/arta bilərdi. Təhlil vergilər çıxılmaqla təqdim olunur və Qrup hesabat dövrünün sonunda mümkün olduqlarını ehtimal etdiyi xarici valyuta məzənnələrinin dəyişikliklərinə əsaslanır. Təhlildə bütün digər parametrlərin, xüsusilə də, faiz dərəcələrinin, dəyişməz qalması fərz olunur.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ABŞ dollarının AZN-ə nəzərən 30% bahalaşması	(3,057)	(2,538)
Avronun AZN-ə nəzərən 30% bahalaşması	(2,967)	(14)

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə möhkəmlənməsi, bütün digər parametrlərin eyni saxlanılması şərti ilə, həmin valyutalara eyni həcmli, lakin əks istiqamətli təsir edəcəkdə.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Kredit riski

Kredit riski müştəri və ya maliyyə aləti üzrə tərəf müqabili müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Qrupun maliyyə zərərinə uğrayacağı riskidir. Qrupun kredit risklərinin tənzimlənməsi üçün siyasət və prosedurları vardır (həm uçota alınmış maliyyə aktivləri, həm də uçota alınmamış müqavilə öhdəlikləri üçün); o cümlədən, portfel cəmləşmələrinin məhdudlaşdırılması üzrə qaydalar və kredit riskinə fəal surətdə nəzarət edən Kredit Komitəsinin yaradılması barədə qaydalar daxildir. Kredit siyasəti İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Kredit siyasəti aşağıdakıları müəyyən edir:

- kredit ərizələrinin baxılması və təsdiqlənməsi prosedurları;
- borcalanların (korporativ və fərdi) kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- kontragentlərin, emitentlərin və sığorta şirkətlərinin kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- girovun qiymətləndirilməsi metodikası;
- kreditlərin sənədləşməsinə dair tələblər;
- kreditlərin və digər kredit risklərinin mütəmadi monitorinqi üzrə prosedurlar.

Korporativ kredit ərizələri müvafiq müştəri rəhbərliyi tərəfindən yazılır və sonra korporativ kredit portfeli üzrə məsuliyyət daşıyan Kredit departamentinə ötürülür. Hesabatların təhlili müştərinin biznes və maliyyə fəaliyyətini nəzərə alan strukturlaşmış təhlilə əsaslanır. Kredit ərizəsi və hesabatla müstəqil olaraq Risk departamenti tərəfindən baxılır və kredit siyasətinin tələblərinə uyğun olması təsdiqi üzrə ikinci rəy verilir. Kredit Komitəsi, Kredit departamenti və Risk departamenti tərəfindən təqdim edilmiş kredit ərizələrinə baxır. Fərdi əməliyyatlar, ehtimal olunan Kredit Komitəsinin yekun təsdiqindən və xüsusi risklərdən asılı olaraq həmçinin Hüquq, Mühəsibathıq və Vergi departamentləri tərəfindən də baxılır.

Qrup davamlı olaraq fərdi kredit risklərinin fəaliyyətinə nəzarət edir və müntəzəm olaraq müştərilərin ödəmə qabiliyyətini yenidən müəyyənləşdirir. Yenidən baxış borcalan tərəfindən təqdim edilmiş və ya Qrup tərəfindən əldə edilmiş müştərinin ən son maliyyə hesabatları və digər məlumatlara əsaslanır. Fərdi kredit departamenti tərəfindən fərdi kredit ərizələrinə baxılır. Fərdi müştəri təhlilindən əlavə, kredit portfeli Risk departamenti tərəfindən kredit konsentrasiyası və bazar risklərinə uyğun olaraq müəyyən edilir.

Fiziki şəxs olan müştəri təhlilindən başqa kredit portfeli kredit konsentrasiyası və bazar riskləri ilə bağlı olaraq Risk departamenti tərəfindən qiymətləndirilir.

Kredit riskinin maksimal dərəcəsi, bir qayda olaraq, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin qalıq dəyərində və uçota alınmamış müqavilə öhdəliklərinin məbləğlərində əks olunur. Potensial kredit riskinin azaldılması məqsədi ilə aktivlərin və öhdəliklərin mümkün qarşılıqlı əvəzləşdirilməsi effekti əhəmiyyətli xarakter daşımır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Hesabat tarixinə maliyyə aktivləri üzrə maksimal kredit riski aşağıdakı cədvəldə təqdim olunur.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR		
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri çıxılmaqla)	180,323	32,268
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	81,891	60,146
İnvestisiya qiymətli kağızları (kapital qiymətli kağızları çıxılmaqla)	110,804	114,614
Müştərilərə verilmiş kreditlər	904,011	824,653
Digər maliyyə aktivləri	23,411	33,216
Cəmi maksimal kredit riski	1,300,440	1,064,897

Müştərilərə verilmiş kreditlər üzrə girovların təhlili və müştərilərə verilmiş kreditlərlə əlaqədar kredit riskinin konsentrasiyasının təhlili 10 sayılı Qeyddə təqdim olunmuşdur.

Hesabat tarixinə tanınmamış müqavilə öhdəliklərindən maksimum kredit riski 28 sayılı Qeyddə təqdim olunmuşdur.

Kredit riski – Ehtimal olunan kredit zərərlərindən qaynaqlanan məbləğlər

Dəyərsizləşmənin hesablanması istifadə olunan məlumatlar, fərziyyələr və üsullar

Uçot siyasəti üçün 4 sayılı Qeydə baxın.

Kredit riskində əhəmiyyətli artım

İlkin tanınmadan sonra maliyyə aləti üzrə defolt riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən edərkən Qrup əlavə xərc və ya say tələb etməyən əsaslı və dəstəkləyici məlumatı nəzərdən keçirir. Bura kəmiyyət və keyfiyyət məlumatı, Qrupun keçmiş təcrübəsi, kredit qiymətləndirməsinə əsaslanan təhlil və gələcəkyönümlü məlumatlar daxildir.

Qiymətləndirmənin məqsədi aşağıdakıları müqayisə etməklə kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini müəyyən etməkdir:

- hesabat tarixində qalan dövr üçün defolt ehtimalı; və
- kredit riskinə məruz qalan məbləğin ilkin tanınması zamanı müəyyən edilmiş və hazırkı tarixə qalan dövr üçün hesablanmış defolt ehtimalı (vaxtından əvvəl ödənişə dair gözləntilərdə dəyişikliklərə uyğun düzəliş edilməklə).

Qrup kredit riskində əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək üçün üç meyardan istifadə edir:

- defolt ehtimalında dəyişikliyə əsasən kəmiyyət testi;
- keyfiyyət göstəriciləri; və
- ödəniş tarixindən sonra 30 gün gecikmə.

Kreditlər üzrə risk səviyyələri

Qrup riskə məruz qalan hər məbləği defolt riskinin göstəricisi olan müxtəlif məlumatlara və keçmiş kredit təcrübəsinə əsaslanmaqla kredit riski səviyyəsinə aid edir. Kredit riski səviyyələri defolt riskinin göstəricisi olan kəmiyyət və keyfiyyət amillərindən istifadə etməklə müəyyən edilir. Bu amillər riskə məruz qalan məbləğin təbiətindən və borcalanın növündən asılı olaraq dəyişir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Defolt ehtimalının müddət strukturunun yaradılması

Kredit riski səviyyələri riskə məruz qalan məbləğlərin defolt ehtimalının müddət strukturunun müəyyən edilməsində başlıca amildir. Qrup kredit riski haqqında ödəniş və defolt məlumatını yurisdiksiya, bölgə, xidmət və borcalanın növü, eləcə də kredit riski dərəcəsinə əsasən toplayır. Bəzi portfellərdə kredit bürosundan satın alınmış məlumat da istifadə edilir.

Qrup toplanılan məlumatı təhlil etmək üçün statistik modellərdən istifadə edir və kredit riskinə məruz qalmanın qalan dövr üçün defolt ehtimalını və zamanla bunların necə dəyişəcəyinin gözlənildiyini hesablayır.

Kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığının müəyyən edilməsi

Qrup hər hesabat dövründə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirir. Kredit riskində artımın əhəmiyyətli olub-olmadığının müəyyən edilməsi maliyyə alətinin xarakteristikalarından, borcalandan və coğrafi regiondan asılıdır. Əhəmiyyətli sayılan amillər kredit növündən, xüsusilə də müştərinin korporativ və ya fərdi olmasından asılı olaraq dəyişir.

Ümumi göstərici kimi, aşağıdakı hallarda Qrupun kəmiyyət meyarına əsasən konkret kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmış hesab olunur:

- bütün borcalanlar üçün müqavilə üzrə ödənişlər 30 gündən çox gecikdikdə.

Kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artdığı qənaətinə gəlmək üçün keyfiyyət amillərinə də əsaslanmaq olar. Bu keyfiyyət amillərinin Qrupun mütəmadi aparılan kəmiyyət təhlillərində tam əksini tapmayan kredit riskinin idarə edilməsi prosesləri ilə bağlılığı olur. Bu nəzarət siyahısına düşmüş yerləşdirmələr kimi yüksək risk meyarlarına cavab verən məbləğlərə aiddir. Belə keyfiyyət meyarları mütəxəssis mühakiməsinə, müvafiq tarixi təcrübəyə əsaslanır və aşağıdakı şəkildə açıqlanır:

- kollektiv qiymətləndirilən istehlak və ipoteka kreditləri üçün: Qrup müəyyən bir sektorda əhəmiyyətli enişin baş verdiyini öyrəndikdə və biznesin bağlanacağını və ya sektorda fəaliyyətin əhəmiyyətli dərəcədə azalacağını gözlədikdə.

İlkin tanınma ilə müqayisədə artıq kredit riskində əhəmiyyətli artımın olmadığına dair sübut olarsa, alət üzrə zərər ehtiyatı yenidən 12 aylıq ehtimal olunan kredit zərəri kimi ölçülür. Kredit riskinin artımı üzrə bəzi keyfiyyət göstəriciləri (məsələn, nəzərdən keçirilmiş kredit şərtlərinə əməl etməmək) göstərici özü yox olduqdan sonra artan defolt riski üçün səciyyəvi ola bilər. Belə olduqda Qrup sınaq müddəti təyin edir. Bu müddət ərzində maliyyə aktivləri kredit riskinin əhəmiyyətli dərəcədə azalmasına dair müsbət nəticələr göstərməlidir. Sınaq müddətində maliyyə alətlərinin bərpası və 1-ci Mərhələyə keçirilməsi üçün meyarlar aşağıdakılardır:

- kredit üzrə bütün ödənişlərin ödəmə qrafikinə uyğun və ya 30 gündən çox gecikmələklə edilməsi;
- əvvəllər gecikmə statusundan başqa məlumata əsasən 2-ci Mərhələyə təsnif edilmiş və kredit riskinin əhəmiyyətli dərəcədə artmasına dair heç bir sübut qalmayan bütün kreditlər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə alətlərinin bərpası və 2-ci Mərhələyə keçməsi üçün sınaq meyarları aşağıdakılardır:

- kreditin 3-cü Mərhələyə təsnif edilməsindən sonra 6 aylıq bərpa müddətinin keçməsi, yəni hesabat tarixindən əvvəlki son 6 ay ərzində yenidən strukturlaşdırma və ya 90 gündən çox gecikmənin olmaması (3-cü Mərhələdən 2-ci Mərhələyə keçid).

Qrup kredit riskində əhəmiyyətli artımları müəyyən etmək üçün istifadə etdiyi meyarların effektivliyini müntəzəm yoxlayaraq:

- meyarların məbləğ üzrə defolt baş verməzdən əvvəl kredit riskində əhəmiyyətli artımı müəyyən edə bildiyini;
- kredit riskində əhəmiyyətli artımın müəyyən edilməsi ilə defoltun yaranması arasında ortalama müddətin ağlabatan olduğunu;
- riskə məruz qalan məbləğin ümumən 12 aylıq ehtimal olunan kredit zərərinin ölçməindən kredit üzrə dəyərsizləşməyə birbaşa keçmədiyini; və
- 12 aylıq ehtimal olunan kredit zərərləri (1-ci Mərhələ) ilə bütün müddət üçün ehtimal olunan kredit zərərləri (2-ci Mərhələ) arasında keçid nəticəsində gözlənilməz qeyri-sabitliyin olmadığını təsdiq edir.

Defoltun açıqlaması

Qrup aşağıdakı hallarda maliyyə aktivini defolta uğramış sayır:

- borc alanın Qrupa olan kredit öhdəliklərini, Qrup qiymətli kağızı satmaq kimi tədbirlərə əl atmadan (əgər varsa), tam ödəməsi gözlənilmədikdə;
- borc alan Qrup qarşısında hər hansı əhəmiyyətli kredit öhdəliyini 90 gündən çox gecikdirdikdə. Müştəri məsləhət görülmə limitini keçdikdə və ya cari ödənilməli məbləğdən daha kiçik limit məsləhət görüldükdə overdraftlar gecikmə sayılır; və ya
- borc alanın kredit öhdəliklərini ödəmək qabiliyyəti olmadığına görə müflisləşməsi nəticəsində borc alanın aktivini restrukturlaşdıracağı labüd olduqda.

Borc alanın defoltda olub-olmadığını qiymətləndirərkən Qrupun nəzərə aldığı göstəricilər:

- keyfiyyət – məsələn, müqavilə şərtlərinin pozulması;
- kəmiyyət – məsələn, gecikmə statusu və eyni borc alanın başqa öhdəlik üzrə Qrupa ödəniş etməməsi; və
- müəssisə daxilində hazırlanmış və kənar mənbələrdən alınmış məlumat.

Maliyyə alətinin defoltda olub-olmadığını qiymətləndirmək üçün məlumatlar və onların əhəmiyyəti şəraitdəki dəyişiklikləri əks etdirməsi üçün vaxtaşırı dəyişə bilər.

Gələcəkyönümlü məlumatın tətbiqi

Qrup gələcəkyönümlü məlumatlardan həm alətin ilkin tanınmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirərkən, həm də ehtimal olunan kredit zərərinə ölçərkən istifadə edir.

Qrup bir iqtisadi ssenari hazırlayır: əsas ssenari. Əsas ssenari Qrupun strateji planlama və büdcənin hazırlanması kimi digər məqsədlərlə istifadə etdiyi məlumata uyğunlaşdırılır. Defolt haqqında tarixi məlumat bank sistemində cəmi fərdi kreditlər üzrə gecikmə payı haqqında ARMB-nin statistikasına əsaslanır. Makroiqtisadi məlumatın təsiri ən azı illik əsasla qiymətləndirilməlidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qrup tarixi məlumatın təhlilindən istifadə edərək bütün kredit portfelində (qiymətli kağızlar portfeli, maliyyə təşkilatları üçün tələblər daxil olmaqla) kredit riski və kredit zərərlərinin əsas amillərini müəyyən etmiş və sənədləşdirmiş, makroiqtisadi parametrlər və kredit riskləri və zərərləri arasında münasibəti qiymətləndirmişdir.

Əsas amil real ÜDM-in artımı üzrə proqnozdur. 31 dekabr 2025-ci il tarixinə istifadə olunan iqtisadi ssenarilərə 31 dekabr 2026-cı ildən 2027-ci ilədək Azərbaycan Respublikası üçün aşağıdakı əsas göstəricilər daxil edilmişdir.

Əsas amillər	2025-ci il	2026-cı il	2027-ci il
Real ÜDM artımı	3.5%	2.5%	2.8%
Neftin qiyməti (Brent)	66.5	58.4	60.0
İstehlak qiymətləri indeksi	5.5%	3.8%	4.0%

Əsas göstərici və müxtəlif maliyyə aktivləri portfellerinin defolt və zərər dərəcələri arasında əlaqələr tarixi məlumatın təhlili əsasında proqnozlaşdırılmışdır.

Makroiqtisadi modeli qurarkən Bank defolt haqqında kənar statistikadan (NPL) istifadə edir, belə ki, defolta dair yetərli daxili statistika yoxdur.

Modifikasiya edilmiş aktivlər

Kredit müqaviləsinin şərtləri bazar şəraitinin dəyişməsi, müştərilərin saxlanılması və müştərinin kredit qabiliyyətliliyinin cari və ya mümkün pisləşməsi ilə bağlı olmayan digər amillər daxil olmaqla, bir sıra səbəblərdən dəyişdirilə bilər. 4 sayılı Qeyddə təsvir edilən uçot siyasətinə əsasən şərtləri dəyişdirilmiş mövcud kreditin tanınması dayandırılmalı və şərtləri yenidən razılaşdırılaraq ədalətli dəyərdə yenidən tanına bilər.

Maliyyə aktivinin şərtləri modifikasiya edildikdə və modifikasiya tanınmanın dayandırılması ilə nəticələnmədikdə aktivin kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığı aşağıdakıların müqayisəsini əks etdirir:

- modifikasiya şərtlərinə əsasən hesabat tarixində aktivin qalan bütün dövr üçün defolt ehtimalı;
- ilkin tanınma zamanı olan məlumat və ilkin müqavilə şərtlərinə əsasən aktivin qalan bütün dövr üçün defolt ehtimalı.

Modifikasiya tanınmanın dayandırılması ilə nəticələndikdə yeni kredit tanınır və 1-ci Mərhələyə təsnif edilir (həmin zaman kredit üzrə dəyərsizləşmədiyi ehtimal edilir).

Qrup borcların qaytarılması fərsətlərini maksimum artırmaq və defolt riskini minimuma endirmək üçün müştərilərə verilmiş kreditlərin şərtlərini maliyyə çətinlikləri kimi yenidən razılaşdırır (praktikada “kredit şərtlərinin nəzərdən keçirilməsi” adlandırılır). Qrupun kredit şərtlərinin nəzərdən keçirilməsi siyasətinə əsasən, kredit şərtləri hər bir müştəri üçün fərdi qaydada o halda nəzərdən keçirilir ki, borcalan öz borcu üzrə hal-hazırda defoltadadır və ya defolt riski yüksəkdir, borcalanın öz borcunu ilkin müqavilə şərtləri əsasında ödəməsi üçün bütün məqsədəuyğun səylərindən istifadə etməsi barədə sübutlar mövcuddur və borcalanın nəzərdən keçirilmiş şərtlərə əməl edə biləcəyi gözlənilir.

Yeni şərtlərə adətən ödəniş müddətinin uzadılması, faiz ödənişlərinin zamanlamasının və faiz dərəcəsinin dəyişməsi daxildir. Həm pərakəndə, həm də korporativ kreditlərin şərtləri nəzərdən keçirilə bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qrupun kredit şərtlərini yenidən nəzərdən keçirmək siyasətinin bir hissəsi kimi dəyişikliyə uğramış maliyyə aktivləri üçün, DE proqnozu dəyişikliyin Qrupun faiz və əsas məbləği toplamaq qabiliyyətini artırıb-artırmadığını və ya bərpa etdiyini və Qrupun kredit şərtlərini nəzərdən keçirmək sahəsində keçmiş təcrübəsini əks etdirir. Bu prosesin bir hissəsi kimi Qrup borcalanın ödəniş fəaliyyətini dəyişdirilmiş müqavilə şərtləri ilə münasibətdə qiymətləndirir və müxtəlif davranış göstəricilərini nəzərə alır.

Bir qayda olaraq kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi kredit riskində əhəmiyyətli artımın keyfiyyət göstəricisidir və kredit şərtlərinin yenidən nəzərdən keçirilməsinə dair gözləntilər riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşməsinə dair sübut təşkil edə bilər (4 sayılı Qeydə baxın). Riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşmiş/defoltda hesab edilməməsi üçün müştəri müəyyən müddət ərzində davamlı olaraq ödənişləri vaxtında etməli və ya defolt ehtimalı o qədər azalmalıdır ki, zərər üzrə ehtiyat yenidən 12 aylıq ehtimal olunan kredit zərəri miqdarında hesablansın.

Ehtimal olunan kredit zərərlərinin ölçülməsi

Ehtimal olunan kredit zərərinin ölçülməsində əsas amillər aşağıdakı dəyişənlərin müddət strukturudur:

- defolt ehtimalı (DE);
- defolt zamanı yaranan zərər (DZYZ);
- defolt vəziyyətində riskə məruz qalma (DVRMQ).

1-ci Mərhələdə riskə məruz qalma üzrə ehtimal olunan kredit zərəri 12 aylıq defolt ehtimalını defolt zamanı yaranan zərəre (DZYZ) və defolt vəziyyətində riskə məruz qalmaya (DVRMQ) vurmaqla hesablanır. Ömürlük ehtimal olunan kredit zərəri bütün müddət üçün defolt ehtimalını defolt zamanı yaranan zərəre (DZYZ) və defolt vəziyyətində riskə məruz qalmaya (DVRMQ) vurmaqla hesablanır.

Defolt ehtimalını hesablama metodologiyası “Defolt ehtimalının müddət strukturunun yaradılması” başlığı altında müzakirə edilmişdir.

Qrup defolt zamanı yaranan zərər (DZYZ) parametrlərini defoltlu kontraqentlərə qarşı iddialar üzrə bərpa tarixinə əsasən hesablayır. Defolt zamanı yaranan zərər (DZYZ) modellərində iddianın strukturu, iddia üzrə təminat (müəyyən portfellər üçün), hansı iddianın daha əvvəl edildiyi, tərəf müqabilinin fəaliyyət sahəsi və maliyyə aktivinin ayrılmaz tərkib hissəsi olan istənilən təminatın bərpa xərcləri nəzərə alınır. Pərakəndə əmlakla təmin edilmiş kreditlər üçün (müəyyən portfel növləri üçün) Kreditin Məbləğə Nisbəti (KMN) əmsalı defolt zamanı yaranan zərərin (DZYZ) müəyyən edilməsi üçün başlıca parametrdir. Defolt zamanı yaranan zərər (DZYZ) qiymətləri müqavilə üzrə əldə olan ilk faiz dərəcəsinə diskontlaşdırılmış pul vəsaitlərinə əsasən hesablanır, belə ki, bu aktiv yaradılarkən mövcud olan effektiv faiz dərəcəsinə ən yaxın dərəcə sayılır.

Defolt vəziyyətində riskə məruz qalma (DVRMQ) defolt zamanı riskli mövqenin ehtimal olunan məbləğini əks etdirir. Qrup defolt vəziyyətində riskə məruz qalmanı (DVRMQ) cari risk məbləği və müqaviləyə əsasən ayrılan və amortizasiyadan yaranan cari məbləğdə mümkün dəyişikliklərə əsasən hesablayır. Maliyyə aktivinin defolt vəziyyətində riskə məruz qalan məbləği (DVRMQ) onun defolt anındakı ümumi qalıq dəyəridir. İcarə öhdəlikləri üçün, defolt vəziyyətində riskə məruz qalan məbləğ (DVRMQ) tarixi müşahidəyə əsasən hesablanan və müqaviləyə əsasən istifadə edilə bilən mümkün gələcək məbləğlərdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Yuxarıda qeyd edildiyi kimi və 1-ci Mərhələ maliyyə aktivləri üzrə maksimum 12 aylıq defolt ehtimalından istifadə etmək şərtilə, Qrup ehtimal olunan kredit zərərini kredit riskinə məruz qaldığı maksimal müqavilə müddəti ərzində (borcalanın müddəti uzatmaq variantları daxil olmaqla) defolt riskini nəzərə almaqla ölçür (hətta Qrup kredit risklərini idarə etmək məqsədləri ilə daha uzun müddəti nəzərdə tutduqda belə). Maksimal müqavilə müddəti Qrupun avans ödənişini tələb etmək və ya kredit öhdəliyinə xitam vermək hüququ yarandığı tarixədək uzanır.

Parametr kollektiv əsasla modelləşdirilərkən maliyyə alətləri alət növünə əsasən qruplaşdırılır.

Xüsusi qrup daxilində riskli mövqelərin eynicinsli qalmasını təmin etmək üçün qruplaşdırmalar müntəzəm olaraq nəzərdən keçirilir.

Qrupun məhdud tarixi məlumatlara malik olduğu portfeller üçün, daxili mövcud məlumatlara əlavə olaraq kənar müqayisəli məlumatlardan istifadə edilir. Ehtimal olunan kredit zərərinin ölçülməsi üçün kənar müqayisəli məlumatın əhəmiyyətli olduğu portfeller aşağıdakılardır:

31 dekabr 2025-ci il

	Riskə məruz qalan məbləğ	İstifadə olunmuş kənar müqayisəli məlumat	
		Defolt ehtimalı	Defolt zamanı yaranan zərər (DZYZ)
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	180,323	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	81,891	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
İnvestisiya qiymətli kağızları	110,804	Moody's defolt araşdırması	S&P bərpa araşdırması

31 dekabr 2024-cü il

	Riskə məruz qalan məbləğ	İstifadə olunmuş kənar müqayisəli məlumat	
		Defolt ehtimalı	Defolt zamanı yaranan zərər (DZYZ)
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	32,268	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	Moody's defolt araşdırması	S&P bərpa araşdırması
İnvestisiya qiymətli kağızları	114,614	Moody's defolt araşdırması	S&P bərpa araşdırması

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə aktivləri və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi

Aşağıdakı cədvəldə təqdim olunan maliyyə aktivlərinə və maliyyə öhdəliklərinə, maliyyə vəziyyəti haqqında hesabatda əvəzləşdirilməsindən asılı olmayaraq, əvəzləşdirmə haqqında ümumi razılaşma və ya oxşar maliyyə alətlərini əhatə edən oxşar sövdələşmə tətbiq oluna bilər.

31 dekabr 2025-ci il

Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər		Xalis məbləğ
			Maliyyə alətləri	Girov qoyulmuş pul vəsaitlərinin alınması	
Müştərilərə verilmiş kreditlər	2,355	2,355	-	2,355	-
Cəmi maliyyə aktivləri	2,355	2,355	-	2,355	-
Müştərilərə ödəniləcək vəsaitlər	2,355	2,355	2,355	-	-
Cəmi maliyyə öhdəlikləri	2,355	2,355	2,355	-	-

31 dekabr 2024-cü il

Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər		Xalis məbləğ
			Maliyyə alətləri	Girov qoyulmuş pul vəsaitlərinin alınması	
Müştərilərə verilmiş kreditlər	31,948	31,948	-	31,948	-
Cəmi maliyyə aktivləri	31,948	31,948	-	31,948	-
Müştərilərə ödəniləcək vəsaitlər	31,948	31,948	31,948	-	-
Cəmi maliyyə öhdəlikləri	31,948	31,948	31,948	-	-

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Likvidlik riski

Likvidlik riski Qrupun hesablaşması nağd pul və ya digər maliyyə aktivləri ilə aparılan maliyyə öhdəlikləri ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşməsi riskidir. Likvidlik riski aktivlərlə öhdəliklərin ödəniş müddətləri arasında uyğunsuzluq olduqda yaranır. Aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunlaşdırılması yaxud tənzimlənən uyğunsuzluğu likvidliyin idarə edilməsində əsas rol oynayır. Maliyyə institutlarında bu uyğunluğun tam təmin olunması nadir haldır, çünki həyata keçirilən əməliyyatlar adətən qeyri-müəyyən müddətli və müxtəlif növlü olur. Ödəniş müddətləri arasında fərq (uyğunsuzluq) olduqda, mənfəətlilik səviyyəsi arta bilər, lakin eyni zamanda, itkilərin yaranması riski də artır.

Qrup pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəruri həcmdə vəsaitlərin mövcudluğunu təmin etmək məqsədi ilə likvidliyini idarə edir və tənzimləyir. Likvidlik siyasəti Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Qrup, gözlənilməz likvidlik tələbatlarına operativ və fasiləsiz şəkildə cavab verə bilmək məqsədilə, digər banklardan alınmış uzunmüddətli və qısamüddətli kreditlər, əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depoziti və yüksək likvidli aktivlərin diversifikasiya olunmuş portfellərindən ibarət sabit və diversifikasiyalı maliyyələşdirmə bazasını fəal surətdə dəstəkləməyə çalışır ki,

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakıları tələb edir:

- əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması;
- maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi;
- borcların cəmləşməsinin və profillərinin tənzimlənməsi;
- borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi;
- pul vəsaitlərinin hərəkətinin kəsilməsinə qarşı bir tədbir kimi yüksək likvidli, asanlıqla satıla bilən aktivlər portfelinin təmin edilməsi;
- fəvqəladə hallarda likvidliyin və maliyyələşdirmənin təmin edilməsi üçün planların hazırlanması;
- likvidlik əmsallarının normativ tələblərə uyğun olub-olmamasının izlənməsi.

Xəzinədarlıq departamenti Qrupun müxtəlif qurumlarından onların maliyyə aktivlərinin və öhdəliklərinin likvidlik göstəriciləri haqqında və proqnozlaşdırılan gələcək əməliyyatlarla və fəaliyyət növləri ilə bağlı digər proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti haqqında ətraflı məlumatlar alır. Daha sonra, Xəzinədarlıq Departamenti tələb olunan qısamüddətli likvid aktivləri portfelini təmin edir. Həmin portfel, əsasən, banklara verilmiş kreditlərdən və digər banklararası alətlərdən ibarət olmaqla, bütövlüklə Qrup üçün yetərli likvidliyi təmin etmək məqsədinə xidmət edir.

Xəzinədarlıq departamenti gündəlik likvidlik mövqeyinə nəzarət və həm normal, həm ən çətin bazar şəraitlərini əks edən müxtəlif ssenarilərlə mütəmadi likvidlik stress-testlərini aparır. Normal bazar şəraitində likvidlik mövqeyini əks edən likvidlik haqqında hesabatlar rəhbərliyə hər həftə təqdim olunur. Likvidliyin tənzimlənməsi ilə bağlı qərarlar AÖİK tərəfindən qəbul edilir və Xəzinədarlıq Departamenti tərəfindən icra olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəllərdə maksimal dərəcədə mümkün olan erkən ödəniş müddətinə əsasən maliyyə öhdəlikləri və kreditlərlə bağlı öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti təqdim olunur. Cədvəllərdə açıqlanan cəmi məxaric müqavilələrdə nəzərdə tutulan maliyyə öhdəlikləri və ya öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkətidir. Buraxılmış maliyyə zəmanətləri müqavilələri üzrə isə, zəmanətin maksimal məbləği həmin zəmanətin yerinə yetirilməsinə dair tələb irəli sürə bilən ən erkən dövrə aid edilir.

31 dekabr 2025-ci il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətləri üzrə təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Balans dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,319	8,609	38,116	-	-	78,044	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	370,252	42,056	248,723	220,069	7,906	889,006	868,225
Borc alınmış vəsaitlər	829	248	14,582	71,318	182,928	269,905	264,613
Subordinasiya olunmuş borclar	-	-	638	2,550	9,138	12,326	8,535
Buraxılmış borc qiymətli kağızları	-	-	8,754	-	-	8,754	8,646
İcarə öhdəlikləri	272	544	2,161	7,290	289	10,556	9,145
Digər maliyyə öhdəlikləri	11,107	-	-	-	-	11,107	11,107
Cəmi maliyyə öhdəlikləri	413,779	51,457	312,974	301,227	200,261	1,279,698	1,246,131
Kreditlərlə bağlı öhdəliklər	148,716	-	-	-	-	148,716	

31 dekabr 2024-cü il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətləri üzrə təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Balans dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	32,347	1,031	289	2,189	18,443	54,299	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	376,774	43,340	210,271	117,990	5,891	754,266	681,470
Borc alınmış vəsaitlər	486	1,041	10,977	89,534	195,475	297,513	237,709
Subordinasiya olunmuş borclar	147	-	-	-	18,442	18,589	14,590
Buraxılmış borc qiymətli kağızları	-	115	-	10,350	-	10,465	8,619
İcarə öhdəlikləri	188	373	1,436	2,453	285	4,735	4,080
Digər maliyyə öhdəlikləri	11,091	-	-	-	-	11,091	11,091
Cəmi maliyyə öhdəlikləri	421,033	45,900	222,973	222,516	238,536	1,150,958	1,005,801
Kreditlərlə bağlı öhdəliklər	179,908	-	-	-	-	179,908	

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Azərbaycan qanunvericiliyinə əsasən, fiziki və hüquqi şəxslər istənilən vaxt, əksər hallarda yığılmış faizlərin itirilməsi şərtilə, yerləşdirilmiş müddətli depozitlərini geri götürə bilərlər. Bu depozitlər onların ödəniş tarixlərinə əsasən, yuxarıdakı diskontlaşdırılmamış ödəniş müddəti cədvəllərində təsnif olunur. Qrupun rəhbərliyi fiziki və hüquqi şəxslərin öz müddətli depozitlərini qeyd olunan ödəniş müddətlərindən əvvəl geri götürəcəklərini hesab etmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddətsiz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	217,552	-	-	-	-	-	-	217,552
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	46,607	-	17,876	1,367	10,581	5,460	-	81,891
İnvestisiya qiymətli kağızları	16,892	27,532	61,399	4,981	-	576	-	111,380
Müştərilərə verilmiş kreditlər	9,424	11,992	108,036	593,710	180,913	-	8,487	904,011
Digər maliyyə aktivləri	23,411	-	-	-	-	-	-	23,411
Cəmi maliyyə aktivləri	313,886	39,524	187,311	591,507	191,494	6,036	8,487	1,338,245
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,464	6,953	32,754	2,800	1,889	-	-	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	366,586	41,227	241,408	211,482	7,522	-	-	868,225
Borc alınmış vəsaitlər	813	243	14,296	69,920	179,341	-	-	264,613
Subordinasiya olunmuş borclar	-	-	35	-	8,500	-	-	8,535
Buraxılmış borc qiymətli kağızları	-	-	8,646	-	-	-	-	8,646
İcarə öhdəliyi	270	536	2,060	6,103	176	-	-	9,145
Digər maliyyə öhdəlikləri	11,107	-	-	-	-	-	-	11,107
Cəmi maliyyə öhdəlikləri	410,240	48,959	299,199	290,305	197,428	-	-	1,246,131
Xalis mövqe	(96,354)	(9,435)	(111,888)	301,202	(5,934)	6,036	8,487	92,114
Məcmu likvidlik boşluğu	(96,354)	(105,789)	(217,677)	83,525	77,591	83,627	92,114	

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddətsiz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	-	-	-	-	-	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	33,320	-	883	11,600	8,500	5,843	-	60,146
İnvestisiya qiymətli kağızları	8,983	39,148	35,365	31,118	-	606	-	115,220
Müştərilərə verilmiş kreditlər	43,868	60,455	250,529	320,637	125,297	-	23,867	824,653
Digər maliyyə aktivləri	33,216	-	-	-	-	-	-	33,216
Cəmi maliyyə aktivləri	188,379	99,603	286,777	363,355	133,797	6,449	23,867	1,102,227
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	30,807	935	250	1,800	14,450	-	-	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	358,832	39,311	181,640	97,071	4,616	-	-	681,470
Borc alınmış vəsaitlər	463	944	9,482	73,660	153,160	-	-	237,709
Subordinasiya olunmuş borclar	140	-	-	-	14,450	-	-	14,590
Buraxılmış borc qiymətli kağızları	-	104	-	8,515	-	-	-	8,619
İcarə öhdəlikləri	187	367	1,364	1,997	165	-	-	4,080
Digər maliyyə öhdəlikləri	11,091	-	-	-	-	-	-	11,091
Cəmi maliyyə öhdəlikləri	401,520	41,661	192,736	183,043	186,841	-	-	1,005,801
Xalis mövqe	(213,141)	57,942	94,041	180,312	(53,044)	6,449	23,867	96,426
Məcmu likvidlik boşluğu	(213,141)	(155,199)	(61,158)	119,154	66,110	72,559	96,426	

Qrup tərəfindən likvidlik riskinin idarə olunması üçün istifadə olunan əsas alətlər ARMB tərəfindən müəyyən edilmiş qaydalara əsasən likvidlik əmsalı və likvidliyin ötürülmə əmsalıdır (LCR). Qrup ARMB-nin tələblərinə əsasən gündəlik əsasda bu məcburi likvidlik əmsallarını hesablamışdır. Bu əmsallar yüksək likvidli aktivlərin tələb əsasında ödəniləcək öhdəliklərə nisbəti kimi hesablanan ani likvidlik əmsalı və yüksək likvidli aktivlərin 30 gün ərzində cəmi xalis pul vəsaitlərinin hərəkətinə olan nisbəti kimi hesablanan likvidliyin ötürülmə əmsalı (LCR) əsasında təmsil olunur.

Qrup 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bu əmsallara uyğun fəaliyyət göstərmişdir. Bu məcburi likvidlik əmsallarının hesablanması aşağıdakı kimi olmuşdur.

	Tələb	2025-ci il, % (audit olunmamış)	2024-cü il, % (audit olunmamış)
Ani likvidlik əmsalı	30%-dən az olmamaqla	53.84%	46.48%
Likvidliyin ötürülmə əmsalı	100%-dən az olmamaqla	188.90%	111.90%

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əməliyyat riski

Əməliyyat riski Qrupun prosesləri, işçi heyəti, texnologiya və infrastrukturunu ilə bağlı bir çox səbəblərdən, habelə kredit, bazar və likvidlik risklərindən başqa kənar faktorlardan, məsələn hüquqi və normativ tələblərdən və ümumi qəbul edilmiş korporativ davranış standartlarından irəli gələn birbaşa və dolaylı zərər riskidir. Əməliyyat riskləri Qrupun bütün əməliyyatlarından irəli gəlir.

Qrupun məqsədi əməliyyat riskini idarə etməklə, iqtisadi səmərəlilik və innovasiya vasitəsilə Qrupun nüfuzuna qarşı hər hansı maliyyə zərərləri və ziyanın qarşısını almaqdır. Bütün hallarda Qrupun siyasəti tətbiq olunan hüquqi və normativ tələblərə əməl etməyi tələb edir. Qrup rəhbərliyin öz əməliyyatlarının hər sahəsində zəruri hesab etdiyi daxili nəzarət sistemlərini qurmaqla əməliyyat riskini idarə edir.

29. KAPİTALIN İDARƏ EDİLMƏSİ

ARMB Qrup üçün kapital tələblərini müəyyən edir və onların yerinə yetirilməsinə nəzarət edir.

ARMB-nin qüvvədə olan kapital normativlərinə uyğun olaraq, banklar (i) minimum 50,000 AZN cəmi normativ kapitalla malik olmalıdırlar (31 dekabr 2024-cü il: 50,000 AZN) və (ii) cəmi normativ kapitalın risk çəkili aktivlərə nisbətini (normativ kapital əmsalı) minimum 10.5% (31 dekabr 2024-cü il: 10%) səviyyədə saxlamalıdırlar.

Qrup müəyyən edilmiş formaya uyğun olaraq icbari əmsallar barədə ARMB-yə məlumat verir. Risk departamenti gündəlik olaraq kapital adekvatlığı əmsallarına uyğunluğa nəzarət edir. Kapital adekvatlığı əmsalları ARMB-nin və Qrupun daxili siyasətinin müəyyən etdiyi hədlərə yaxın olarsa, bu barədə Müşahidə Şurasına məlumat verilir.

Qrup 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə minimum cəmi məcmu kapital və onun risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti tələblərinə uyğun olmuşdur. Aşağıdakı cədvəldə ARMB-nin normativ tələblərinə əsasən kapital adekvatlığı təqdim olunur:

	31 dekabr 2025-ci il (audit olunmamış)	31 dekabr 2024-cü il (audit olunmamış)
Cəmi tənzimləyici kapital	125,444	132,138
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	1,112,188	1,057,758
Kapital adekvatlığı əmsalı (%)	11.28%	12.49%

Qrup, həmçinin Bazel I kimi tanınmış Kapitalın Ölçülməsi və Kapital Standartları üzrə Beynəlxalq Konvensiyada (1998-ci ilin aprel ayında qəbul edilmiş düzəlişlərlə) və bazar risklərinin daxil edilməsi üzrə Kapital Sazişinə Düzəlişdə (2007-ci ilin noyabr ayında qəbul edilmiş düzəlişlərlə) müəyyən edildiyi kimi, Bazel Sazişinə uyğun olaraq hesablanmış kapital adekvatlığı əmsalına nəzarət edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə Bazel Sazişinin tələblərinə uyğun olaraq hesablanmış kapital mövqeyinin tərkibi təqdim olunur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
1-ci dərəcəli kapital		
Səhmdar kapitalı	102,047	102,047
Bölüşdürülməmiş mənfəət/(yığılmış zərər)	4,770	(474)
Cəmi 1-ci dərəcəli kapital	106,817	101,573
2-ci dərəcəli kapital		
Yenidən qiymətləndirmə ehtiyatı – binalar	4,556	2,136
Subordinasiya olunmuş borclar (amortizasiya edilməmiş hissəsi)	8,500	14,450
Cəmi 2-ci dərəcəli kapital	13,056	16,586
Çıxılsın: investisiyalar	(409)	(402)
Cəmi kapital	119,464	117,757
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər		
Balans	931,693	831,525
Balansdankənar	180,495	179,908
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər	1,112,188	1,011,433
1-ci dərəcəli kapital payı	9.60%	10.04%
Cəmi kapital payı	10.74%	11.64%

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər hər bir aktiv və tərəf müqabili ilə bağlı kredit, bazar və digər risklərin xarakterinə uyğun olaraq təsnifləşdirilmiş və onların hesablanmasını əks edən risk dərəcələri sisteminə əsasən qiymətləndirilir. Bu zaman müvafiq girov və ya zəmanətlər nəzərə alınır. Eyni prosedur, potensial itkilərin gözlənilməyən xarakterini əks etmək üçün qəbul edilən bəzi düzəlişlərlə, uçota alınmamış müqavilə öhdəliklərinə də tətbiq olunur.

30. KREDİTLƏ ƏLAQƏLİ ÖHDƏLİKLƏR

Qrupun kredit müddətini uzatmaq üçün kredit öhdəlikləri mövcuddur. Bu öhdəliklər təsdiqlənmiş kreditlər, kredit kartları üzrə limitlər və overdraftlar şəklindədir.

Qrup müştərilərinin üçüncü tərəflər qarşısında öhdəliklərinin yerinə yetiriləcəyinə təminat vermək məqsədi ilə maliyyə zəmanətləri verir. Bu kimi müqavilələrin sabit limitləri vardır və onlar adətən beş il müddətində bağlanılır.

Qrup kredit vermək öhdəliklərini üzərinə götürdükdə, maliyyə zəmanətlərini və akkreditivləri verdikdə müştərilərə kredit verdiyi zaman tətbiq etdiyi kredit risklərinin idarə edilməsi siyasət və prosedurlarını tətbiq edir.

Aşağıdakı cədvəldə öhdəliklərin müqavilə üzrə məbləğləri kateqoriyalar üzrə təqdim olunur. Cədvəldə kreditlə əlaqədar öhdəliklər üzrə göstərilmiş məbləğlər onlar üzrə tam həcmdə avansların verildiyini fərz edir. Cədvəldə zəmanətlər üzrə göstərilmiş məbləğlər tərəf müqabilləri bağladıkları müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirmədikləri halda hesabat tarixinə tanınacaq maksimal qalıq itkilərini əks etdirir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müqavilədə nəzərdə tutulmuş məbləğ		
Zəmanətlər	120,186	156,129
İstifadə edilməmiş kredit xətləri	28,530	23,779
	148,716	179,908

31 dekabr 2025-ci il tarixinə bütün zəmanət qalıqları və istifadə olunmamış kredit xətlərinin bütün qalıqları 1-ci Mərhələyə daxil edilmişdir (31 dekabr 2024-cü il: 1-ci Mərhələ).

Cədvəldə göstərilmiş cəmi müqavilə üzrə şərti öhdəlikləri heç də mütləq gələcək nağd pul vəsaitlərinə tələbatı əks etdirmir, çünki bu öhdəliklərin maliyyələşdirilmədən əvvəl müddəti başa çatır və ya ləğv edilə bilər. Kredit və kredit xətlərinin ayrılmasına dair şərti öhdəliklərin əksəriyyəti Qrup tərəfindən şərtsiz kredit öhdəliyi kimi qiymətləndirilmir.

Qrup 31 dekabr 2025-ci il tarixinə zəmanətlər üzrə 1,714 AZN məbləğində ehtiyat tanımışdır (31 dekabr 2024-cü il: 5,621 AZN).

31. ŞƏRTİ ÖHDƏLİKLƏR

Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Qrupun əmlak və avadanlıqları, biznes fəaliyyətinin dayanması və ya Qrupa məxsus olan ərazilərdə və ya onun əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar olaraq yaranan üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Qrup tam sığorta təminatı alanadək, müəyyən aktivlərin itirilməsi və ya məhv olunması riski mövcuddur və bu riskin əməliyyatlara və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsiri ola bilər.

Məhkəmə iddiaları

Qrup öz fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iddiaları və şikayətlərlə üzləşir. Rəhbərlik bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyətin Qrupun maliyyə vəziyyətinə və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcəyini hesab edir.

Vergi öhdəlikləri

Azərbaycan Respublikasının vergi qoyma sistemi inkişaf etməkdə olduğuna görə bir çox hallarda aydın olmayan, ziddiyyətli və müxtəlif vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər sərt cərimələr və faizlər tətbiq edən orqanlar tərəfindən yoxlanılır və araşdırılır. Bir vergi ili ümumən üç növbəti təqvim ili müddətində vergi orqanları tərəfindən nəzarət üçün açıq qalır. Lakin müəyyən hallarda bir vergi ili daha uzun müddətə açıq qala bilər. Azərbaycan Respublikası daxilində baş verən son hadisələrə əsasən, vergi orqanları öz şərtlərində və vergi qanunvericiliyinin tətbiqində daha iddialı mövqe nümayiş etdirirlər.

Bu hallar Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik qüvvədə olan qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təsnifləri əsasında vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirləri gördüyünü hesab edir. Buna baxmayaraq, müvafiq səlahiyyətli orqanların şərtləri fərqli ola bilər və vergi orqanları öz şərtlərinin tətbiq edilməsinə nail olduqları halda, maliyyə hesabatlarına təsiri əhəmiyyətli ola bilər.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qrup bir sıra amillərin qiymətləndirilməsinə, o cümlədən vergi qanunvericiliyin təfsirinə və əvvəlki təcrübəsinə əsaslanaraq inanır ki, vergi öhdəlikləri üçün hesablaşmalar bütün açıq vergi illərinə görə adekvatdır. Bu qiymətləndirmə ehtimal və fərziyyələrə əsaslanaraq həyata keçirilir və uyğun olaraq gələcək hadisələr haqqında ehtimalları əhatə edə bilər. Qrupun mövcud vergi öhdəliklərinin adekvatlığı ilə bağlı öz mülahizəsini dəyişdirməsinə səbəb olan yeni məlumatlar yarana bilər; vergi öhdəliklərinə bu cür dəyişikliklər həmin qərarın verildiyi dövrdə vergi xərci məbləğinə təsir edə bilər.

32. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Nəzarət münasibətləri

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Qrupa əsas nəzarət edən tərəf yoxdur.

Müşahidə Şurası və İdarə Heyətinin üzvləri ilə əməliyyatlar

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər üzrə işçi heyəti xərclərinə daxil olan işçilərə edilmiş cəmi ödənişlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qısamüddətli işçi müavinətləri	3,342	2,969
Cəmi qısamüddətli işçi müavinətləri	3,342	2,969

Bu məbləğlərə Müşahidə Şurası və İdarə Heyəti üzvlərinə nağd pul ödənişləri daxildir.

İdarə Heyəti və Müşahidə Şurasının üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə olan qalıqlar və orta effektiv faiz dərəcələri aşağıda qeyd olunmuşdur:

	31 dekabr 2025-ci il	Orta effektiv faiz dərəcəsi	31 dekabr 2024-cü il	Orta effektiv faiz dərəcəsi
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat				
Ödənilməli kreditlər (ümumi)	1,886	17.54%	517	16.41%
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	(54)	-	(18)	-
Cari hesablar	60,153	-	1,380	-
Alınmış depozitlər	4,025	6.12%	2,639	5.56%
Digər aktivlər	479	-	-	-

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Müşahidə Şurası və İdarə Heyəti üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illərin sonuna olan mənfəət və ya zərər aşağıda qeyd olunur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Mənfəət və ya zərər		
Faiz gəliri	330	37
Faiz xərci	(241)	(194)
Ehtimal olunan kredit zərərlərinin tutulması	(36)	(18)

Qrup digər əlaqəli tərəflərlə 31 dekabr 2025 və 2024-cü il tarixlərinə olan qalıqları və əlaqəli orta effektiv faiz dərəcələrini və 31 dekabr 2025 və 2024-cü il tarixlərində başa çatmış illər üzrə əməliyyatlardan əlaqəli mənfəət və ya zərər məbləğlərini aşağıdakı kimi təqdim edir:

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
	Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %		
31 dekabr 2025-ci il					
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	-	-	2,101	17.29%	2,101
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	631	18.00%	-	-	631
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(13)	-	(23)	-	(36)
ÖHDƏLİKLƏR					
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	598	-	474	-	1,072
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	831	9.41%	526	9.13%	1,357
Qısamüddətli depozitlər (ABŞ dolları)	55	1.04%	258	1.42%	313
Uzunmüddətli depozitlər (AZN)	551	9.25%	1,022	9.38%	1,573
Uzunmüddətli depozitlər (ABŞ dolları)	667	0.49%	102	0.57%	769
Subordinasiya olunmuş borclar (ABŞ dolları)	-	-	-	-	-
Mənfəət və ya zərər					
Faiz gəliri	59	-	94	-	153
Faiz xərci	(122)	-	(171)	-	(293)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
		Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %	
31 dekabr 2024-cü il					
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	584	17.23%	3,537	18.59%	4,121
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	1,041	-	308	-	1,349
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(14)	-	(14)
ÖHDƏLİKLƏR					
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	19,341	-	1,347	-	20,688
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	72,450	9.41%	1,444	9.13%	73,894
Qısamüddətli depozitlər (ABŞ dolları)	2,037	1.04%	677	-	2,714
Uzunmüddətli depozitlər (AZN)	4,315	9.25%	1,103	-	5,418
Uzunmüddətli depozitlər (ABŞ dolları)	2,748	0.49%	3,194	0.57%	5,942
Subordinasiya olunmuş borclar (ABŞ dolları)	6,019	7.29%	-	-	6,019
Mənfəət və ya zərər					
Faiz gəliri	155	-	128	-	283
Faiz xərci	(6,971)	-	(299)	-	(7,270)

33. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ: ƏDALƏTLİ DƏYƏRLƏR VƏ UÇOT TƏSNİFATLARI

Uçot təsnifatları və ədalətli dəyərlər

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin balans dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	DMGVƏD	Cəmi balans dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	217,552	-	217,552	217,552
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	81,891	-	81,891	81,891
İnvestisiya qiymətli kağızları	110,804	576	111,380	111,173
Müştərilərə verilmiş kreditlər	904,011	-	904,011	904,011
Digər maliyyə aktivləri	23,411	-	23,411	23,411
	1,337,669	576	1,338,245	1,338,038
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	75,860	-	75,860	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	868,225	-	868,225	868,225
Borc alınmış vəsaitlər	264,613	-	264,613	264,613
Subordinasiya olunmuş borclar	8,535	-	8,535	8,535
Buraxılmış borc qiymətli kağızları	8,646	-	8,646	8,646
Digər maliyyə öhdəlikləri	11,107	-	11,107	11,107
	1,236,986	-	1,236,986	1,236,986

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin balans dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	DMGVƏD	Cəmi balans dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	68,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,146	-	60,146	60,146
İnvestisiya qiymətli kağızları	114,614	606	115,220	114,979
Müştərilərə verilmiş kreditlər	824,653	-	824,653	824,653
Digər maliyyə aktivləri	33,216	-	33,216	33,216
	1,101,621	606	1,102,227	1,101,986
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	48,242	-	48,242	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	681,470	-	681,470	681,470
Borc alınmış vəsaitlər	237,709	-	237,709	237,709
Subordinasiya olunmuş borclar	14,590	-	14,590	14,590
Buraxılmış borc qiymətli kağızları	8,619	-	8,619	8,619
Digər maliyyə öhdəlikləri	11,091	-	11,091	11,091
	1,001,721	-	1,001,721	1,001,721

Ədalətli dəyərin təxminləri ölçmə tarixində bazar iştirakçıları arasında nizamlı əməliyyatda aktivin satılması üçün alınacaq və ya öhdəliyin ötürülməsi üçün ödəniləcək qiyməti təxmin etmək üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, qeyri-müəyyənlikləri və mühakimənin subyektivliyini nəzərə alaraq, ədalətli dəyər ani olaraq aktivlərin satışı və ya öhdəliklər üzrə hesablaşmanın aparılması çərçivəsində reallaşdırıla bilən kimi qəbul edilməməlidir.

Fəal bazarda alınıb-satılan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Qrup digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktiv satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənləşdirilməsidir.

Qiymətləndirmə üsullarına xalis cari dəyər və diskontlaşdırılmış pul vəsaitlərinin hərəkət modelləri, bazarda müşahidə oluna bilən qiymətləri mövcud olan maliyyə alətləri ilə müqayisə daxildir. Qiymətləndirmə üsullarında istifadə edilən ehtimallara və göstəricilərə riskləri olmayan və bençmark faiz dərəcələri, kredit spreadi və diskont dərəcələrin qiymətləndirilməsində istifadə edilən digər premiyalar, istiqraz və kapital qiymətləri, xarici valyuta məzənnələri, kapital və kapital indeksi qiymətləri, ehtimal olunan açıq mövqelər və nisbətlər daxildir. Qiymətləndirmə üsullarının məqsədi hesabat tarixində maliyyə alətinin dəyərini, kommersiya şərtlərində fəaliyyət göstərən bazar iştirakçıları tərəfindən müəyyən edilən ədalətli dəyər səviyyəsinə çatmaqdır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Ədalətli dəyər iyerarxiyası

Qrup ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- 1-ci səviyyə: eyni alət üçün aktiv bazarlarda kotirovka edilmiş qiymətlər (nizamlanmış);
- 2-ci səviyyə: 1-ci səviyyəyə daxil olan kotirovka olunmuş qiymətlərdən başqa, birbaşa (yəni, qiymətlər) və ya dolayı yolla (yəni, qiymətlər vasitəsilə əldə edilən) müşahidə edilə bilən daxilolmalar. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən kotirovka olunmuş bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən kotirovka olunmuş bazar qiymətləri; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısi ilə bazar məlumatlarından müşahidə oluna bildiyi digər qiymətləndirmə üsulları;
- 3-cü səviyyə: müşahidə olunmayan məlumatlar. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə ədalətli dəyərdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları – kapital	576	576
	576	576

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə ədalətli dəyərdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları – kapital	606	606
	606	606

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl ədalətli dəyərlə ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini 31 dekabr 2025-ci il tarixinə hər bir ədalətli dəyərin ölçülməsinin təsnif olunduğu ədalətli dəyər iyerarxiyasının səviyyəsinə görə təhlil edir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	217,552	-	-	217,552	217,552
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	81,891	-	81,891	81,891
İnvestisiya qiymətli kağızları	-	110,597	576	111,173	111,380
Müştərilərə verilmiş kreditlər	-	-	904,011	904,011	904,011
Digər maliyyə aktivləri	-	23,411	-	23,411	23,411
	217,552	215,899	904,587	1,338,038	1,338,245

	2-ci Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
ÖHDƏLİKLƏR			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	75,860	75,860	75,860
Müştərilərə ödəniləcək vəsaitlər	868,225	868,225	868,225
Borc alınmış vəsaitlər	264,613	264,613	264,613
Subordinasiya olunmuş borclar	8,535	8,535	8,535
Buraxılmış borc qiymətli kağızları	8,646	8,646	8,646
Digər maliyyə öhdəlikləri	11,107	11,107	11,107
	1,236,986	1,236,986	1,236,986

Aşağıdakı cədvəl ədalətli dəyərlə ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini 31 dekabr 2024-cü il tarixinə hər bir ədalətli dəyərin ölçülməsinin təsnif olunduğu ədalətli dəyər iyerarxiyasının səviyyəsinə görə təhlil edir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	68,992	-	-	68,992	68,992
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	60,146	-	60,146	60,146
İnvestisiya qiymətli kağızları	-	114,373	606	114,979	115,220
Müştərilərə verilmiş kreditlər	-	-	824,653	824,653	824,653
Digər maliyyə aktivləri	-	33,216	-	33,216	33,216
	68,992	207,735	825,259	1,101,986	1,102,227

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	2-ci Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi balans dəyəri
ÖHDƏLİKLƏR			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	48,242	48,242	48,242
Müştərilərə ödəniləcək vəsaitlər	681,470	681,470	681,470
Borc alınmış vəsaitlər	237,709	237,709	237,709
Subordinasiya olunmuş borclar	14,590	14,590	14,590
Buraxılmış borc qiymətli kağızları	8,619	8,619	8,619
Digər maliyyə öhdəlikləri	11,091	11,091	11,091
	1,001,721	1,001,721	1,001,721

34. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat tarixindən sonrakı dövrdə, regionda İranın iştirakı ilə silahlı münaqişə kəskinləşmişdir. Rəhbərlik regional sabitlik, ticarət axınları və qlobal enerji bazarlarına təsir edə biləcək vəziyyəti yaxından izləyir. Hesabat tarixində konsolidə edilmiş maliyyə hesabatlarında düzəliş edilməsini tələb edən hər hansı hal mövcud olmamışdır.